

SÜLHİ APARAN YOLLAR

T3(2A)
S 97

SÜLHƏ APARAN YOLLAR

APR - 2001

Azərbaycan Respublikasının Prezidenti
Heydər Əliyevin
Amerika Birləşmiş Ştatlarına
işgüzar səfəri
1-14 aprel 2001-ci il

M. F. Axundov adına
Azərbaycan Dövlət
KİTABXANASI

BAKİ - 2001

O x u c u y a

Üçüncü minilliyyə müstəqil dövlət kimi qədəm qoymuş Azərbaycan Respublikası özünün ən ağır problemi olan Ermənistən-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə aradan qaldırılması üçün bütün vəsiyətlərdən istifadə etməyə çalışır. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin bu istiqamətdəki irimiqyaslı və çoxşaxəli fəaliyyətində müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində aparılan iş, birbaşa danışqlar, xüsusən də məsələnin həllinə təsir imkanları olan dünya dövlətlərinin başçıları və nüfuzlu icti-mai-siyasi xadimlər ilə mütəmadi dialoq mühüm yer tutur.

Münaqişənin sülh yolu ilə tezliklə aradan qaldırılmasında Azərbaycan Respublikası ATƏT-in Minsk qrupunun həmsəndi kimi Amerika Birləşmiş Ştatlarına böyük ümidiłar bəsləyir. Prezident Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə ölkəmizin ABŞ ilə münasibətləri əsl mənada inkişaf yolu keçərək dostluq, əməkdaşlıq və strateji tərəfdənliq səviyyəsinə yüksəlmüşdür.

Azərbaycan ilə işgütər və qarşıqli surətdə faydalı münasibətlərdə böyük maraqlı olan ABŞ bu gün ölkəmizdə və ümumiyyətlə regionda sülhün və sabitliyin bərqərar olunması, münaqişələrə son qoyulması sahəsində ardıcıl səylər göstərir.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 2001-ci il aprelin 1-dən 14-dək Amerika Birləşmiş Ştatlarına işgütər səfəri dəst və tərəfdən ölkələrimizin birgə səylərlə bölgədə sülh yaratmaq və əməkdaşlıq üçün daha geniş perspektivlər açmaq məramından irəli gəlmişdir. ✓

Səfər zamanı Prezident Heydər Əliyev Vaşington və Ki Uest şəhərlərində bir sıra görüşlər keçirmiş, danışqlar, müzakirələr aparmışdır.

Vaşinqtonda Ağ evdə, ABŞ Prezidenti Corc Buş ilə keçirilmiş görüş Azərbaycan Prezidenti Heydər Əliyevin Amerika Birləşmiş Ştatlarına işgütər səfərinin programında başlıca yer tutmuşdur.

ABŞ-in vitse-prezidenti Riçard Çeyninin, Dövlət katibi Kolin Pauellin, milli təhlükəsizlik məsələləri üzrə müşavir Kondoliza Raysın, ATƏT-in Minsk qrupunun ABŞ tərəfdən həmsəndi səfir Keri Kavanonun, ABŞ-in Milli Təhlükəsizlik Şurasının Avropa və Avrasiya üzrə baş direktoru Dan Fridin istirak etdiyi bu görüşdə ölkələrimizi maraqlandıran məsələlərin geniş spektri nəzərdən keçirilmişdir. Prezident Corc Buş və Prezident Heydər Əliyev Ermənistən-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi sahəsində aparılan danışqların gedisi, ABŞ Kongresi tərəfindən 1992-ci ildə qəbul olunmuş ədalətsiz 907-ci dözləşin aradan qaldırılması zərurəti, ikitərəflü münasibətlər və onların daha da inkişaf etdirilməsi, Xəzər dənizinin enerji ehtiyatlarının birgə işlənilməsi və dünya bazarlarına nəqli sahəsindəki əməkdaşlıq məsələləri barədə geniş fikir mübadiləsi aparmışlar.

Azərbaycan Prezidenti Heydər Əliyevin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə aradan qaldırılmasına dair aprelin 3-6-da Florida ştatının Ki Uest şəhərində ABŞ administrasiyasının vəsiatçılığı və ATƏT-in Minsk qrupu həmsədlərinin iştirakı ilə apardığı danışqlar safərin əsas məqsədlərindən biri olmuşdur. Danışqlar prosesində dövlətimizin başçısı Heydər Əliyev Ermənistan Prezidenti Robert Koçaryan, ABŞ-in Dövlət katibi Kolin Pauell, ATƏT-in Baş katibi Yan Kubiş, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Keri Kavano, fransız həmsədri Jan Jak Qayyad və Fransa safiри Filip dö Suremeyn, Fransa Respublikasının Prezidenti Jak Şirakın şəxsi nümayəndəsi Tieri de Nuaye, Rusiya Federasiyası nümayəndə heyətinin başçıı, xarici işlər nazirinin birinci müavini Vyacheslav Trubnikov, Minsk qrupunun rusiyalı həmsədri Nikolay Qribkov ilə görüşlər keçirmişdir.)

Ki Uest danışqlarının ilk günü Azərbaycan Prezidenti Heydər Əliyev ABŞ-in Dövlət katibi Kolin Pauell, Minsk qrupunun həmsədləri və jurnalistlər qarşısında ətraflı, dərin məzmunlu təxəyanla çıxış etmiş, ərazisinin 20 faizi işgal altında olan, yüz minlərlə vətəndaşı uzun müddətdən bəri ağır, dözləməz şəraitdə çadırlarda yaşayan Azərbaycanın qarşılaşduğu haqlılıqları bütün dünya ictimaayıtına çatdırmışdır. Azərbaycan Prezidenti həmçinin qəti şəkildə bildirmişdir ki, Azərbaycan sülhə, 1994-cü ildə əldə olunmuş atəşkəs rejiminə sadıqdır və münaqişənin beynəlxalq hüququnun prinsip və normalarına, dövlətlərin ərazi bütövlüyü, sərhədlərin pozulmaqlıq prinsiplərinə uyğun şəkildə həllinin tərəfdarıdır. Münaqişənin həllində beynəlxalq birliyin qətiyyətsizliyindən, Minsk qrupu həmsədlərinin son dövrdə tutduqları passiv gözləmə mövqeyindən ciddi narahatlığını bildirən Prezident Heydər Əliyevin bu təxəyanı danışqların gedisiñə xüsusi əhəng vermiş və bütün dünyada böyük əks-səda doğurmuşdur.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin ABŞ-a işgüzar səfəri, Ki Uestdə keçirilən görüşlər, aparılan danışqlar dünyənin kütləvi informasiya vasitələrinin diqqət mərkəzində olmuşdur.

Amerikanın çox nüfuzlu televiziya kanalları, mətbuat organları Ki Uestdəki danışqların gedisi barədə operativ xəbərlər, geniş şəhərlər vermişlər. Kütləvi informasiya vasitələri ABŞ-in Dövlət katibi Kolin Pauellin iştirakı ilə kiçik Ağ evdə keçirilmiş görüşləri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə aradan qaldırılması prosesində mühüm kimi qiymətləndirmiş, Ki Uest danışqlarının ATƏT-in Minsk qrupunun və onun həmsədlərinin fəaliyyətinin canlandırılması sahəsində böyük əhəmiyyət daşıdığını vurgulamışlar.

"Assosiated press", "Röyter" agentlikləri, "Washington post", "Nyu-York tayms", Florida ştatında çıxan "Mayami Herald", "Ze Ki Uest Sitizen" qəzetləri və digər naşrlar Prezident Heydər Əliyevin Ki Uestdə keçirdiyi görüşlərə, apardığı danışqlara geniş yer ayırmış, Azərbaycan ilə bağlı analitik yazılar dərc etmişlər.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin ABŞ-a işgüzar səfəri bütövlükdə Amerika-Azərbaycan əlaqələrinin inkişafına dəyərli töhfələr vermiş, eyni zamanda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində xalqımızın iradəsinin və haqlı mövqeyinin bütün dünyaya çatdırılması üçün əvəzsiz rol oynamışdır.

İŞGÜZAR SƏFƏRƏ

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev ABŞ-a işgüzar səfərə yola düşdü

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 2001-ci il aprelin 1-də ABŞ-a işgüzar səfərə yola düşdü.

Prezident Heydər Əliyev yola düşməzdən əvvəl Bakının Binə beynəlxalq hava limanında jurnalistlərə müsahibə verdi.

- Yaqın sizi maraqlandırır ki, Amerika Birleşmiş Ştatlarına, Floridaya nə üçün gedirəm. Eyni zamanda bilirəm ki, siz bundan xəbərdarsınız. Birincisi, bizim özümüzün məlumat verməyimizdən keyli öncə bu barədə məlumat bütün dünyada yayılıbdır. Ona görə əlavə məlumat verməyə ehtiyac yoxdur.

Bu görüş, hesab edirəm ki, çox əhəmiyyətli

görüşür. İndiyə qədər keçirilən görüşlərdən fərqi ondan ibarətdir ki, Amerika Birleşmiş Ştatlarının təşəbbüsü ilə orada Minsk qrupu həmsədlərinin hamisi, yəni həm ABŞ, həm Rusiya, həm də Fransadan olan həmsədlər iştirak edəcəklər. İki prezident - Ermənistan və Azərbaycanın Prezidentləri, cəlb edilən bəzi ekspertlər olacaqdır. Orada bu məsələ üçün bir neçə gün ayrırlar ki, ətraflı səhəbətlər aparılsın, prezidentlər həm Minsk qrupunun həmsədləri ilə, yaxud da ki, sonra ayrıraqda görüşsünlər. Orada məlum olacaqdır, hər halda avvalcədən bir şey demək olmaz. Program taxminan bundan ibarətdir. Buna görə gedirəm, uzaq yoldur. Ancaq mən sizə dəfələrlə demişəm, məsəlinin həll



edilmesi üçün haraya lazım olsa, ağar deseydilər ki, bu, Antarktidada olacaq, oraya da gedəcəyik.

Sual: Cənab Prezident, Siz səfərdən bir az əvvəl Rusyanın Prezidenti Vladimir Putinlə danışmışınız. Bu səhəbdətə Qarabağ məsəlesi, yəqin ki, müzakirə olunubdur. Əvvəlki illərə nisbatən indi Rusiyannın mövqeyində ciddi dəyişikliklər varmış?

Cavab: Qarabağ məsəlesi ki, müzakirə olunub, mən bunu məlumatda vermişəm. Bunu da təsdiq edirəm. Ancaq harada nə dəyişikliklər olacaq, siz bilin ki, mən bu barədə heç bir şey deyə bilməram. Hər halda Dağlıq Qarabağ məsələsinin həll edilməsi barəsində Rusiya ilə Azərbaycan arasında son aylar - həm mənim Moskvadə görkəşlərim zamanı, həm də Prezident Putin Azərbaycanda olarken çox səməralı danışqlar olubdur.

Sual: Cənab Prezident, Ki uest danışqlarından sonra Sizin növbəti görüşünüzün Moskvadə olacağı bildirilir. Bu, həqiqətə uyğundurmu?

Cavab: Mənim bu barədə məlumatım yoxdur.

Sual: Cənab Prezident, Rusiya mətbuatı yazır ki, Florida "Konç Respublikası" variantı da təklif oluna bılır. Yani, Ki uest sakinləri neçə illərdir özlərini həm "Konç Respublikası"nın, həm də Amerikanın vətəndaşları sayırlar. Bu variant müzakirə olunacaqmış?

Cavab: Bilirsizimizi, dünyada belə variantlar çoxdur. Yadınızdadır ki, vaxtilə ATƏT-ə İsvəç həmsədrlik edəndə bizi Aland adalarına davat edirdilər. Hətta bizim nümayəndə heyətinə də mən oraya gəndərdim, baxdım. Hər yerin öz xüsusiyyəti var. Hər münəqşənin öz xüsusiyyəti var. Ona görə biz əlaqəni, dünyada olan bütün bu tacirəbəni biliq, bundan istifadə edək. Amma kim biziə nə təklif edəcəkdir. Ola biler təklif etsinlər. Əsas o təklif deyil, asas bizim buna münasibətimizdir.

Sual: Cənab Prezident, ümumiyyətlə, üç həmsədrin mövqələri üst-üstə düşürmü? Onlar eyni mövqedən çıxış edirlər, yoxsa hərəsinin ayrı-ayrı mövqeyi var?

Cavab: Mənə belə gəlir ki, onların mövqələri üst-üstə düşür.

Sual: Cənab Prezident, Amerika Birleşmiş Ştatların dövlət departamentindən istinadən belə bir xəbor yayılıb ki, Dağlıq Qarabağın rəhbərliyinin danışqlarda iştirakı variantı müzakirə oluna bilər. Biz dünən Respublikalar Partiyası ilə əlaqə saxladığımız. Onlar dedilər ki, ağar belə bir məsələ gündəliyə ciddi şəkildə çıxınlarsa, onda Dağlıq

Qarabağın azərbaycanlı icması rəhbərliyinin də danışqlarda iştirakı tələb olunacaqdır. Buna münasibətin necədir, bu, mümkündürmü?

Cavab: Birincisi, bu barədə mənim malumatum yoxdur. Çox danışqlar gedir. Ona görə buna şəhər vermək istəmirəm. Ancaq keçmiş zamanlarda da danışqlarda, - bizim səviyyəmizdə, prezidentlər səviyyəsində bu, olmayıbdır, amma aşağı ekspertlər səviyyəsində iştirak etsin, həmçinin Azərbaycan nümayəndəsi iştirak etsin. Həmçinin Nizami Bəhmənov da iştirak edibdir. Mən indi Nizami Bəhmənovu oraya aparmıram. Çünkü mən istəmirəm ki, əvvəlcədən şərait yaradam ki, bəli, siz də gətin. Amma orada, mənə belə galır ki, onların iştirakı mümkün deyildir.

Sual: Cənab Prezident, həmsədrlər bu yaxnırlarda bayan ediblər ki, tərəflər danışqlar zamanı heç vaxt sülhə indiki qədər yaxın olmayıblar. Sizcə, belə nikbin bayanatlar üçün əsas varmı?

Cavab: Var.

Sual: Türkəyin xarici işlər naziri İsmayıllı Cəm' Amerika Birleşmiş Ştatlarında danışqlar aparıb, danışqlarda Qarabağ məsəlesi də müzakirə olunubdur. İsmayıllı Cəmin ABŞ-a saferi Sizin Türkəyə sefərinizlə bağlıdır? Onun ABŞ-də apardığı müzakirələrin bu məsələyə ciddi təsiri ola bilərmi?

Cavab: Bilirsizimizi, bu, tamamilə təbiidir. Çünkü birincisi, Türkəy Dağlıq Qarabağ problemində həmçinin bizim mövqeyimizdə olubdur. Nəinki bizim mövqeyimizdə olub, Minsk qrupunun üzvü kimi öz şəyərini göstəribdir. Bilirsizim ki, bir çox il bundan öncə Türkəy şərt qoyubdur ki, ağar Ermanistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş torpaqlarından çıxmalar, Türkəy ilə Ermanistan arasında heç bir əlaqə qurula biləməz. Bu, onların daimi mövqeyidir. Mən Türkəyə sefərdə olanda, siz yəqin etdiiniz, gördünüz, görüşlərim zamanı, xüsusilə Böyük Millət Məclisində bu məsələni kəskin qoydum. Çünkü son zamanlarda Türkəyin "soyqırımı" etdiyi haqqında bəzi ölkələrin, xüsusun Fransanın qararından sonra, mən gördüm ki, bəli, Türkəyə bəzi dairələrdə müxtəlif fikirlər əmələ gəlir ki, bəlkə münasibəti yumşalmaq lazımdır. Ona görə bu məsələni Türkəyin dövlət, hökumət rəhbərləri ilə görüşlərdə, həm də ki, Böyük Millət Məclisində bizim mövqeyimizi bildirdik.

Yəni bunların hamısı, təbii olaraq, Türkəyin xarici işlər naziri İsmayıllı Cəmin Vaşinqtonda görüşlərində də öz əksini tapıbdır. Bu, həmçə belə

olur. Yəni onlar indiyə qədər olan başqa görüşlərdə də həmisi Ermənistan-Azərbaycan münaqişəsinin həll olunmasını əsas məsələ kimi qoyurlar. Mən orada, Türkəyə olanda bilirdim ki, İsmayıllı Cəm Amerika Birleşmiş Ştatlarına gedəcəkdir. Mən onuna ayrıca görüşmədüm, danışmışdım. Bu, təkcə onun mövqeyi deyil, dövlətin, hökumətin mövqeyidir.

Sual: Cənab Prezident, Türkmanistan "Kəpəz" yatağının işlənilməsinə dair xarici şirkətlər müqavilə ilə imzalamaq niyyətindədir və bu barədə artıq müraciət edibdir. Siz buna necə münasibət bəsləyirsiniz?

Cavab: Belə şəyər çox olar. Bu, neçə ildir ki, davam edir.

Sual: Cənab Prezident, Gürcüstan Marmelı hava limanını, belə deyək ki, türkələrin hərbi təyyarələri üçün açıq elan etdi. Orada Türkəyin hərbi təyyarələri da enə biləcəklər, orada ciddi işlər aparacaqlar.

Cavab: Aparsınlar. Siz çalışırsınız ki, çox şey biləsiniz. Amma siz də bilin ki, dövlətin siyasetini hər gün sizin qarşınızda açmaq olmaz. Onu da nəzəra alsaq ki, bəziləriniz bir xırda şəyi eşidib onun üzərində on beş versiya yaradırsınız. Hər bir versiyam da camaata sıruşaq istəyirsiniz. Siz məni tanıyırsınız, məndən belə suallara cavab almaq olmaz. Gedib bizim bəzi adamları tutursunuz, onlar təcrübəsizlikdən bilmədiklərini dənişirsiniz. Amma mənimlə siz bu barədə bir az ehtiyatlı olun.

Sual: İndi NATO-ya münasibətdə Azərbaycan dövlətinin mövqeyi necədir?

Cavab: Əvvəlki kimi. Bilirsizimizi, bu da bir az, belə, boş səhbatdır. NATO-ya daxil olmaq asan məsələ deyil ki. Mən, məsələn, Robertson burada olanda onunla səhbat edirdim, xəber yarılmışdı ki, Gürcüstan 2005-ci ildə NATO-ya daxil olacaqdır. Onunla səhbat etdiğə dedi ki, yəqin Prezident Şevardnadze bunu nəzərdə tutur ki, 2005-ci ildə NATO-nun qapısını döyüəcəkdir.

Sual: Cənab Prezident, İranın energetika naziri Həbibullah Bitorəf gölmüşdi. Siz onunla görüşdə Xudafərinə su bəndinin tikiləsi ilə bağlı çox sərəf verdimiz. Bundan sonra İranla Azərbaycan arasında su bəndlərinin tikiləsi sahəsində əməkdaşlıq olacaqmış?

Cavab: Mən nə cür cavab verməli idim? Xudafərin məsələsi köhnə məsələdir. Bilirsizim ki, torpaqlarımız hələ işğal olunmamışdan əvvəl danışqlar gedirdi. Mən 1994-cü ildə Təhranda rəsmi

səfərdə olarkən bu barədə biz geniş danışqlar apardıq. Bayan etdik ki, o torpaqlarımız işgaldən azad olunmayana qədər orada heç bir tikinti aparıla bilməz. Ona görə mən bu fikrimi bir daha təsdiq etdim. Güman edirəm ki, onlar etməzərlər.

Sual: Cənab Prezident, Ermənistan Prezidentinin bildirdiyinə görə, onlar partiyaların, ictimaiyyətin təkliflərinə baxacaqlar ki, Ermanistan hənsi güzəştlər razılışa bilər, hansılar razılışa bilməz. Siz necə, yəni Azərbaycan ictimaiyyətinin təkliflərinin nüzənlə aparsınız?

Cavab: Bilirsizimizi, Azərbaycan ictimaiyyətinin təkliflərin yox, bunlarda mənim üçün naməlum olan elə bir konkret təklif yoxdur. Bunların hamısı mənə məlumdur. Bəzi adamlar buna indiyə qədər bilmirlər. İndi nəsə beynilərinə gəlir, elə bilsər ki, onlar Amerika kaşf ediblər. Bunların hamısı məlumdur. Amma Azərbaycan Respublikası xalqının, vətəndaşlarının bu barədə əhval-ruhiyyəsi mənə məlumdur. Bunları da mən nəzərə alacağam.

Sual: Orada keyfiyyəti dönüş yaranı bilərmi?

Cavab: Bilirsizimizi, neçə belə görüş keçmişik. Bir ümidi gedirik, başqa vəziyyətdə qaydırırdı. İndi nə olacaq, mən bunu bilmirəm. Hər halda mən oraya ümidi gedirəm.

Sual: Cənab Prezident, Siz dediniz ki, Azərbaycan ictimaiyyətinin əhval-ruhiyyəsinin bilirsiziniz. Əbdülxalıq Çay ilə görüşünzdə Siz bildirdiniz ki, mən sühl danışqlarının hələ tükənmədiyinə eminəm. Amma xalqın əhval-ruhiyyəsi belədir ki, ağar bu yol uğursuz olsa, çoxlu hərbi yolla torpaqları azad etməyin tərəfdardır. Siz bu fikri orada konkret olaraq çatdıracaqsınız?

Cavab: Bəli, burada demişəm, yəqin ki, orada da deyəcəyəm.

Sual: Cənab Prezident, Ermanistan ilə Rusiya arasında bağlanmış hərbi sazişdə belə bir bond var ki, ağar tərəfləndən biri hərbi münaqişəyə cəlb olunarsa, o biri tərəf ona kömək edəcəkdir. Bu, nə deməkdir? Bəzim Xarici İşlər Nazirliyi da bununla əlaqədar sərəf vermişdi. Əgar Ermanistanla Azərbaycan arasında hərbi əməliyyatlar başlayarsa, Rusiya buna qoşulacaqmış?

Cavab: Onun nə demək olduğunu siz bilirsınız. Buna izah verməyə ehtiyac yoxdur. Amma konkret nə ola bilər, bunu indidən demək olmaz.

Sual: Cənab Prezident, məlumat yayılıb ki, səhətinizlə bağlı Siz orada müayinədən keçəcəksiniz. Bununla əlaqədar nə deyə bilərdiniz?

Cavab: Mənim sahətimlə niyə belə çox maraqlanırsan?

Jurnalist: Ötən dəfə Siz dediniz ki, sahətimlə maraqlanırmırsınız.

Heydər Əliyev: Birincisi, mənim sahətim yaxşıdır, narahat olmayıñ. Mənim sahətimin yaxşı olmaması barədə düşüñənlərin hamısı qoy bilsin ki, Allah məni saxlayıbdır, indiyə qədər bu sağlamlığı veribid, bundan sonra da verəcəkdir.

Mənim xatirimdədir, 1990-ci ildə Moskvadan Naxçıvana gələndə, özümü, demək olar ki, okeana atdım - həkim, filans... vaxtıla infarkt keçirmiş adam, həkim nəzarəti altında olan adam idim. Atdım və dedim ki, na olar - çıxaram, çıxa bilmərəm, bataram. Mən belə adamam. Naxçıvanda mən iki il ağır vəziyyətdə yaşadığım dövrədə sahətim çox yaxşı idi. Ancaq, mən ötan dəfa, deyəsan, bunu sizə dedim, sizin özünüzü da məsləhət görürəm ki, 6 aydan bir müayinədən keçin. Xüsusun qadınlar. Ancaq, vaxtını olsa, əlbəttə ki, istərdim carrahiyyə əmaliyyatı aparan adamlar orada iki-üç saatlıq mənə baxımları. Bu, təbii bir şeydir. Bunu bir problema çevirmək və bu barədə versiyalar söylemək lazımdır.

Yaxşı, siz bilin və bütün Azərbaycan cəmiyyəti da bilsin, xalq da bilsin. Mən bütün bu damışqları aparıram, bütün bu zəhməti, azyayı öz üzərimə götürürmüşəm və bütün sayları göstərirəm ki, Azərbaycanı Ermanstanın işğalindan xilas edək, ölkəmizi torpaqlarını temizləyək. Buna görə müxtəlif vaxtlarda müxtəlif variantlar ola bilər. O variantı da istifadə etmək olar, bu variantı da. Bu, ümumiyyətdə tarixən diplomatiyanın xüsusiyyətləridir. Əgər insannın beynində bir şey varsa və ona gedirəsə, o gedib dayacak divara, kəlləsi də partlayacaq, heç bir nəticə da olmayaçaqdır.

Mənim təcrübəm na qədərdir, mən bilmirəm siz nə dərəcədə bilirsiniz, özünüz bilorsınız. Amma bəziləri, kückədə gəzənlər hesab edirlər ki, onların təcrübəsi mənimkindən çoxdur. Mənim həm təcrübəm var, həm də dünya görmüşəm. Ola bilər, dünyının elə bir dövləti tapılmasından ki, onun rəhbəri ilə görüşüb, - sadəcə, salamaleyküm, görüşüb çay içmək masalası deyil, - ciddi səhəbətlər aparmayım. Mən bütün bu imkanlardan istifadə edirəm, bütün bu görüşləri keçirirəm. Haraya lazımlı olsa, gedirəm və gedəcəyəm.

Amma bilin, - bunu Milli Məclisin iclasında da dedim, - mən Azərbaycanın mənafələrinə zərər verən

heç nəyə razı ola bilmərəm. Bu, birincisi. İkincisi, ötan dəfə mən Parisa gedəndə siz hay-kükə salırdınız, - ANS əsasən, müxalifətin televiziyasıdır, gündə bir adamı "Nəzər nöqtəsi"na çıxdırdıınız, hansı ki, heç bilmir "Nəzər nöqtə"si nadir, - na bilim şərəfsiz sülh, filan, peşməkan... Onlar bilmirlər axı, ona görə də golrlar, sizi aldırlar. Siz də başlayırsınız bu barədə suallar verirsiniz, öz fikirlərinizi izah edirsiniz, genişləndirirsiniz.

Danışqlarda hansısa bir razılığa gəlmək, bu, birinci mərhələdir. Ondan sonra sülh məsələlərini həll etmək, o, böyük bir kompleksdir. O kompleksi həyata keçirəndən sonra, ancaq biz sülhə nail ola biləsək, o saziş imzalana bilər. Amma, indi burada bu ağılsız adamlar camaatda çəşqinliq yaratmaq üçün, mən təyyarəyə minan kimi deyirlər ki, Heydər Əliyev gedib orada şərəfsiz sülh imzalamışdır. Mən sülh sazişi imzalamamaq istəsəm da, bu, mümkün deyildir. Sülh elə bir şey deyil ki, gedib mağazadan alasan, cibinə qoyasan. Bu, böyük bir prosesdir. 12 il davam edən və bu qədər gərgin vəziyyətdə olan bir münaqişəni həll etmək üçün bir neçə mərhələdən keçmək lazımdır. Birinci mərhələ hansısa razılığa gəlməkdir. Əgar bu mümkün olarsa, ondan sonra bir neçə mərhələ olacaqdır, ekspertlər işləyəcəkdir və sair. Ondan sonra saziş ola bilər. Bir da, saziş təkə Heydər Əliyev imza atmayacaqdır. Əgar biz buna nail olsaq, ona bütün böyük dövlətlər, Minsk qrupunun həmsədrleri, Birləşmiş Millətlər Təşkilatı imza atmalıdır. Bu, belə deyil ki, mən getdim, Parisin küçəsində imzamı atdım, goldım. Siz də burada yəydiniz ki, Heydər Əliyev şərəfsiz sülh imzaladı. Bundan narahat olmayın.

Sual: Cənab Prezident, 907^{ci} düzəlişlə bağlı bildirilər ki, onun loqy edilməsi ilə Ermənistana təzyiq ola bilər. Siz danışqlarınızda bu məsələni ciddi qaldıracaqsınız mı?

Cavab: Mütləq, mütləq. Sağ olun.

Azərbaycan Prezidenti Heydər Əliyevi Binə hava limanında Milli Məclisin sadri Murtuz Ələsgərov, Baş nazir Artur Rasizadə, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər yola salırlar.

Keflavik şəhərində qarşılıqlı mərasımı



Amerika Birləşmiş Ştatlarına işgəzar səfərə gedən Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev aprelin 1-də yolüstü İsländiyanın Keflavik şəhərinə gəldi.

Hərbi təyyarə meydanında dövlətimizin başçısını Keflavik hərbi dəniz bazasının rəhbərləri qarşılıqlı.

Buradakı faxri qonaqlar salonunda Azərbaycan Prezidenti Heydər Əliyevin hərbi dəniz bazasının rəhbərləri admiral Deyvid Arçison, Duqlas Qobi, Mark Antoni ilə görüşüldü.

Onlar respublikamızın rəhbərini mehribanlıqla salamladılar, dünyada görkəmli dövlət xadimi kimi tanınan Prezident Heydər Əliyev ilə görüşmək fırsatından çox məmənun qaldıqlarını söylədilər.

Səmimi sözlərə və qonaqpərvərliyə görə hərbi

dəniz bazasının rəhbərlərinə təşəkkürünü bildirən dövlətimizin başçısı Heydər Əliyev 1999-cu il aprelin 23-də Amerika Birləşmiş Ştatlarının Hərbi Dəniz Akademiyasında keçirdiyi görüşü, kursantlarla birgə naharı həmişə məmənunluqla xatırladığını bildirdi.

Hərbi dəniz bazasının rəhbərləri İsländiyanın respublikamızın rəhbərini ətraflı məlumat verdilər, Azərbaycan Prezidenti Heydər Əliyevi Keflavikdə görməkdən böyük şərəf duyduqlarını bir daha nəzərə çarpdırdılar.

Dövlətimizin başçısı Heydər Əliyev Keflavik hərbi dəniz bazasının rəhbərlərinə xatira hədiyyəsi bağışladı. Hərbi dəniz bazasının rəhbərləri da Azərbaycan Prezidenti Heydər Əliyevə xatira hədiyyəsi təqdim etdilər.

Dövlətimizin başçısının təyyarəsi ABŞ-a istiqamət götürdü.



VAŞİNQTON GÖRÜŞLƏRİ

Vaşinqtonda qarşılanma mərasimi

Prezident Heydər Əliyev aprelin 7-də Vaşinqtona gəldi. Respublikamızın rəhbərini "Endryüs" hərbi təyyarə meydanında ABŞ hökumətinin yüksək vəzifəli şəxsləri qarşıladılar.





Azərbaycan Prezidenti

Heydər Əliyevin

Amerika Birləşmiş Ştatlarının

Prezidenti Corc Buş ilə görüşü

dünyagörüşünə və nadir natiqlik istedadına valeh olduğunu söylədi.

Azərbaycan Prezidenti Heydər Əliyev Amerika Birləşmiş Ştatlarına səfərə dəvət olunduguna və burada ona göstərilən yüksək qonaqpərvərliyə, Ermənistan-Azərbaycan, Dağılıq Qarabağ münaqişasının həlli üçün Amerika hökumətinin göstərdiyi səylərə, Ki Uest damışqlarının yüksək səviyyədə təşkilinə görə cənab Corc Buşa minnədarlığım bildirdi, prezident seçilməsi münasibətilə onu bir daha təbrik etdi.

Azərbaycan Prezidenti Heydər Əliyevi səmimiyyətlə salamlayan ABŞ Prezidenti Corc Buş³ ilə görüşdü.

Azərbaycan Prezidenti Heydər Əliyevi səmimiyyətlə salamlayan ABŞ Prezidenti Corc Buş³ ilə görüşdən çox məmənluq duyduğunu bildirdi və Prezident Heydər Əliyevin dostu, ABŞ-in 41-ci Prezidentinə yetirməyi xahiş etdi.

ABŞ-in Azərbaycan ilə əməkdaşlığı böyük əhəmiyyət verdiyini vurgulayan Prezident Corc Buş ölkəmizlə hərtərəfli əlaqələrin inkişaf etdiriləsini Amerikanın xarici siyasetinin müümü istiqamətlərindən biri olduğunu nəzərə çarpdırdı.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev aprelin 9-da Vəsinqtonda Ağ evdə

Amerika Birləşmiş Ştatlarının Prezidenti Corc

Buş⁴ ilə görüşdü.

Azərbaycan Prezidenti Heydər Əliyevi səmimiyyətlə salamlayan ABŞ Prezidenti Corc Buş³ ilə görüşdən çox məmənluq duyduğunu bildirdi və Prezident Heydər Əliyevin dostu, ABŞ-in 41-ci Prezidentinə yetirməyi xahiş etdi.

ABŞ-in Azərbaycan ilə əməkdaşlığı böyük əhəmiyyət verdiyini vurgulayan Prezident Corc Buş ölkəmizlə hərtərəfli əlaqələrin inkişaf etdiriləsini Amerikanın xarici siyasetinin müümü istiqamətlərindən biri olduğunu nəzərə çarpdırdı.



ETT - 219474

Xəzərin karbohidrogen ehtiyatlarının işlənilməsi və dünya bazarına nəqlində Amerikanın iri neft şirkətlərinin yaxından iştirakını yüksək qiymətləndirən Prezident Corc Buş öz ölkəsini temsil edən şirkətlərin işi üçün Azərbaycanda yaradılmış əlverişli şəraitə görə Prezident Heydər Əliyevə təşəkkürünü bildirdi, başlılıq etdiyi hökumətin ABŞ-Azərbaycan strateji tərəfdəşliq münasibətlərini bütün istiqamətlərde genişləndirməyə hazır olduğunu vurğuladı.

Azərbaycan Prezidenti Heydər Əliyev dünyanın böyük dövlətlərindən biri olan ABŞ-in ölkəmizlə bütün sahələrdə əməkdaşlıqla maraqlı göstərməsindən məmənluq duyduğunu söyləyərək, Xəzərin zəngin enerji ehtiyatlarının işlənilməsi sahəsində ABŞ şirkətləri ilə əməkdaşlığı yüksək qiymətləndirdiyini nəzərə çarpdırdı.

Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri layihəsinin gerçəkləşdiriləsi haqqında danışan Prezident Heydər Əliyev bu layihənin xüsusi

əhəmiyyətini qeyd etdi.


Amerika Konqresinin⁷ 1992-ci ildə qəbul etdiyi "Azadlığı müdafiə aktı"na ədalətsiz 907-ci düzəlişin ölkələrimiz arasında münasibətlərin inkişafına mane olduğunu bildirən Prezident Heydər Əliyev bu düzəlişin aradan qaldırılmasının zəruriyyəti bir daha vurğuladı.

Amerika Prezidenti Corc Buş başlılıq etdiyi hökumətin 907-ci düzəlişin ləğvi üçün yollar axarılmasına hazır olduğunu nəzərə çarpdırdı.

Prezidentlər Azərbaycanın an ağırlı problemi olan Ermənistan-Azərbaycan, Dağılıq Qarabağ münaqişasının sülh yolu ilə aradan qaldırılması məsələsi ətrafında geniş fikir mübadiləsi apardılar. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağılıq Qarabağ ərazi iddiaları irali sürən Ermənistanın 1988-ci ildən başladığı hərbi təcavüz nəticəsində ölkəmizin ərazisinin 20 faizinin işğal olunduğunu, bir milyondan çox vətəndaşımızın uzun müddət çadırlarda dözdülməz şəraitdə yaşadığını xüsusü vurğulayan Prezident Heydər Əliyev Ermənistan silahlı qüvvələri







tərəfindən zəbt olunmuş torpaqlarda artıq hər şeyin dağıdıldığını, talan edildiyini, yerlə-yeşən olunduğunu söylədi.

Münaqişənin sülh yolu ilə aradan qaldırılması üçün 1992-ci ildə ATƏT-in Minsk qrupunun yaradıldığı, 1994-cü ildə ataşəs rejiminin alda olunduğunu xatırladan Prezident Heydar Əliyev 1996-ci ildə ATƏT-in Lissabon Zirvə görüşündə münaqişənin nizama salınmasının baza formulunun müəyyən edildiyini⁸, nizamasalmanın 3 əsas prinsipinin - Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunması, Dağlıq Qarabağın bütün əhalisinin təhlükəsizliyinə töminat, Dağlıq Qarabağa Azərbaycanın tərkibində on yüksək dərəcəli özüntüdərə statusunun veriləsi prinsiplərinin Ermanistan Respublikasından başqa ATƏT-in üzvü olan bütün ölkələr tərəfindən müdafiə edilməsini, həmin sammitdən sonra dünyadan 3 böyük dövlətinin - Rusiya, ABŞ və Fransanın Minsk qrupunun hömsədləri olduğunu bildirdi.

Prezident Heydar Əliyev hömsədlərin fəaliyyətindən, son dövrlərdə Ermənistən və Azərbaycan prezidentlərinin birbaşa görüşlərindən səhbat açaraq, Ermənistən qeyri-konstruktiv mövqə tutduğuna görə münaqişənin sülh yolu ilə həllinin hələlik mümkün olmadığını vurğuladı.

Dövlətimizin başçısı Kİ Üest görüşlərinin münaqişənin sülh yolu ilə həllində mühüm addım olduğunu qeyd etdi və bu görüşlərin yeni formatda keçirilməsinin danişqlara xüsusi xarakter verdiyini nəzərə çarpdırdı.

Ermənistən-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə aradan qaldırılmasında ABŞ-in maraqlı olduğunu vurğulayan Prezident Cənab Buş başçılıq etdiyi hökumətin bu istiqamətdə saylarını artıracağını bildirdi. Cənab Buş dedi ki, zəngin siyasi hayat yolu keçmiş Prezident Heydar Əliyevin qotiyətli mövqeyi və ardıcıl siyaseti sayəsində regionun mühüm ölkəsi olan, zəngin təbii sərvətlərə,





alverişli coğrafi-siyasi mövqeyə malik Azərbaycan inkişaf və tərəqqi yolundadır.

Söhbət zamanı ABŞ ilə Azərbaycan arasında qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər da müzakirə olundu.

Azərbaycan Prezidenti Heydər Əliyev ABŞ Prezidenti Corc Buşu, vitse-prezident Riçard Çeyni⁹, Dövlət katibi Kolin Pauelli və milli təhlükəsizlik üzrə müşavir Xanım Kondoliza Raysı¹⁰ Azərbaycana dəvət etdi. Dəvətə görə minnətdarlıq bildirildi.

Görüş səmimiyyət və qarşılıqlı anlaşma şəraitində keçdi.

ABŞ-in vitse-prezidenti Riçard Çeyni, Dövlət katibi Kolin Pauell, milli təhlükəsizlik məsələləri üzrə müşavir Kondoliza Rays, ATƏT-in Minsk


grupunun ABŞ tərəfdən həmsədri səfir Keri Kavano, ABŞ-in Milli Təhlükəsizlik Şurasının Avropa və Avrasiya üzrə baş direktoru Dan Frid, Azərbaycanın xarici işlər naziri Vilayət Quliyev, ölkəmizin ABŞ-dakı səfiri Hafiz Paşayev, Azərbaycan Prezidentinin Katibliyinin raisi Dilarə Seyidzadə görüşdə iştirak edirdilər.

Azərbaycan Prezidenti Heydər Əliyev Ağ evdə faxri qonaqlar kitabına xatira sözlərini yazdı.



*Yeni idən Ağ evdə olmağımdan çox məmnunam.
Yeni Prezident Corc Buşa böyük uğurlar
arzulayıram.*

*Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti
9 aprel 2001-ci il*




Azərbaycan Prezidenti
Heydər Əliyevin
Vaşinqtonda Ağ evin qarşısında
jurnalıstlərlə görüşü

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev aprelin 9-da Vaşinqtonda Amerika Birləşmiş Ştatlarının Prezidenti Corc Buş ilə görüşdən sonra, Ağ evin qarşısında jurnalıstlərlə görüşüb, onların suallarına cavab verdi.

Sual: Cənab Prezident, Corc Buşla görüşünüz necə keçdi?

Cavab: Görüş çox yaxşı keçdi. Mən çox razıyam. Biz ilk öncə Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında ikitəraflı münasibətlərə bağlı məsələlər barəsində fikir mübadiləsi apardıq. Bir daha təsdiq etdik ki, münasibətlərimiz strateji tərəfdəşliq xarakteri daşıyır və əməkdaşlığımızı bu ruhda da davam etdirəcəyik. Bizi Xəzər hövzəsinin enerji ehtiyatlarından istifadə məsələlərini də mizakıra etdik. Əlbəttə, keçmiş Sovetlər İttifaqına daxil olan idindi müstəqil dövlətlərə Amerika Birləşmiş Ştatlarının göstərdiyi yardımın Azərbaycana da göstərilməsinə mane olan adəlatlısız 907-ci maddəyə, Kongresin qorarına da toxunduq. Lakin başlıca məsələ, şübhəsiz, Ermanistan-Azərbaycan, Dağlıq Qarabağ hərbi münaqişəsidir və biz bu məsələ barəsində ətraflı fikir mübadiləsi apardıq.

ATƏT-in Minsk qrupunun həmsədri kimi Amerika Birləşmiş Ştatları bu məsələnin dinciliklə



ABŞ Prezidenti Corc Buşun Vaşinqtonda Azərbaycan və Ermanistan prezidentləri ilə görüşləri haqqında brifinq

Aprelin 9-da ABŞ hökumətinin yüksək vəzifəli nümayəndələri jurnalıstlərə həmin gün Ağ evdə Prezident Corc Buşun Azərbaycan Prezidenti Heydər Əliyev və Ermanistan

Prezidenti Robert Koçaryan¹¹ ilə keçirdiyi görüşlər barədə məlumat verdilər və bildirdilər ki, Ermanistanla Azərbaycan arasında Dağlıq Qarabağ dair ötən həftə Ki Uestdə aparılmış sülh danışqları çox uğurlu olmuşdur.

Hökumətin nümayəndələri bildirdilər ki, Corc Buş Prezidentlər Heydər Əliyev və Robert Koçaryan ilə ayrı-ayrılıqda görüşlər keçirmişdir. Görüşlərdə vitse-prezident Dik Çeyni, Dövlət katibi Kolin Pauell, milli təhlükəsizlik üzrə müşavir Kondoliza Rays və Minsk qrupunun üç həmsədri

drindən biri olan səfir Keri Kavano da iştirak etmişlər.

Brifinqin iştirakçılarından biri dedi: "Hər iki görüş öz ruhuna görə son dərəcə səmimi olmuşdur. Prezident Buş hər iki görüşdə bildirmişdir ki, Amerika tərəfi bu ölkələrin sülh namına göstərdikləri səyləri dəstəkləyir, əldə edilmiş tərəqqini yüksək qiymətləndirir və hələ çox iş görülməsinin zərurılığını başa düşür".

Onun sözlərinə görə, iyundə Heydər Əliyevin və Robert Koçaryanın İsvəçrədə daha bir görüş keçirəcəyi planlaşdırılır. "İsvəçrə artıq bayan etmişdir ki, ötan həftə Floridada mühüm iralılığış alda olunması bu prosesə kömək göstərəcəkdir".

İsvəçrədə danışqlar Ki Uest danışqlarındakı kimi eyni formada, Minsk qrupunun üç hömsədrinin - ABŞ-in, Fransanın və Rusyanın birləşə rəhbərliyi ilə aparılmışdır. Minsk qrupuna Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının üzvü olan 11 ölkə, habelə Dağılıq Qarabağ üstündə münaqişənin həlli yolunu tapmağa çalışan Azərbaycan və Ermənistan daxildirlər.

Brifinqin iştirakçısı izah etdi ki, üç hömsədr "köməkedicisi" rolü oynayır. "Bu rol möhkəm nizaməsalmaya götərib çıxara biləcək kompromis işleyib hazırlamağa çalışan hər iki liderə kömək etməkdən ibarətdir".

ABŞ hökumətinin nümayəndəsi aprelin 3-6-da Floridada aparılmış danışqlara yekun vuraraq dedi: "Hər iki Prezident bu danışqlara başlayarkən biliirdi ki, möhkəm sülhü ancaq kompromis vasitəsilə təmin etmək olar. Onların saylarının fərqləndirici xüsusiyyəti belədir. Düşünürəm ki, bu, istər danışqlar masası arxasında, istərsə də vətəna döndükdən sonra geniş ictimai dəstək qazanılması baxımından onların arasında duran çox mürəkkəb vəzifədir.

Amma prezidentlər bilirlər ki, bu, öz ölkələri üçün, xalqlarının layiq olduğu gələcəyi qurmaq üçün yeganə üsuldur".

Hökumətin nümayəndəsi vurğuladı ki, Florida danışqları məxfi xarakter daşıyırı.

O, əlavə edərək dedi: "Biz dəfələrlə bildirmişik ki, möhkəm nizamasalmanı təmin edən hər hansı bir qərar regionun əhalisi üçün məqbul olmalıdır".



Azərbaycan Prezidenti

Heydər Əliyevin

Türkiyənin ABŞ-dakı səfiri

Baki İlkin ilə görüşü

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev aprelin 9-da Vaşinqtonda Türkiyənin Amerika Birləşmiş Ştatlarında səfiri Baki İlkin ilə görüşdü.

Prezident Heydər Əliyevi Vaşinqtonda yenidən salamlamaqdan memnun olduğunu bildirən səfir İlkin Azərbaycan rəhbərinin Amerikaya səfərini maraqla izlədiklərini söylədi. O bildirdi ki, Floridanın Ki Uest şəhərində aparılan sülh danışqları Amerika mətbuatı tərəfindən geniş işıqlandırılmışdır. Son dövrə Azərbaycana və ümumən Cənubi Qafqaz regionuna marağın artığını vurğulayan diplomat ümidi var olduğunu bildirdi ki, aparılan danışqların nəticəsində tezliklə sülh əldə etmək mümkün olacaqdır.

Ölkəmizin böyük perspektivləri olduğunu söyləyən Türkiyənin səfiri qəti inamla dedi ki, yaxın beş il ərzində Azərbaycan regionunun ən inkişaf etmiş qüdrətli dövlətinə çevriləcəkdir.

Daha sonra cənab İlkin Türkiyənin və Azərbaycanın Vaşinqtondakı səfirlikləri arasında olan əməkdaşlıqdan səhbat açdı. O, erməni milətçilərinin Amerikada bədnəm niyyətlərini həyata keçirmək cəhdlərinin qarşısının alınmasında Azərbaycan səfəriinin verdiyi dəstəkdən razılıqla danışı. Prezident Heydər Əliyevin bu istiqamətdə tövsiyələrindən həmçə faydalandıqlarını vurğulayan səfir İlkin Türkiyəyə göstərdiyi diqqətə və yardımına görə dövlətimizin başçısına xüsusi təşakkürünü bildirdi.

Mart ayının sonunda Türkiyənin xarici işlər naziri İsmayıllı Cəmin Vaşinqtona etdiyi səfər barədə Azərbaycan Prezidentinə ətraflı məlumat verən diplomat keçirilən görüşlər zamanı Azərbaycanın qarşılığı çətinliklərin, habelə ölkəmizdən Türkiyəyə çəkiləcək boru xətləri barədə məsələlərin də geniş müzakirə olduğunu söylədi.

Səfir onu qəbul etdiyinə görə Prezident Heydər Əliyevə bir daha təşakkür etdi və



Azərbaycan səfiriyyi ilə six əməkdaşlığı bundan sonra daqıqalarını vurğuladı.

Prezident Heydər Əliyev səfir İlkin ilə yenidən görüşməyindən sad olduğunu bildirdi, verdiyi geniş və maraqlı məlumatla gərə ona təşkkür etdi.

Azərbaycanın gələcəyi baradə söylədiyi xoş sözlər görə səfirə minnətdərlik edən Prezident Heydər Əliyev Azərbaycanın və Türkiyənin dost, qardaş ölkə olduğunu vurğulayaraq bildirdi ki, dövlətlərimizin qarşılaşdırıcıları çətinliklərən aradan qaldırılmada biz əl-ələ vermalı, bir-birimizə dayaq durmalyıq. Amerika Birleşmiş Ştatlarında erməni diasporunun çox faal olduğunu xatrladan Azərbaycan Prezidenti ölkələrimizin səfirlərinin səyərini əlaqələndirməyə, birgə faaliyyət göstərməyə böyük ehtiyac olduğunu bildirdi. Amerikada yaşayan soydaşlarımızı bu işə daha faal çalb etmək baradə tövsiyələrini verdi.

Prezident Heydər Əliyev Türkiyənin xarici işlər naziri İsmayıllı Cəmin Vaşinqtona son səfəri zamanı Azərbaycanı maraqlandıran məsələlər baradə da müzakirələr aparılmasını yüksək qiymətləndirdi, martın 12-də Türkiyəyə rəsmi səfəri zamanı dövlət və hökumət rəhbərləri ilə geniş müzakirələr və danışıqlar aparıldığı səylədi.

Azərbaycan Prezidenti Amerika Birleşmiş Ştatlarına bu dəfəki səfərinin da uğurlu olduğunu və bundan razı qaldığını bildirdi. Respublikamızın rəhbəri ABŞ Prezidenti Buş, vitse-prezident Çeyni, Dövlət katibi Powell, Prezidentin milli təhlükəsizlik üzrə müşaviri xəmmi Rays, ABŞ-in Minsk qrupundakı həmsəndri Kavano ilə Ağ evdə keçirdiyi görüşün böyük əhəmiyyətindən danışaraq dedi ki, səhəbat zamanı Azərbaycan, Türkiyə və bütün region üçün vacib olan bir sıra məsələlər müzakirə olundu. Dövlətimizin başçısı ölkəmizin haqq işinin müdafiə edilməsində Türkiyənin Vaşinqtondakı səfirliliyinin göstərdiyi köməyə görə cənab Baki İlkinə təşəkkür etdi və ümidiyə olduğunu bildirdi ki, ölkələrimizin ABŞ-dakı səfirlilikləri bundan sonra da səyərlərini birləşdirərək, dövlətlərimizin mənafeyinin qorunması üçün faaliyyətlərini artıracaqlar.

Görüş səmimi dostluq şəraitində keçdi.

Azərbaycanın ABŞ-dakı səfiri Hafiz Paşayev görüşdə iştirak edirdi.

Vaşinqtonda gəzinti, Aleksandriya şəhəri ilə tanışlıq

Aprelin 9-da Azərbaycan Prezidenti Heydər Əliyev Vaşinqton şəhərinin ən gözəl güşələrindən biri olan Vaşinqton memorialının yanındaki gölün kənarında gəzdi, çiçək açan yapon albalisina¹² tamaşa etdi.

Aprelin 10-da Azərbaycan Prezidenti Heydər Əliyev Vaşinqton yaxınlığında Aleksandriya şəhərinə geldi. Amerikalıların fəxrlə gəzdikləri və gözəlliyyi ilə qürurlandıqları Virciniya ştatının Aleksandriya şəhəri Potomak çayının qərb sahilində yerləşir. Dövlətimizin başçısı sahildə gəzdi, şəhərdəki memarlıq abidələrinə tamaşa etdi.

Aleksandriya şəhəri dəbdəbəli restoranları, otelləri və digər istirahət yerləri ilə diqqəti cəlb edir. Bu tarixi şəhərə hər il xarici ölkələrdən minlərlə turist gəlir. Qədim abidələrlə zongin olan Aleksandriya şəhəri ilə tanışlıq respublikamızın rəhbərində xoş təssürat yaratdı.







Kİ UEST DANİŞIQLARI

Ki Uestdə qarşılanma mərasimi

Azərbaycan Prezidenti Heydər Əliyev aprelin 1-də ABŞ-in Florida ştatının Ki Uest şəhərinə¹³ gəldi. Respublikamızın rəhbərini buradakı həbi dəniz bazasında ATƏT-in Minsk qrupunun amerikalı höməndəri Keri Kavano, Ki Uestin məri Cimmi Uikli, ölkəmizin ABŞ-dakı səfiri Hafız Paşayev və digər rəsmi şəxslər qarşıladılar.

Cənab Cimmi Uikli respublikamızın Prezidentinə Ki Uest şəhərinin sakinləri və öz adından xatirə hədiyyəsi təqdim etdi.

Azərbaycan Prezidenti Heydər Əliyev həbi dəniz bazasından Ki Uestdə onun üçün ayrılmış iqamətgahda gəldi.

Azərbaycan Prezidenti Heydər Əliyevin Amerika Birləşmiş Ştatlарının Dövlət katibi Kolin Pauell ilə görüşü

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev aprelin 3-də Ki Uest şəhərində, Harri Trumen adına kiçik Ağ evdə¹⁴ Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Kolin Pauell¹⁵ ilə görüşdü.

Azərbaycan Prezidentini kiçik Ağ evin qarşısında səmimiyyətlə və mehribanlıqla qarşlayan cənab Kolin Pauell onun dəvətinin qəbul edib Amerika Birləşmiş Ştatlarına işguzzar sofora gəlməyinə görə dövlətimizin başçısına təşəkkürünü bildirdi.

Dünyada tanınmış görkəmli siyasi xadim Heydər Əliyev ilə yenidən görüşmək imkanını

yüksək qiymətləndirən cənab Pauell 1997-ci ilin iyulunda Vaşington şəhərində dövlətimizin başçısı ilə keçirdiyi görüşü və apardığı söhbətləri böyük məmənunluqla xatırladı.

Prezident Corc Buşun səmimi salamlarını və xoş arzularını Prezident Heydər Əliyevə çatdırıran Kolin Pauell qeyd etdi ki, Amerika Birləşmiş Ştatlarının Prezidenti Ki Uest şəhərində aparılan damışqları çox diqqətlə izləyir və Ermanistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesinə böyük əhəmiyyət verir. Dövlət katibi dedi ki, bu münaqişənin həll olunmasının bütün Qafqaz regionunda təhlükəsizlik və sabitliyin bərqrar edilməsi üçün böyük əhəmiyyəti var. Minsk qrupunun höməndəri olan Amerika Birləşmiş Ştatları hömisi münaqişənin sülh yolu ilə tənzimlənməsinə çalışır və bu yolda öz söylərini artırmağa hazırıldı.

Azərbaycan Prezidenti Heydər Əliyev işguzzəfərə davətə və səmimi sözlərə görə təşəkkürünü bildirdi, ABŞ Prezidenti Corc Buşu və Dövlət katibi Kolin Pauelli seçkilərdə qazandıqları qələbə münasibatılı bir dəha təbrik etdi.

Ölkərimizin əlaqlorlarından damışan dövlətimizin başçısı dedi ki, Azərbaycan ABŞ ilə strateji tərəfdəşləq münasibətlərinə böyük əhəmiyyət verir və ikitorəfli əməkdaşlığın daha da inkişaf etdirilməsinə, genişləndirilməsinə həmisi hazırlıdır.

Azərbaycan Prezidenti Heydər Əliyev Amerika Birləşmiş Ştatlarının iri şirkətlərinin Xəzərin karbohidrogen ehtiyatlarının işlənilməsi və dünyaya bazarına naqli sahəsində fəal iştirakından böyük məmənunluqla söhbət açdı.

Respublikamızın rəhbəri xalqımız üçün ən ağırlı problem olan Ermenistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən ətraflı bahs







edərək bildirdi ki, Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizi işğal olunmuş, həmin ərazidə hər şey, o cümlədən maddi-madəniyyət abidələri tamamilə mahv edilmiş, bir milyondan artıq soydaşımız doğma yurd-yuvalarından zorla qovulmuşdur. Onlar 8 ildir ki, çadırlarda ağır şəraitdə yaşayırlar.

Bu münaqişənin aradan qaldırılması üçün 1992-ci ildən Minsk qrupunun fəaliyyətə başladığını, 1994-cü ildə mühərribədə atəşkəs əldə olunduğunu, ATƏT-in Lissabon sammitindən sonra Minsk qrupuna Rusyanın, ABŞ-ın, Fransanın həmsədrlərini bildirən dövlətimizin başçısı Ermənistan və Azərbaycan Prezidentləri arasında 1999-cu ildən bəri ardıcıl olaraq aparılan birbaşa danışqlardan ətraflı səhbət açdı.

Minsk qrupu həmsədrlərinin vasitəciliyi və Dövlət katibi Kolin Pauellin iştirakı ilə Ki Üest şəhərində keçirilən görüşləri yüksək qiymətləndirən Prezident Heydər Əliyev əmin olduğunu bildirdi ki, yeni formatda təşkil edilmiş bu danışqlar həmsədrlərin feallığını artıracaqdır.

Dövlət katibi Kolin Pauell ətraflı məlumatə görə Prezident Heydər Əliyevə minnətdarlıq etdi və respublikamızın rəhbərinin sülh təşəbbüsünü, münaqişənin dinciliklə həlli sahəsindəki söylərini yüksək qiymətləndirdi.

Tərəflər onları maraqlandıran bir sıra digər məsələlər barədə da geniş fikir mübadiləsi apardılar.

Görüş səmimilik və qarşılıqlı anlaşma şəraitində keçdi.



ABŞ-in Dövlət katibi Kolin Pauellin, Azərbaycan və Ermanistan Prezidentlərinin jurnalistlərlə görüşü

Aprelin 3-də ABŞ-in Dövlət katibi Kolin Pauell, Azərbaycan Prezidenti Heydər Əliyev və Ermanistan Prezidenti Robert Koçaryan Ki Uestdəki kiçik Ağ evdə jurnalistlərlə görüşdülər.

Cənab Kolin Pauell görüş iştirakçılarına müraciatla dedi:

- Xanımlar və cənablar, bu görüşü açmaqdan,

Azərbaycan və Ermanistan Prezidentləri ilə görüşməkdən, habelə Rusiya və Fransadan olan həmsəndlərin burada iştirakından böyük məmənluq duyuram. Mən bu görüşün bütün iştirakçılarını

Prezident Buşun adından salamlayıram. Bu, çox vacib görüşdür. Çox mühüm bir regionda barışq əldə olunması, sülhün bərqərar edilməsi üçün önemli bir addımdır.

Biz çox tarixi bir yerdə görüşürük. Bura kiçik Ağ ev adlanır. Vaxtıla Prezident Trumen burada çox tez-tez işləyirdi. Birləşmiş Ştatların bir neçə digər prezidenti də buraya gəlib işləmişdir. Ona görə də demək istayıram ki, buradakı şərait bir qədər sada, bina kiçik olsa da, biz son 50-60 ildə çoxlu tarixi hadisənin şahidi olmuş bu yerdə mehriban şəraitdə işləyirik. Ümidi varam ki, biz burada çox səmərəli çalışacaq, yaxşı işlər görəcəyik.

İndi isə sözü Azərbaycan və Ermanistan prezidentlərinə vermek istərdim.

Azərbaycan Prezidenti Heydər Əliyev və Ermanistan Prezidenti Robert Koçaryan jurnalistlər qarşısında bəyanatla çıxış etdilər.



Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin bəyanatı

Amerika Birləşmiş Ştatlarının Dövlət katibi, hörmətli cənab Pauell,

Hörmətli Minsk konfransının həmsəndləri,

Hörmətli görüş iştirakçıları,

Hörmətli kütləvi informasiya vəsitələrinin nümayəndələri,

Xanımlar və cənablar!

Hər şeydan əvvəl, məni Amerika Birləşmiş Ştatlarına səfərə dəvət etdiyiniz üçün, cənab Dövlət katibi, Siza minnətdarlığımı bildirmək istəyirəm. Qonaqpərvərliyə və işimiz üçün çox gözəl şərait yaradıldıgına görə Amerika Birləşmiş Ştatlarının hökumətinə, Ki Uest şəhərinin hakimiyət orqanlarına və bu görüşün bütün təşkilatçılarına təşəkkür edirəm.

Bu görüşün xüsusi xarakteri ondan ibarətdir ki, ilk dəfə olaraq ATƏT-in Minsk qrupu elə bir formatda toplaşmışdır ki, ATƏT-in Minsk konfransının həmsəndləri Ermanistan və Azərbaycan Prezidentləri, digər görüş iştirakçıları ilə birlikdə Ermanistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması məsələsini müzakirə edirlər.

Təsəssüf ki, əvvəllər belə formatda görüşlər keçirilməmişdir. İndiyadək uğur qazana bilməməyimizin səbəblərindən biri də bəlkə elə budur. Ümidi varam ki, bu görüş 12 ildən artıq davam edən münaqişənin həllində müsbət rol oynayacaqdır.

Ermanistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi dünya birliyinə kifayət qədər yaxşı məlumdur. Mübaliğəsiz deyərdim ki, bu münaqişa dünyada uzun müddət ərzində öz həlli ni tapmayan münaqişələrdən biridir.

Buna görə də fürsətdən istifadə edərək, münaqişənin tənzimlənməsinə mane olan əsas səbəblər barəsində qisaca danışmaq və bəzi mülahizələrimi bildirmək istəyirəm.

Məlumdur ki, bu münaqişə əzəli Azərbaycan torpağı olan Dağlıq Qarabağı qoparıb özünə birləşdirməyə çalışan Ermanistanın Azərbaycana ərazi iddiaları ilə əlaqədar yaranmışdır. 1988-ci ildə bu münaqişə başlanında Ermanistan və Azərbaycan müttəfiq respublikalar kimi Sovet İttifaqının tərkibinə daxil idilər. Lakin Sovet İttifaqı rəhbərliyinin Azərbaycana qarşı adalatsız mövqeyi, bəlkə də münaqişənin qarşısını almaq istəməməsi nəticəsində münaqişə inkişaf edərək mühərbiyətə çevrildi.



Qeyd etmək istəyirəm ki, Azərbaycanın Dağlıq Qarabağ regionuna 1923-cü ildə Azərbaycan hökuməti tərəfindən muxtar vilayət statusu verilmişdi və vilayət özünün muxtarlığı hələ müshayiat olunurdu. Xocalı şəhərinin sakinləri - azərbaycanlılar isə soyqırımına məruz qaldılar.

Ermanistan silahlı qüvvələri Dağlıq Qarabağı işgal edərək, Dağlıq Qarabağ vilayətinin hüdudlarından kənarda hərbi əməliyyatlar apardılar və Azərbaycanın daha yeddi iri inzibati rayonunu da əla keçirdilər.

Bələliklə, 1993-cü iladək Azərbaycan ərazisinin 20 faizi zəbt olundu və həmin ərazilər in迪yadək Ermanistan silahlı qüvvələrinin işgali altındadır. Bu ərazidə hər şey dağıdılib, talan edilib, yerlə yekşən olubdur. 900-dən çox irili-xirdə yaşayış məntəqəsi, 600-dək məktəb, 250 tibb müəssisəsi, bütün muzeylər, tarix və mədəniyyət abidələri məhv edilibdir.

Dağlıq Qarabağ separatçıların və Ermanistan silahlı qüvvələrinin tam hərbi nəzarəti altına düşdü. Onlar buradan bütün azərbaycanlıları -

təxminən 50 min adamı qovaraq, etnik təmizləmə həyata keçirdilər. Bütün bunlar qəllər və zorakılıq ilə müşayiat olunurdu. Xocalı şəhərinin sakinləri - azərbaycanlılar isə soyqırımına məruz qaldılar.

Münaqişənin gedisində 30 min Azərbaycan vətəndaşı hələk olubdur, 200 mindən çox adam yaralanıb və əsil olub, minlərlə adam əsir düşüb, girov götürülüb, itkin düşübür. Bir milyona yaxın azərbaycanlı, yəni ölkənin hər səkkiz vətəndaşından biri öz torpağından məhrum olubdur və artıq doqquzuncu ildir ki, çadırlarda dözlüməz darəcədə ağır şəraitda yaşayır. Bu çadırlarda tam bir yeni nəsil doğulub boy-a-başa çatmışdır.

Bu gün dünyada bir dövlətin başqa bir dövlətin ərazilini işgal etməsi, orada kütləvi etnik təmizləmə aparması kimi ikinci bir hala rast gəlmək mümkün deyildir. Təəssüf ki, dünya birlüyü bu faciəni sükütlə seyr edir, Azərbaycanın təcavüzkarı cilovlamaq barədə qanuni toləbləri isə dəstəklənmir.

Doqquz il bundan əvvəl, 1992-ci il martın 24-də ATƏM-in Nazirlər Şurası özünün Helsinkida çağırılmış fəvqələdə iclasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli tənzimlənməsinə nail olmaq üçün Minsk konfransının keçirilməsi barədə qərar qəbul etmişdir. Bununla da münaqişənin tənzimlənməsinə dair beynəlxalq təsisat yaradılmışdır. Konfransın mandatını və danışçılar prosesinin strukturunu müəyyənləşdirən bu qərar çox böyük əhəmiyyət daşıyır.

1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ərazilərinin işgali məsələsini bir neçə dəfə müzakirə etmişdir. Dörd qətnamə - 30 aprel tarixli 822 nömrəli, 29 iyul tarixli 853 nömrəli, 14 oktyabr tarixli 874 nömrəli və 11 noyabr tarixli 884 nömrəli qətnamələr qəbul edilmişdir.

Bu qətnamələrdə BMT-nin Təhlükəsizlik Şurası Azərbaycanın işgal olunmuş ərazilərindən Ermənistan silahlı qüvvələrinin dörfələr və qeyd-şərtsiz çıxmasını, habelə qaçqınların və məcburi kökünülrən daimi yaşayış yerlərinə, öz doğma torpaqlarına qayitması üçün şərait yaradılmasını qətiyyatla tələb etmişdir. BMT Azərbaycan Respublikasının suverenliyini və ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləmiş, Dağlıq Qarabağ regionunun Azərbaycana mənsubiyətini təsdiq etmişdir. Təhlükəsizlik Şurası həmçinin ATƏM-in Minsk qrupunun vəsitiçilik fəaliyyətini dəstəkləmişdir.

Lakin bütün bu qətnamələr yerinə yetirilməmişdir və BMT-nin Təhlükəsizlik Şurası

indiyadək öz qərarlarının yerinə yetirilməsinin qayğısına qalmamışdır.




1994-cü ilin dekabrında ATƏM-in Budapeştə keçirilən zirvə görüşündə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar ATƏM-in fəaliyyətinin intensivləşdirilməsi barədə qərar qəbul olunmuşdur. ATƏM-in üzvü olan dövlətlərin başçıları nizamlamanın mərhələli xarakterini müəyyən etmiş və ATƏM-in Minsk konfransının həmsədrlərinə silahlı münaqişənin dayandırılması barədə saziş hazırlamağı tapşırılmışdır. Saziş bütün tərəflər üçün münaqişənin əsas nəticələrinin aradan qaldırılmasını özündə əks etdirməli və Minsk konfransının çağırılması üçün əsas olmalı idi. Münaqişə zonasında sühün təmin edilməsi üçün ATƏM-in çoxmillətli qüvvələrinin yerləşdirilməsi barəsində də qərar qəbul olunmuşdu.

1996-ci ilin dekabrında ATƏT-in Lissabon Zirvə görüşündə münaqişənin nizama salınmasının baza formulu müəyyən edilmişdi. ATƏT-in üzvü olan bütün ölkələr, Ermənistan Respublikasından başqa, nizamlamanın üç əsas prinsipini dəstəkləmişdilər. Bu prinsiplər Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsini, Dağlıq Qarabağın bütün ahalisinin təhlükəsizliyinə təminat verilməklə Azərbaycanın tərkibində Dağlıq Qarabağın on yüksək dərəcəli özünüidarə statusu verilməsini nəzərdə tuturdular.

Bələliklə, beynəlxalq birlik nizamlamanın hüquqi bazasını müəyyən etmiş, danışçılar təsisatını yaratmış və vəsitaçılardan vəzifələrini müəyyən etmişdi.

ATƏT-in Lissabon Zirvə görüşündən sonra Minsk qrupunun həmsədrləri dönyanın üç ən böyük dövləti - Rusiya, ABŞ, Fransadır. Biz bu ölkələrə böyük ümidi bəsləyirdik və güman edirdik ki, onların səyləri ilə münaqişə tənzimlənəcək, Azərbaycanın ərazi bütövlüyü bərpə olunacaq və qaçqınlar özlərinin daimi yaşayış yerlərinə qayidacaqlar. Lakin, təəssüf ki, hələl bütün bunlar həyata keçməmişdir. BMT-nin və ATƏT-in qəbul etdikləri qərarların heç birini Ermənistan yerinə yetirmir.





Minsk qrupunun həmsədrləri Ermənistan-Azərbaycan, Dağıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair üç təklif vermişlər. Onların 1997-ci ilin iyundan təqdim etdikləri ilk təklif münaqişənin paket həllini, 1997-ci ilin oktyabrında verdikləri ikinci təklif isə münaqişənin mərhələli həllini nəzərdə tuturdular. 1998-ci ilin noyabrında həmsədrlər yeni, üçüncü təklif - "ümumi dövlət" təklifini vermişlər.

Azərbaycan həmsədrlərinin birinci və ikinci təkliflərinin danışıqlar prosesinin aparılması üçün asas kimi qəbul etmişdir, baxmayaraq ki, bu təkliflərin bəzi müddələri beynəlxalq hüququn norma və prinsiplərinə zidd idi. Azərbaycanın ərazi bütövlüyü prinsipini tam təmin etmirdi. Hətta belə bir vəziyyətdə Ermənistan bu təklifləri qəbul etməkdən imtina etdi və açıq-əksar qeyri-konstruktiv mövqə tutdu.

Həmsədrlərin "ümumi dövlət" təklifini biz qəbul etmadık. Həq bir beynəlxalq hüquq bazası olmayan "ümumi dövlət" məfhumunu Dağıq Qarabağı müstəqil dövlət və ərazi qurumu kimi nəzərdə tutur, ona Azərbaycan ilə bərabər hüquqlu "ümumi dövlət" subyekti statusu verir. Bu təklif beynəlxalq hüququn prinsip və normalarına tamamilə ziddir, Azərbaycanı öz ərazisinin bir hissəsində məhrum edir və faktiki olaraq Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işgalini qanunlaşdırır.

Biz hesab edirik ki, ATƏT-in Minsk qrupunun həmsədrləri beynəlxalq hüquq prinsiplərini rəhbər tutaraq, danışıqlar prosesinə daha səmərəli təsir göstərməli, münaqişənin tezliklə tənzimlənməsinə, Azərbaycanın ərazi bütövlüğünün bərpə olunmasına, qaćınların daimi yaşayış yerlərinə qaytarılmasına soy göstərməli idilər. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağıq Qarabağ Azərbaycanın tərkibində an yüksək dərəcəli öznünləndər statusu verilsə bilər.

Təəssüf ki, həmsədrlər asasən vasitəçilik fəaliyyəti ilə möşgül olaraq, danışıqlar prosesinə beynəlxalq hüquq normalarına müvafiq surətdə lazımi təsir göstərməmişlər. Rusyanın, ABŞ-in, Fransanın simasında ATƏT-in Minsk qrupunun rəhbərlərinə baslıdiyımız ümidi hələlik gözənlənən natičələri vermir.

1999-cu ilin aprelində Vaşinqtonda ABŞ hökumətinin təsəbbüsü ilə Ermənistan və Azərbaycan Prezidentləri arasında birbaşa

görüşlər başlanıbdır. Ötən dövr ərzində biz Prezident Koçaryan ilə Cenevədə, Moskvada, İstanbulda, Parısda, Minskədə, Davosda, Yaltada, habelə respublikalarımızın səhərdində çoxsaylı görüşlər keçirmişik.

Ermənistan Prezidenti ilə dialoqumuz zamanı biz asasən münaqişənin tezliklə süh yolu ilə tənzimlənməsi və Ermənistan ilə Azərbaycan arasında uzunmüddətli möhkəm süh yaradılması üçün qarşılıqlı surətdə məqbul kompromislerin axtarışı ilə möşgül olmuşuq. Qeyd etmək istəyirəm ki, 1999-cu ilin axırlarında biz kompromis əldə edilməsinə yaxın idik. Lakin tezliklə Ermənistan əldə olunmuş razılaşmaldardan geri çəkildi.

Çatın danışıqlar gedişində Ermənistan tərəfi həmisi sərt qeyri-konstruktiv mövqə tutmuşdur və bu gün də bu mövqədə qalır. Ermənistan Azərbaycanın ərazisinin 20 faizini işğal etdiyinə və danışıqlarda bu üstünlükden istifadə etdiyinə görə, biz Ermenistanla razılığa gələ bilmirik. Ermənistan hər vəchələ Azərbaycanın ərazisinin bir hissəsini qoparmağa, özünə birləşdirməyə və ya Dağıq Qarabağ üçün müstəqillik statusuna nail olmağa çalışır.

Təəssüf ki, bizim görüşlərimizdən arxa-yaşınaq, ATƏT-in Minsk qrupunun həmsədrləri passiv gözləmə mövqeyi tutmuşlar və onlar öz fəaliyyətini "Prezidentlər nə barədə razılığa gəsələr, bu, ATƏT üçün məqbul olacaqdır" prinsipi ilə möhdudlaşdırmışlar.

Biz isə hesab edirik ki, Prezidentlərin görüşü ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyətinə əvəz etmir. Əksinə, bunlar bir-birini qarşılıqlı surətdə təmamlayaraq, münaqişənin qəti həlli üçün danışıqlar prosesinin irəliləyişini təmin etməlidir.

Beynəlxalq hüququn prinsip və normalarına, BMT-nin nizamnaməsinə uyğun olaraq, BMT-yə daxil olan hər bir müstəqil dövlətin ərazi bütövlüyüne, onun səhədlərinin pozulmazlığına hamı tərəfindən və xüsusun bu münaqişənin həlliinə görə məsuliyyəti öz üzərinə götürmiş ATƏT tərəfindən əməl olunmalıdır. ATƏT və onun Minsk qrupu bu prinsipa möhkəm əməl etməli, onun ciddi şəkildə yerinə yetirilməsinə hər cür kömək göstərməlidirlər.

Bu gün danışıqlar prosesində yaranmış vəziyyət isə beynəlxalq münasibətlərdə təhlükəli president yaradır.

Beynəlxalq birlik beynəlxalq hüququn norma və prinsiplərinə ciddi əməl olunmasını, bunların möhkəmləndirilməsini təmin etmək əvəzinə, qətiyyətsizlik nümayiş etdirir. Beynəlxalq hüququn ərazi bütövlüğünün toxunulmazlığı, səhədlərin pozulmazlığı kimi fundamental norma və prinsipləri şübhə altına alınır və bununla da Azərbaycan Respublikasının Dağıq Qarabağ regionunda yaşayan 100 min erməniyə görə beynəlxalq praktikanın, beynəlxalq hüququn on illər boyu formalılmış dayaqları sarsıdır. Hərbi tacavüzün tanınması nəticəsində əldə edilmiş sühəl, sabitlik və təhlükəsizlik isə möhkəm və əbedi ola bilər.

Mən Ermənistan-Azərbaycan, Dağıq Qarabağ münaqişəsində yaranmış vəziyyətin tarixini sərhədərək bəyan edirəm ki, Azərbaycan sülhə, 1994-cü ilin mayında əldə olunmuş atəşkəs rejimində əməl edilməsinə sadıqdır. Biz bundan sonra da münaqişənin süh yolu ilə tam tənzimlənməsinə nail olmaq üçün səylər göstərəcəyik.

Bununla yanaşı, güman edirəm ki, dediklərim bizim nə qədər çatın vəziyyətdə olduğumuzu təsəvvür etməyə səzə imkan verir. Buna görə də mən ATƏT-in Minsk qrupunun həmsədrlərimə - Rusiyaya, ABŞ-a, Fransaya müraciət edərək, onları silahlı münaqişənin aradan qaldırılması, möhkəm süh yaradılması üçün öz səylərinə fəlaqlaşdırmağa çağırıram.

Sübut etməyə ehtiyac yoxdur ki, ərazisinin 20 faizinin işğal altında olduğu, yüz minlərə vətandaşının çadırlarda yaşadığı Azərbaycan münaqişənin aradan qaldırılmasında, sühəl əldə edilməsində hamidən çox maraqlıdır. Aydındır ki, Ermənistan ilə Azərbaycan arasında sühəl yaradılması bütün Cənubi Qafqazda həm sabitlik üçün, həm də təhlükəsizlik üçün müstəsnə əhəmiyyət daşıyacaqdır.

Biz bu görüşə böyük ümidiylərə gəlmışik və ATƏT-in Minsk qrupu həmsədrlərinin - Rusyanın, ABŞ-in, Fransanın fəal səylər göstərəcəyini, habelə Ermənistan Respublikasının konstruktiv mövqə tutacaqını gözləyirik.

Diqqətinizə görə təşkkür edirəm.

Ermənistan Prezidenti Robert Koçaryanın bəyanatı

- Hörmətli cənab Dövlət katibi,
Hörmətli həmsədrlər,
Xanumlar və cənablar!

Mən vasitəçilik missiyasına göstərdikləri diqqətə görə və uzun süren münaqişənin aradan qaldırılması yollarını bir daha müzakirə etmək imkanına görə, ilk növbədə Minsk qrupunun həmsədrlərinə təşəkkürümüz bildirmək istəyirəm.

Şübhəsiz, Amerika tərəfinə təşkkür edirəm ki, danışıqların növbəti mərhələsini Birləşmiş Ştatlarında keçirmək üçün imkan yaratmışlar.

Hesab edirəm, bu salona toplaşmış insanlar, - təbii ki, müəyyən dərəcədə mətbuat nümayəndələri istisna olmaqla, münaqişənin tarixini və onun bugünkü vəziyyətini yaxşı, müfəssəl bilirlər. Buna görə də mən tarixə ekskurs etməyəcək, hər hansı qiymət verməyə çalışmayacağam. Mən Ermənistan'dan neçə min kilometr yol qədər Florida təbliğat xarakterli bəyanatlar verəm və ya həmsədrlərə vasitəçilik missiyasını neçə aparmağı öyrətmək üçün gəlməmişəm. Buraya masələnin həlli üzərində konstruktiv şəkildə işləmək üçün gəlməmişəm və bununla da çıxışımı bitirirəm. Sağ olun.

Görüşdə ATƏT-in Minsk qrupunun ABŞ, Fransa və Rusiyadan olan həmsədrləri - Keri Kavano, Jan Jak Qayyad, Vyacheslav Trubnikov, habelə Azərbaycanın xarici işlər naziri Vilayət Quliyev, Azərbaycan Prezidenti Katibliyinin rəisi Dilarə Seyidzadə, Ermənistanın xarici işlər naziri Vardan Oskanyan və digər rəsmi şəxslər iştirak edirdilər.

ABŞ-in Dövlət katibi

Kolin Pauellin

mətbuat konfransı

ABŞ-in Dövlət katibi Kolin Pauell Azərbaycan və Ermənistan prezidentləri ilə görüşdən sonra, aprelin 3-də Ki Uestdəki kiçik Ağ evin qarşısına toplaşmış jurnalistlər üçün mətbuat konfransı keçirdi.

Cənab Kolin Pauell matbuat nümayəndələrinə müraciatla dedi:

- Gün aydın, xanımlar və cənablar. Burada, Ki Uest şəhərində və tarixi kiçik Ağ evdə olmağıma çox şadam. Xüsusi, qarşidakı bir neçə gün ərzində burada keçirəcəyimiz görüşlərimizdə yeni tarix yaratmaq imkanı alıdə edəcəyimizdən məmənunam.

Birləşmiş Ştatlar Dağlıq Qarabağ münaqişəsinin qarşılıqlı surətdə möqbul həllinə kömək göstərmək azmindədir və Ki Uestdəki indiki danışçılar həmin regiona sülh gatırmak yolunda beynəlxalq səylərdə fəal iştirakına sübətdur. Bu danışçılar həmin regionda sülhün bərqərar olunması prosesində dəha bir mühüm addımdır.

Mən indicə Ermənistan Prezidenti Robert Koçaryanla və Azərbaycan Prezidenti Heydər Əliyev ilə ayrı-ayrılıqla görüşmüşəm. Əminəm ki, onların burada olması iki hökumətə qarşılıqlı güzəştlər əsasında problemin həllini tapmağa kömək etmək imkanı yaradır.

Ki Uest danışçıları Prezident Heydər Əliyev ilə Prezident Robert Koçaryan arasında birbaşa dialoqa əsaslanır. Problemin sülh yolu ilə həllini tapmaq üçün iki prezident son iki ilə azy 15 dəfə görüşmüşdür. Problemin dinc yolla həllinə onların sadıq qalmasını bütün beynəlxalq birlük təsdiq edir və yüksək qiymətləndirir.

Bəzi ümumi məsələlərdə iki prezident müəyyən irəliləyişə nail olmuşdur. Parisdə Fransa Prezidenti Şirakın iştirakı ilə keçirilmiş görüşlər xüsusi dilqəti cəlb edir. Onda da fikir ayrılığı var idi, indi də vardır. Lakin tərəflər bu fikirdədirler ki, həmsədrərin vasitəçiliyi ilə bundan sonra da birbaşa danışçılar perspektivlidir.

Məhz buna görə biz bu gün burada, Ki Uestdəyik və həmin prosesin irəlilədilməsinə səy göstəririk.

Minsk qrupunun həmsədrəleri Ermənistan ilə Azərbaycan arasında sülhün bərqərar olması üçün ümumi əhval-ruhiyyəyə və fikrə şərīkdir. Birləşmiş Ştatlar, Rusiya və Fransa Minsk qrupunun həmsədrəleri olaraq bu prosesin davam etdirilməsi üçün six əməkdaşlıq şəraitində işləyirlər. Biz hamımız hər iki prezident üçün münasib olan razılaşmanı dəstəkləməyə əvvəlkitik hazırlıq.

Problemin sülh yolu ilə həll edilməsinin Cənubi Qafqazın və ümumən regionun gələcəyi üçün ümdu əhəmiyyəti var. Avropa və Asyanın qovuşوغunda yerləşən bu regionda sülh və sabitlik beynəlxalq birliyin və bütün dünyada sülhün mənəfeyinə uyğundur. Problemin həlli bu ölkələri yeni müharibə təhlükəsindən qoruyacaqdır. Bu, onlara imkan verəcəkdir ki, yüz minlərlə məcburi köküñə humanitar yardım göstərilsin, özlərinin uzunmüddəti məqsədlərinə - təhlükəsizliyə və iqtisadi inkişafə nail ola biləsinlər.

Keçmişdə azərbaycanlılar və ermənilər regionun sərvətlərini birləkdə yaradmışlar. Əgər biz bu görüşlərimizdə və sonra da davam edəcək prosesdə uğur qazansaq, onlar bunu yenidən edə biləcəklər. Birləşmiş Ştatlar digər həmsədrərlə, habelə Avropa təsisatları və çoxtərəflü təsisatlarla birləkdə işləyərək, həmin məqsədə çatmağa kömək etmək üçün alındın gələn hər şeyi edəcəkdir.

Diqqətinizə görə təşəkkür edirəm və mən danışçılar qayıtmazdan əvvəl bir neçə suala məmənunyyatla cavab verərəm.

Sual: Əgər iki prezident arasındakı danışçılar uğurlu olsa, haftının sonunda onların Vaşinqtona gedərək Prezident Buşla görüşməsi nəzərdə tutulurmu?

Kolin Pauell: Mənə elə gəlir ki, həmin görüş barədə danışmaq tezdir. Danışçılar çox-çox çətin olacaqdır. Prezident Buş bu danışçıları çox diqqətlə izləyir və mən əminəm ki, gələcəkdə

hansı səviyyədəsə uğur qazanılsısa, Prezident Buş hər iki prezidenti görmək istərdi. Mən həmin görüşün bu həftə və ya nə vaxtsa gələcəkdə olacağını bilmirəm.

Lakin, gəlin ümid bəsləyək, biz inkişafi görəmliyik. Ona görə də indiki vaxtda görüşü qiymətləndirməyə bilmərik. Xatırlatmaq istərdim ki, bu, uzun yolda atılan birca addımdır, hər şey qurtarsın görüşü deyildir. Lakin danışığın hər bir məməramı onu başa çatmasına xidmət göstərir. Bu danışçılar uzun bir prosesdə dəha bir addımdır.

Sual: Cənab Dövlət katibi, Siz ümid edirsiniz-mi ki, bu həftə danışçılar yeni təkliflər irəli sürüləcəkdir? Dəyə bilərsiniz, siz bu danışçılar da öz şəxsi iştirakınızla ABŞ-in həmin regionda maraqlı barədə necə münasibət bildirmək istəyirsiniz?

Cavab: Zənimcə, ABŞ-in Dövlət katibi və Prezidentin nümayəndəsi kimi danışqlarda mənim şəxsi iştirakım bizim bu regiona maraqlı göstərdiyimizə, bu münaqişənin dayandırılmasında həm Azərbaycan xalqına, həm erməni xalqına, həm də onların prezidentlərinə dəstək verdiyimizə sübətdur. Ümidi varam ki, mənim şəxsi iştirakım bu iki ölkəyə sülh və sabitlik şəraiti yaratmağa imkan verəcəkdir. Bu şərait isə investisiyaların cəlb olunmasına kömək edəcək və həmin investisiyaların köməyi ilə onların beynəlxalq iqtisadi birliyə daha six interqasiya olunmasına imkan yaradacaqdır.

Ona görə də iki ölkənin xalqlarına bildirmək istədiyim mövqə bundan ibarətdir ki, indi biz hamımız bu danışçıların uğurlu olacağına ümidi bəsləməliyik ki, münaqişəni dayandırıa bilək, sülhü və sabitliyi tamın edə bilək və bu iki ölkəyə XXI əsr dünya iqtisadiyyatının perspektivlərinin gerçəkləşdirilməsinə tezliklə başlamasına imkan verə bilək.

Sual: Yeni təkliflər irəli sürülməcəyinə ümidi varmı?

Cavab: Zənimcə, bir səra ideyalar var. Elə ideyalar var ki, onları hər iki prezident həmsədrələrin nümayəndələri ilə, Prezident Şirakla və

Prezident Putinlə müzakirə etmişdir. Beləliklə, çoxlu ideya var, biz onların üzərində işləyəcəyik və mən köhnə və yeni təkliflər arasında hədd qoymaq istəməzdəm. Müəyyən qarşılıqlı anlaşma var, fikir ayrınlıqları da var və biz bütün bunları bu bir neçə gündə müzakirə edəcəyik.

Sual: Cənab Dövlət katibi, necə bilirsiniz, tərəflər razılışmaya nə dərəcədə yaxındır və Azərbaycanın ərazi bütövlüyünün toxunulmazlığı məsələsi nə dərəcədə geniş müzakirə edilmişdir?

Cavab: Mən yenica gəlmisəm. İki prezidentin hər biri ilə hələlik ancaq ayrı-ayrılıqla görüşmüşəm. Biz ümumi iclasımıza başlamamışq. Buna görə də mənə elə gəlir ki, biz diskussiyalarımıza real surətdə başlamayınca, müxtəlif mövqelər öz münasibətimi bildirməyim yerinə düşməzdə.

Aprelin 3-də kiçik Ağ evdə ABŞ-in Dövlət katibi Kolin Pauellin adından Azərbaycan və Ermənistan prezidentlərinin şərəfinə rəsmi qəbul təşkil olundu.

Qəbulda Azərbaycan Prezidenti Heydər Əliyev, Ermənistan Prezidenti Robert Koçaryan, ATƏT-in Minsk qrupunun amerikalı həmsədrə Keri Kavano, fransız həmsədrə Jan Jak Qayyard, rusiyalı həmsədrə Vyacheslav Trubnikov və digər rəsmi şəxslər iştirak edirdilər.

Rəsmi qəbul zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə aradan qaldırılması yolları barədə müzakirələr davam etdirildi.

Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Kolin Pauell aprelin 3-də Vaşinqtonda Amerika-Çin münasibətlərinə dair keçirilmiş brifinqdə Ki Uest danışçılarının birinci günü ilə bağlı suala da cavab vermişdir.

Sual: Bu gün Azərbaycan Prezidenti Dağlıq Qarabağ barəsində kifayət qədər güclü bəyanatla









çıxış etmişdir. Bu, sizin üçün, heç olmasa, kiçik bir sürpriz oldumu? Bu, danışıqlara təsir edirmi? Cənab o, kömək yox, vasitəciliyik istəyir. Mən belə düşünürəm ki. Siz kömək təklif etmisiniz.

Cavab: Xeyr, mən təcəübəlmədiim. Mən gözlayirdim ki, hər iki torə öz mövqeyini aydın şəkildə bildirəcəkdir. Prezident Əliyev öz baxışlarını çox aydın, inandırıcı şəkildə və kifayət qədər geniş bəyan etdi. Siza məlum olduğu kimi, zənnimcə, hər iki prezident Minsk qrupunu daha faal rol oynamaya təşviq etdi. Mənə elə gəlir ki, onlarn hər ikisi Minsk qrupunun orada /Ki Uestdə/ çox faal rol oynamasını qiymətləndirdilər və Amerikanın orada əhəmiyyətli dəracədə iştirakı, habelə, - bu da mühümdür, - Fransa və Rusiyanın əhəmiyyətli dəracədə iştirakı bu dəstəyə səbətdür. Əvvəl-axır bu, Minsk qrupudur. Əgər biz irəliləyişə nail ola bilsək və bundan bir şey almarsa, Minsk qrupu onun beynəlxalq birliyə, habelə Azərbaycan və Ermanistan xalqlarına təqdim edilməsində olduqca mühüm rol oynaya-caqdır.

ABŞ Dövlət katibinin Azərbaycan, Ermənistən Prezidentləri və ATƏT-in Minsk qrupunun həmsədrleri ilə görüşü

Aprelin 3-də Ki Uestdəki kiçik Ağ evdə ABŞ Dövlət katibi Kolin Pauell Azərbaycan Prezidenti Heydər Əliyev, Ermənistən Prezidenti Robert Koçaryan və ATƏT-in Minsk qrupunun həmsədrleri - Keri Kavano, Jan Jak Qayyard, Vyaçeslav Trubnikov ilə görüş keçirdi.

Dövlət katibi Kolin Pauell görüşü açaraq, Azərbaycan və Ermanistan Prezidentlərinə onun davatını qəbul edib bu görüşdə iştirak etdikloruna görə bir daha təşəkkürünü bildirdi və Prezident Corc Buşun salamlarını, xoş arzularını onlara çatdırıldı.

Cənab Pauell Ermənistən-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması məsələsinin bu formatda müzakirə edilməsinin vacib olduğunu söylədi.

Azərbaycan Prezidenti Heydər Əliyevin həmin gün kiçik Ağ evdə verdiyi bəyanatı yüksək qiymətləndirərkən cənab Kolin Pauell dedi ki,

Prezident Heydər Əliyev öz mövqeyini son dərəcə aydın, inandırıcı və qətiyyətli şəkildə bildirdi.

Cənab Trubnikov da Azərbaycan Prezidenti Heydər Əliyevin bəyanatını böyük maraqla dinlədiyi söylədi və Minsk qrupu həmsədrlerinin fəaliyyətinin canlandırılması barədə dəyərli fikirlərinə görə respublikamızın rəhbərini təşəkkür etdi. Onun fikrincə, Ermənistən-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması məsələsinin bu formatda müzakirə edilməsi məqsədəy gündür.

Azərbaycan və Ermənistən Prezidentlərinin birbaşa görüşlərinin da xüsusi əhəmiyyət daşıdığını vurgulayan cənab Trubnikov dedi ki, həmsədr kimi Rusiya münaqişənin tezliklə aradan qaldırılması üçün öz söylerini artırmağa hazırlıdır.

ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədr Jan Jak Qayyard əmin olduğunu bildirdi ki, Prezident Heydər Əliyev ilə Prezident Robert Koçaryan arasında Parisdə keçirilmiş son danışıqlarda münaqişənin həllinə lazımi kömək göstərəcəkdir. Cənab Jan Jak Qayyard dedi ki, Fransa münaqişənin tezliklə həll edilməsi üçün öz söylerini bundan sonra da gücləndirəcəkdir.

ABŞ-in təşəbbüsü və Minsk qrupu həmsədr-lərinin vəsitiçiliyi ilə Ki Uestdə başlanan danışıqların Ermənistən-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması üçün gözəl zəmin yaratdığını bildiran cənab Keri Kavano dedi ki, bu danışıqlar məhz dünyanın çox mühüm bir bölgəsində - Cənubi Qafqazda

sülh, əmin-amanlıq, sabitlik yaradılması üçün aparılır. Bu, çox çətin bir proses olsa da, biz inanırıq ki, müsbət nəticələr əldə edə biləcəyik.

Ermənistən-Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan qaldırılmasının bölgənin bütün ölkələri və xalqlarının gələcəyi üçün böyük əhəmiyyət daşıdığını vurgulayan cənab Kolin Pauell milyondan çox insanın yerindən-yurdandan zorla qovulmasına səbəb olmuş bu hərbi münaqişənin ağır nəticələrinin dözləməz olduğunu bildirdi. ABŞ Dövlət katibinin fikrincə, çox mühüm coğrafi-siyasi ərazilədə yerləşən Cənubi Qafqazda tezliklə sülh, əmin-amanlıq bərpa edilməlidir və bunun üçün bütün səyərək olunmalıdır.



Azərbaycan Prezidenti

Heydər Əliyevin ATƏT-in Minsk konfransının

Rusiya tərəfdən həmsədri

Vyaçeslav Trubnikov ilə görüşü

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev aprelin 3-də Ki Uestdə Rusiya nümayandə heyatının başçısı, ATƏT-in Minsk konfransının həmsədri, xarici işlər nazirinin birinci müavini Vyaçeslav Trubnikov¹⁶ ilə görüşdü.

Dövlətimizin başçısını mehribanlıqla salamlayan və onunla görüşdən şərəf duyduğunu bildirən cənab Trubnikov Prezident Heydər Əliyev ilə Bakıda keçirdiyi görüşləri məmənluqla xatırladı. Cənab Trubnikov Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin səmimi salamlarını və xos arzularını Prezident Heydər Əliyevə çatdırıdı.



Səmimi sözlərə görə minnətdarlığını bildirən respublikamızın rəhbəri Heydər Əliyev Prezident Vladimir Putinə xos arzularını və hərarətli salamlarını çatdırmağı cənab Trubnikovdan xahiş etdi.

ABŞ-in Dövlət katibi Colin Powellin Azərbaycan, Ermənistən prezidentləri və Minsk qrupunun həmsədrleri ilə görüşündə Prezident Heydər Əliyevin bəyanatını böyük maraqla dinlədiyi vurgulayan cənab Trubnikov Minsk qrupu həmsədrlərinin fəaliyyətinin canlandırılması barədə dəyərli fikirlərinə görə respublikamızın rəhbərinə minnətdarlıq etdi və dedi ki, ATƏT-in Minsk qrupunun həmsədri kimi Rusiya Federasiyası bu münaqişənin sülh yolu ilə

həll olunması üçün öz səylərini artırmağa hazırlıdır.

Ölkəmiz üçün ən çətin problem olan Ermənistən-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən ətraflı bəhs edən Prezident Heydər Əliyev bildirdi ki, Ermənistən silahlı qüvvələrinin təcavüzü naticəsində Azərbaycan torpaqlarının 20 faizi işgal olunmuş, həmin ərazilədə hər şey, o cümlədən maddi-mədəniyyət abidələri tamamilə məhv edilmiş, bir milyondan artıq soydaşımız doğma yurd-yuvalarından zorla qovulmuşdur. Onlar səkkiz ildən artıqdır çadırlar da ağır şəraitdə yaşayırlar.

ATƏT-in Minsk qrupunun 1992-ci ildən sonra gördüyü işlərdən, Ermənistən və Azərbaycan prezidentləri arasında 1999-cu ildən bəri ardıcıl olaraq keçirilən birbaşa görüşlərdən bəhs edən dövlətimizin başçısı yeni formatda təklif edilmiş Ki Uest dəməşıqlarının həmsədrlərin fəaliyyətinin artırılmasına təkan verəcəyinə əmin olduğunu bildirdi.

Görüşdə münaqişənin sülh yolu ilə aradan qaldırılması yolları və bir sıra digər məsələlər barədə geniş fikir mübadiləsi oldu.

Azərbaycan Prezidenti

Heydər Əliyevin

Minsk qrupunun ABŞ tərəfdən həmsədri Keri Kavano ilə görüşü

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev aprelin 5-də Ki Uestdə Minsk qrupunun ABŞ tərəfdən həmsədri Keri Kavano¹⁷ ilə görüşdü.

Respublikamızın rəhbəri Heydər Əliyev cənab Kavanonu mehribanlıqla qarşıladı, Ermənistən-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə aradan qaldırılması üçün Minsk qrupu həmsədrlərinin Ki Uestdə fəal işə başlamasından məmən qaldığını bildirdi və Ki Uest dəməşıqlarından sonra ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyətinin daha da genişlənəcəyinə əmin olduğunu vurğuladı.

Görkəmlı dövlət xadımı Heydər Əliyev ilə hər görüşdən şərəf duyduğunu bildirən cənab Kavano ABŞ Prezidenti Corc Buşun səmimi salamlarını





və xoş arzularını Azərbaycan Prezidentinə çatdırıldı. O dedi ki, cənab Corc Buş Ki Uestdə danışqlarını böyük diqqətlə izləyir və onların uğurla başa çatacağına ümidi bəsləyir.

Səmimi sözlərə görə təşəkkür edən Prezident Heydar Əliyev Prezident Corc Buşa salamlarını, xoş arzularını və Ki Uestdə danışqların aparılmasına yaradılmış gözəl şəraitə görə minnədarlığı çatdırmağı soñir Kavanodan rica etdi.

ABŞ Dövlət katibi Kolin Pauellin Azərbaycan, Ermənistən prezidentləri və Minsk qrupunun həmsədrləri ilə görüşündə Prezident Heydar Əliyevin bayanatını böyük maraqla dinlədiyini vurğulayan cənab Kavano əmin olduğunu bildirdi ki, Azərbaycan rəhbərinin tövsiyələri Minsk qrupu həmsədrlərinin fəaliyyətinin canlandırılmasına təkan verəcəkdir. Cənab Kavano dedi ki, o, Prezident Heydar Əliyeva çox ciddi, casarətli, görkəmli dövlət xadimi kimi valehdir.

Ölkəmiz üçün on ağırlı problem olan Ermənistən-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən atraflı bəhs edən dövlətimizin başçısı Ermənistən silahlı qüvvələrinin tacavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizinin işğal altında qalmasından, həmin arazidə hər şeyin, o cümlədən maddi-mədəniyyət abidlərinin

tamamilə məhv edilməsindən, bir milyondan artıq soydaşımızın doğma yurd-yuvalarından zorla qovularaq 8 ildən bəri çadırlarda ağır şəraitdə yaşamasından səhbət açdı, bu münaqişənin tezliklə aradan qaldırılmasının regionda sülhün və sabitliyin bərəqərər edilməsi üçün çox vacib olduğunu bildirdi.

ABŞ-in təşəbbüsü və Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə Ki Uestdə keçirilən danışqların Ermənistən-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll edilməsi üçün zəmin yaratdığını nazərə çarpdıran Keri Kavano bu çatın prosesin müsbət nəticələr verəcəyinə ümidvar olduğunu söylədi. Cənab Kavano dedi ki, o, azərbaycanlı qacqınların ağır vəziyyətini öz gözləri ilə gördükdən sonra onları maskunlaşdırıqları çadır şəhərciklərdən, ağır şəraitdə xilas etməyə kömək göstərməyi özünə borc bilir. Cənab Kavano bildirdi ki, Amerika Birləşmiş Ştatları çox mühüm coğrafi-siyasi ərazilədə yerləşən Cənubi Qafqazda təhlükəsizliyin və əmin-amanlığın tezliklə bərpa edilməsi üçün öz səylərini daha da gücləndirəcəkdir.

Görüşdə münaqişənin sülh yolu aradan qaldırılması yolları və digər məsələlər barədə fikir mübadiləsi aparıldı.



**Azərbaycan Prezidenti
Heydar Əliyevin
Minsk qrupunun Fransa tərəfdən
həmsədri Jan Jak Qayyard ilə görüşü**

Azərbaycan Respublikasının Prezidenti Heydar Əliyev aprelin 5-də Ki Uestdə Minsk qrupunun Fransa tərəfdən həmsədri Jan Jak Qayyard¹⁸ ilə görüşdü.

Görkəmli dövlət xadimi Heydar Əliyev ilə hər bir görüşündə şərəf duyduğunu söyləyən cənab Qayyard Fransa Prezidenti Jak Şirakin¹⁹ salamlarını və xoş arzularını respublikamızın Prezidentinə çatdırırdı və Ermənistən-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması üçün Ki Uestdə başlamış danışqlara Prezident Jak Şirakin böyük maraqlı göstərdiyini bildirdi. Cənab Qayyard Prezident Heydar Əliyevin münaqişənin sülh yolu ilə həll edilməsi sahəsində fəaliyyətini və Ki Uest bayanatında qaldırıldığı məsələləri çox yüksək qiymətləndirdi. Cənab Qayyard qeyd etdi ki, ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransa bu münaqişənin sülh yolu ilə aradan qaldırılması, regionda təh-

lükəsizlik və sabitliyin yaradılması üçün öz səylərini artırmağa hazırıldı.

Səmimi sözlərə görə minnədarlığını bildirən respublikamızın rəhbəri Prezident Jak Şiraka səmimi salamlarını və xoş arzularını çatdırmağı cənab Jan Jak Qayyarddan xahiş etdi.

Ermənistən-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə aradan qaldırılması üçün Ki Uestdə yeni formatda keçirilən görüşləri yüksək dəyərləndirən Prezident Heydar Əliyev əmin olduğunu bildirdi ki, ATƏT-in Minsk qrupunun həmsədrləri bu danışqların uğurla başa çatması üçün öz səylərini daha da artıracaqlar.

Ermənistən silahlı qüvvələrinin tacavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizinin hələ de işğal altında qaldığını, bir milyondan çox vətəndaşımızın yerindən-yurdundan zorla qovularaq sakız ildən artıq çadırlarda ağır şəraitdə yaşıdığını xatrladan dövlətimizin başçısı münaqişənin tezliklə aradan qaldırılması, Azərbaycanın ərazi bütövlüyünün bərpası, qacqınların öz doğma yurdlarına qaytarılması üçün bütün səylərin birləşdirilməsinin və artırılmasının vacib olduğunu bildirdi.

Görüşdə münaqişənin sülh yolu ilə həlli yolları və bir sırada digər məsələlər ətrafında da fikir mübadiləsi aparıldı.



Azərbaycan Prezidenti
Heydər Əliyevin
ATƏT-in Minsk qrupunun
həmsəndləri ilə görüşləri

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Ki Uestdə ATƏT-in Minsk qrupunun həmsəndləri Keri Kavano, Vyacheslav Trubnikov və Jan Jak Qayyad ilə aprelin 4-də və 6-da dörd dəfə görüşlər keçirdi, danışqlar apardı. Hər dəfə iki saatdan çox davam edən bu danışqlarda Ermənistan-Azərbaycan, Dağılıq Qarabağ münaqişəsinin sülh yolu ilə tezliklə olduğunu söylədi.

Respublikamızın rəhbəri ATƏT-in Minsk qrupunun həmsəndlərinin Ki Uestdə birgə fəaliyyətindən razılıqla səhbət açdı, Amerika Birleşmiş Ştatlarının, Rusiya və Fransanın bu məsələdəki əməkdaşlığının və həmsəndlərin birgə işinin müsbət nəticələr verəcəyinə ümidi var olduğunu söylədi.

aradan qaldırılması yolları barədə geniş müzakirələr aparıldı.

Prezident Heydər Əliyev Ki Uestdə ATƏT-in Minsk qrupunun həmsəndləri ilə keçirdiyi görüşlər və apardığı danışqlar zamanı həmsəndlərin Ki Uestdə gördükleri işi müsbət dəyərləndirdi. Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə nizamlanması məsələsinin bu formatda müzakirəsinin böyük əhəmiyyətə malik olduğunu bildirdi.

Respublikamızın rəhbəri ATƏT-in Minsk qrupunun həmsəndlərinin Ki Uestdə birgə fəaliyyətindən razılıqla səhbət açdı, Amerika Birleşmiş Ştatlarının, Rusiya və Fransanın bu məsələdəki əməkdaşlığının və həmsəndlərin birgə işinin müsbət nəticələr verəcəyinə ümidi var olduğunu söylədi.

Ermənistan silahlı qüvvələrinin 1988-ci ildən başlanılmış təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizinin işgal olunduğunu, həmin ərazidə har şeyin dağıdıldığı, talan olunduğunu, məhv edildiyini, bir milyondan çox soydaşımızın yerindən-yurdandan zorla qovularaq çadırlarda ağır, döziilməz şəraitdə yaşadığını bir daha həmsəndlərin nəzərimə çatdırın dövlətimizin başçısı Heydər Əliyev bu münaqişənin tezliklə sülh yolu ilə aradan qaldırılması üçün bütün səylərin səfərbərliyə alınmasının çox vacib olduğunu vurğuladı.

Azərbaycan və Ermənistan prezidentlərinin 1999-cu ildən bəri ardıcıl olaraq apardıqları birbaşa danışqlardan səhbət açan Prezident Heydər Əliyev bildirdi ki, uzun illərdən bəri davam edən, regionun bütün ölkələrinin inkişafına ciddi əngəllər yaranan bu münaqişənin həll edilməsi üçün ATƏT-in Minsk qrupu həmsəndlərinin fəaliyyətinin daha da gücləndirilməsinə ciddi ehtiyac duyulur. Respublikamızın rəhbəri dedi ki, mühərribədə 1994-cü ildə yaradılmış atəşkəs rejiminə sadıq olan Azərbaycan öz sülhməramlı siyasetini bundan sonra da davam etdirəcəkdir.

ATƏT-in Minsk qrupunun həmsəndləri Prezident Heydər Əliyevin Ki Uestdəki bəyanatında qaldırıldığı məsələləri, onlara verdiyi tövsiyələri və söylədiyi iradları müsbət qarşıladılar və bildirdilər ki, görkəmli dövlət xadimi Heydər Əliyevin öz xalqının xoşbəxtliyi, səadəti naminə və sülhə nail olmaq üçün göstərdiyi xidmətlər böyük hörmətə və ehtiramı layıqdir.

Azərbaycan və Ermənistan prezidentlərinin indiyədək apardıqları birbaşa danışqları yüksək dəyərləndirən həmsəndlər Ki Uestdə danışqlarının dünyanın çox mühüm bir bölgəsində Cənubi Qafqazda sülhün, əminəmanlığın, sabitliyin bərqərar edilməsi üçün müsbət nəticələr verəcəyinə ümidi var olduğunu söylədilər.

Münaqişənin regionun heç bir ölkəsinə xeyir gətirmədiyini nəzərə çarpdıran həmsəndlər təmislə etdikləri dövlətlərin sülh naminə əməkdaşlığı ilə nizamasalma prosesində tərəqqi olədə edilməsinə hazırlı oldularını bildirdilər.

Azərbaycan Prezidenti
Heydər Əliyevin
ATƏT-in Baş katibi Yan Kubiş
ilə görüşü

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev aprelin 5-də Ki Uestdə ATƏT-in Baş katibi Yan Kubiş³⁰ ilə görüşdü.

Dövlətimizin başçısını səmimiyyətlə salamlayan və onunla görüşmək imkanından məmən qaldığını söyləyən cənab Kubiş ATƏT-in rəhbərliyinin, Minsk qrupu həmsəndlərinin təşəbbüsünü bəyanib Ki Uestdə göldüyüne görə Prezident Heydər Əliyeva təşəkkür etdi. Danışqların galacakda da indiki formatda davam etdirilməsinin vacibliyini söyləyən Baş katib ümidi var olduğunu bildirdi ki, bu, sülhün əldə edilməsi prosesinə öz töhfəsini verəcəkdir.

Cənab Kubiş Azərbaycan Prezidenti Heydər Əliyevə Ermənistan nümayəndə heyəti ilə görüşü barədə məlumat verərək dedi ki, tərəflər arasında aparılan danışqlar ağır problem olan, uzun süren Ermənistan-Azərbaycan münaqişəsinin aradan qaldırılmasına həlli edici təsir göstərəcəkdir. Baş katib onu da bildirdi ki, Prezident Heydər Əliyevin Ki Uestdəki bəyanatını diqqətlə dinləyib və bəyanatda səslənmiş tənqidli fikirləri qəbul edir. Cənab Kubişin də fikrinə, ATƏT bu münaqişənin həlli sahəsində dəha ciddi fəaliyyət göstərməlidir. Minsk qrupunun həmsəndi olan dövlətlərin prezidentlərinin problemlə maraqlı göstərmələri təqdirəliyə haldır və bu, münaqişə tərəflərinin hər ikisini qane edən həlli getirib çıxara bilər.

Azərbaycan Prezidenti Heydər Əliyev də cənab Kubiş ilə görüşündə məmənluğunu bildirərək dedi ki, respublikamız 1992-ci ildən bəri ATƏT-in Minsk qrupu ilə əməkdaşlıq edir və biz Ki Uest danışqlarına ümidi baxırıq. Respublikamızın rəhbəri vurğuladı ki, Ermənistanla Azərbaycan arasında uzun süren münaqişənin ədalətli həlli üçün ATƏT-in daha təsirli tədbirlər görməsinə ehtiyac duyulur.



Dövlətimizin başçıı bildirdi ki, Azərbaycan bu münaqışının yalnız sülh yolu ilə həll olunması istəyir. Minsk qrupunun həmsədri olan ölkələrin dövlət başçılarının problemin həlli sahəsində son vaxtlar şaxsan say göstərməyə hazır olduqlarını bildirmələrini sevindirici hal kimi qiymətləndirən Prezident Heydər Əliyevin fikrine, ATƏT-in səyləri ilə birlikdə bu, Ermənistandan Azərbaycan arasında daimi və hərəkəti sülhün əldə edilməsinə öz töhfəsini verəcəkdir.

Respublikamızın rəhbəri eyni zamanda xüsusi vurğuladı ki, ATƏT-in beynəlxalq hüquq normalarına, hər bir dövlətin ərazi bütövlüyü principinə hörmətlə yanaşması olduqca vacibdir. Ermənistən-Azərbaycan, Dağılıq Qarabağ münaqışosunun beynəlxalq hüquq normalarının ziddinə həll olunması dünyada çox təhlükəli bir

president yarada bilər. Məhz buna görə də ATƏT üzv dövlətlərin ərazi bütövlüğünün qorunmasına, beynəlxalq hüquq normalarına, Helsinki Yekun Aktının müddələrinə riayət edilməsinə xüsusi diqqət yetirməlidir.

Azərbaycan Prezidenti Heydər Əliyev bir daha ümidi var olduğunu söylədi ki, ATƏT-in və onun Minsk qrupunun sülh prosesində fəal vəsitiçiliyi ziifləməyəcək, əksinə, bundan sonra daha da artacaqdır. Respublikamızın rəhbəri ATƏT-in Baş katibini öz imkanlarından istifadə edib, sülh prosesində Ermənistən konstruktiv mövqə tutması üçün ona təsir göstərməyə çağırıldı.

Görüş səmimilik və qarşılıqlı anlaşma şəraitində keçdi.

ATƏT-in Minsk qrupunun Amerikadan olan həmsədri Keri Kavanonun mətbuat konfransı

Aprelin 3-də Ki Uest şəhərində ATƏT-in Minsk qrupunun ABŞ tərafından həmsədri, səfir Keri Kavanonun mətbuat konfransı oldu.

Səfir Keri Kavano jurnalistlərə müraciətla dedi:

- İcazə verin, burada baş verən hadisələr haqqında sizə ümumi məlumat verim. Amerika, Fransa və Rusiyadan nümayəndə heyətləri şənbə günündən buradadır və görüşürlər. Azərbaycan Prezidenti Heydər Əliyev buraya bazar günü, Ermənistən Prezidenti isə bazar ertəsi gəlməyidir. Prezidentlərin görüşdüyü bugünkü formal açılış qədər həmin nümayəndə heyətləri hazırlıq işləri görmüş, danışçılar aparmışdır.

Öslində bu gün danışqlara formal start verilmişdir. Danışçıları saat 12.30-da nahar süfrəsi arxasında Dövlət katibi Pauell açmışdır. Bundan əvvəl isə Dövlət katibi hər iki prezidentlə ayrılıqda görüşərək ikitərəfli münasibətlər, burada əldə ediləcək principial razılaşmaya olan umidler haqqında səhbət aparmışdır. Regionda sülhü bərqrar etmək üçün tərəflər birgə fəaliyyətlərini davam etdirməli və onu Minsk həmsədrlərinin səyləri ilə birləşdirməlidir.

Nahardan sonra, - əminəm ki, mətbuat nümayəndələrinin çoxu bunu gördü, - prezidentlər gərginliyi sovuşdurmaq üçün təxminən 20 dəqiqə ərzində nümayəndə heyətlərinin başçıları ilə bağda səhbət etdilər. Dövlət katibi Pauell Azərbaycan Prezidenti Heydər Əliyevlə xeyli vaxt birləşdi. Mənəcə bu, həm danışçılar mühiti üçün, həm də prezidentlər və nümayəndə heyətləri arasında şaxsi münasibətlərin yaranmasına kömək üçün çox yaxşı hal idim.

Sonra isə iki prezidentin, Dövlət katibi Pauellin, üç həmsədri və onların nümayəndə heyətlərinin iştirakı ilə açılış görüşü keçirildi. Mətbuat nümayəndələrinin da buraxıldığı bu görüş prezidentlərin bayanatları ilə başlandı, sonra isə qapalı müzakirə getdi. Orada diqqət daha çox bu həftə orzında aparılacaq danışçıların gündəliyinə yönəldilmişdi.

Dövlət katibi Pauell diqqəti daha çox ona calb etdi ki, indi keçmiş haqqında deyil, gələcək haqqında düşünməyə ehtiyac vardır: bizim burada, Ki Uestdə bu həftəki işimizin əsas məqsədi Azərbaycan və Ermənistən uşaqlarının gələcəyidir. Necə işləmək lazımdır ki, sülh nail olaq, ehtiyacında olduları və haqları çatdıqi o sülhü region uşaqlarına ərməğan edək? Müharibə o uşaqların bütün istəklərini cılıç-cılıç etmişdir... Orada sabitliyi bərqrar etmək və normal şərait yaratmaq mümkün olmamışdır, bu əsrin diktə etməli olduğu iqtisadi çıxəklənmənin əlaməti regionda görünməmişdir.

Dövlət katibi təxminən saat 15.30-da danışçıları tərk etmişdir. Ondan sonra iki prezidentlə bəzi qısa görüşlər olmuşdur. Hər iki prezident indi kiçik Ağ evi tərk etmişdir və onlar bu gün və sabah danışqların əhatə dairəsinə daxil olacaqlar ki, buna da "yaxınlaşma danışqları" deyil. Beləliklə, bu gün iki prezidenti birləşdirən bir neçə görüş keçirilmişdir. Çox güman ki, bu gecə və sabah ya fərdi nümayəndə heyətləri ilə, ya da üç həmsədrin nümayəndə heyətləri ilə danışçılar davam etdiriləcəkdir. Orada siz bir dəfə prezidentin birini, digər dəfə isə o birini görəcəksiniz, lakin əksər hallarda prezidentlər birlikdə olmayıcaqlar.

Mənəcə, dediklərim bu günün bəzi detallarına aydınlaşdırıb, və sizə qarşısındaki görüşlər haqqında bəzi ideyaları çatdırıdım. İndi sizin sullanılarını eйтməyə məmmən olardım.

Sual: Prosedur qaydaları haqqında bir sual. Onlar daha kiçik Ağ evdə görüşməyəcəklər?

Keri Kavano: Mənəcə, onlar orada həmişə yox, arabır görüşəcəklər. Bu şəhərin yaxşı cəhəti ondadır ki, burada müxtəlif mühitdə görüşmək üçün çoxlu imkan və yollar vardır. Biz bu gün bunun şahidi oldug: biz adı nahar stolu arxasında görüşdük; sonra Harri Trumenin kart stolunun arxasında oturdug, həmin stolun arxasında vaxtla prezidentlər Eyzenhauer və Kennedy də işləmişlər; biz bağda görüşdük; sonra biz Trumen adına Ağ evin müxtəlif guşələrində müxtəlif tipli görüşlər keçirdik. Qısa bir görüş cənub balkonunda oldu. Başqa bir görüş isə yuxarı mərtəbədəki otaqlardan birində keçirildi.

Beləliklə, şəhərin özü kimi, buradakı şərait də çoxlu, həm də müxtəlif variantlar diktə edir. Lakin mən deyə bilməzdəm ki, nə vaxt və şəhərin

qaldırılması çox uzun vaxt aparmışdır. Əlbəttə, Minsk qrupunun həmsədrləri və Minsk qrupunun özü problemin həlli üçün bir neçə təklif vermişdir. Prezident özü onları sadaladı, onların üçünü tərəflər rədd etmişdir.

Biz inanıraq ki, əgər hər iki ölkənin rəhbərərinin mümkün variantlara olan münasibətlərinə əsas götürməsək, məsəlonun həlli üçün işgüzar şərait yaratmaq mümkün deyildir. Biz nə etmişksə, yaxud naya ümidi başlamışksə, o, iki prezidenti birbaşa dialoqunun yaradılmasına öz ifadəsini tapmışdır. Mənca, sizin bu gün burada gördükleriniz dənişlərinin daha ümidi verici olacağına işarədir. Biz burada, Floridanın Ki Uest şəhərində müzakirələr üzərində hər şeyi qurmağa saygöstəririk.

Dağlıq Qarabağ haqqında sualınıza gəlincə, deymək ki, hər üç həmsədr dəfələrlə aydınlıq gotirmişdir ki, biz regiona səfər edəndə Dağlıq Qarabağın yerli rəhbərliyi ilə görüşürük. Ermanistan hökuməti də bizim bütün müzakirələrimizi və inanıraq ki, Azərbaycanla aparılan müzakirələri də həmin rəhbərliklə təhlil edir. Onlar nə baş verdiyini qiymətləndirirlər. Minsk qrupu həmsədrlərinə onların maraqları, məsuliyyət hissələri haqqında məlumat verilir. Onların nümayəndələri bu hafta Florida yoxdur. Gələcəkdə onların iştirakı üçün ehtiyac yaranarsa, onda, tövsiyi ki, həmsədrler ölçüb-biçəcək, əgər həmin iştirak kömək edəcəksə, onun neçə ediləcəyinə baxacaqlar.

Sual: Siz və ya Dövlət Departamenti, yaxud Birləşmiş Ştatlarda ev sahibi kimi xüsusi, məsələn, aylangalı program hazırlamışınız ki, bu, iki prezidentə dənişlərdən sonra gərginlikdən çıxaraq, istirahət etmək şəraiti yaratmış olsun?

Cavab: Gərginliyin azaldılmasına gəlincə, deya bilərəm ki, Ki Uestdə bu, çox asandır. Siz, sadəcə, otaqda oturub pəncərədən gözoxşayan, sakit dənizə, gözəl adalarla və üzüb keçən gəmilərə baxa bilərsiniz. Lakin mən əlavə etmək istədim, biz prezidentlərin bu adanı hiss etmələri üçün şərait yaratmaq yolunda bəzi tədbirlər fikirləşmişik. Bu hafta arzində onlar aşağısı bir dəfə şəhərə gəzməyə çıxacaq və nə şəkildən aylana biləcəklər.

Sual: Əvvəlcə həmsədrlərin rolü və əməkdaşlıq səviyyəsi haqqında soruşmaq istədim. İkinci sualmı işə belədir: bildiyimə görə,

prezidentlərin cümə gününe qədər burada olacaqları gözlənilir. Əgər onlar daha tez və ya gec gedəcəklərsə, biz onu haradan biləcəyik?

Cavab: Qoy, əvvəlcə ikinci sualdan başlayım. Yaxşı jurnalistlər kimi, sizə məlumdur ki, bunu gündəlik məlumatlardan oxuya bilərsiniz. Əgər iş uğurlu alınamasqa, onlar buradan tez gedəcəklər. Əgər hiss etsələr ki, işin uğuru üçün əlavə vaxta ehtiyac vardır, onlar burada daha çox qalacaqlar. Mənca, belə suallara cavab vermək mümkün deyildir.

Mənca, prezidentlərin şənbə günündək burada olacaqları gözlənilir. Beləliklə, onlar burada sizin dediyinizdən bir qədər çox olacaqlar. Lakin mən işin nə vaxt başlayıb və ya qurtarması haqqında düşünməyə vaxt itirməzdim. Ayndıñur ki, yaxud aydın olmalıdır ki, dənişqlarda bəzi istinad nöqtələri vardır və hər birimiz istərdik ki, həmin nöqtələr hərəkətə gəlsin. Mənca, biz əldə edilən hər bir irəliləyişdən məmənun olardıq. Müzakirələrin bu gün başlanması biza deməyə asas verir ki, bəzi irəliləyiş üçün ciddi potensial imkanlar vardır.

Sual: Bəs rolunuz?

Cavab: Həmsədrlərin rolü? Minsk qrupu yaranandan bəri onun rolü regionda münaqişəni aradan qaldırmaq üçün tərəflərə yardımçılıq etmək olmuşdur və biz həmin işi görürük. Özü də inanıram ki, somarəli görürük.

Üç həmsədr arasında əlaqələrin səviyyəsi çox yüksəkdir. Deyərdim ki, son üç ayda həmin əlaqələrin intensivliyi xeyli artmışdır. Siz bunu iki prezidentin birbaşa dialoqunda, Fransa Prezidenti Jak Şirakın iştirakı ilə olan forma dəyişikliyində görə bilərsiniz. Prezident Şirakla Prezident Buş, Prezident Buşla Prezident Putin, Prezident Putinla Prezident Şirak arasındaki əlaqələrdə görə bilərsiniz - prezidentlərin heç birini kənara qoymayılmış. Həmin əlaqələr xarici işlər nazirləri səviyyəsində qurulur və milli təhlükəsizlik müsavirleri səviyyəsində qurulacaqdır.

Sual: Mənim üçün maraqlıdır, burada həmsədrlər üçün spesifik tapşırıqlar mövcuddurmu?

Cavab: ATƏT-in həmsədrlərinə verilmiş tapşırıqlar münaqişəni aradan qaldırmaq üçün yollar aramaqdır. Həmin tapşırıqları öz aramızda neçə bölməyimiz isə bizim öz qərarlarımızı asasında aparırlar.


Təşəkkür edirəm.

Ki Uest şəhəri ilə tanışlıq

Azərbaycan Prezidenti Heydər Əliyev aprelin 4-də Ki Uest şəhərində gözintiyə çıxdı, Meksika körfəzinin sahilində günəşin batmasına tamaşa

etdi. Onu da deyək ki, bu kurort şəhərində istirahət gələn minlərlə insan həmin mənzərəni seyr etmək üçün axşamüstü körfəzin sahilinə axısrı.







Həmsədrlərin aprelin 4-də
Ki Uestdə mətbuat konfransı

ATƏT-in həmsədrləri - Keri Kavano, Vyaçeslav Trubnikov və Jan Jak Qayyard aprelin 4-də Ki Uestdə mətbuat konfransı keçirmişlər.

Keri Kavano mətbuat nümayəndələrinə müraciətlə dedi:

- Qorxuram ki, sizə dediklərimin heç biri Heminqueyin evinə səfər qədər qiymətli görünməsin. Lakin icazə verin, deyim ki, biz burada olmağımızdan çox mömknunuq. Məhz burada, cəmi dörd məhəllə aralı, Ernest Heminquey özünün "Ölüvida silah" romanını yazmışdır. İndi biz burada həmin əsərdəki konsepsiyaları Cənubi Qafqaz reallığına tətbiq etmək üzərində çalışırıq. Mənçə, müharibənin dəhşətlərini ön plana çıxmaklə Heminquey böyük iş görmüşdür və bu gün burada prezidentlərin münaqişə nəticəsində azab çəkən adamlardan, ümumən regiondakı problemlərdən döñə-döñə söz açmaları Amerika yazıçısının narahatlığı ilə homahəng səslənir.

Dövlət katibi Pauell danışqları şəhər edəndən sonra na baş verdiyi haqqında siza qisa məlumat vermək istərdim. Dünən gecənən keçənə qədər həmsədrlərin çoxlu görüşləri olmuşdur; həmsədrlərin bir-biri ilə, hər iki tərəfin nümayəndə heyətləri ilə və prezidentlərlə bir neçə görüşü baş tutmuşdur.

Mən bilirom ki, Prezident Heydər Əliyevi günəşli sahildə görüb'lər. Cənab Heydər Əliyev "Pyer Hauz" xaxılığında günsün qırubuna tamaşa etmişdir. Prezident Koçaryani Duval Stricdə və adanın digar yerdələrində görüb'lər. Mən çox şadom ki, onlar bunu edə biliblər. Çünkü biz onlarla çox gərgin iş aparıraq. Dünən onların günü çox işgüzər xarakter daşımışdır. Prezidentlərin bu günü də gərgin olmuşdur. Mənim bildiyimə görə, Dövlət katibi Pauell gedəndən sonra iki prezident görüşməmişdir. Lakin, ehtiyac yaranacağı təqdirdə, onların görüşəcəkləri istisna edilmir.

Bu gün səhər Trumen adına Ağ evdə həmsədrlərin qısa görüşü keçirildi. Sonra biz Prezident Koçaryani görüşə çağırıldı. İnanırıq ki, görüşümüz səmərəli oldu. Bu görüş başa çatdıqdan sonra biz Prezident Heydər Əliyevlə də belə görüş keçirdik. Bu da çox səmərəli oldu. Hər iki görüş ümidi verici idi. Hər iki görüş əsas məqsədə yönəlmüşdi.

Sonra bizim ekspertlərin iştiraki ilə həmsədrlər qrupunun görüşünü keçirdik. Oradan isə mətbuat konfransına gəlmişik.

Siz belə bir məlumat çatdırmaq istərdim ki, bu danışqlarda iki güclü cəhət diqqəti çəkir. Birincisi, problemin həllinə hər iki prezidentin ciddi münasibət bəsləməsi və münaqişənin sülh yolu ilə həlli masasında bizimlə hər cür anlaşmaya onların meyl göstərməsidir. İkinci cəhət isə, bu problemlə bağlı olaraq Fransa, Rusiya və Birləşmiş Ştatlar arasında olan anlaşmadan ibarətdir.

Bizim məsələyə ümumi baxışımız, ümumi arzumuz vardır - regionda sülh, sabitlik və əlaqələrin möhkəmləyi. İnanıram ki, bu, danışqlara böyük təkan verir və onların uğurla nüticələnməsi üçün perspektivlər açır.

İndi isə icazə verin, sözümüz burada saxlayım ki, sizin sualları cavablandırıa bilim. Əgər ilkin mülahizələri varsa, mən öz həmkarlarına söz vermək istərdim.

Vyaçeslav Trubnikov: Mənçə ilkin mülahizələr çox ümumi olmalıdır. Ona görə də bizə elə gəlir ki, konsensus şəraitində işləyirik. Bizim hamkarımız həm mənim, həm də fransız həmkarımızın demək istədiklərini söylədi. Ona görə də mən cənab Kavanonun buradakı mühit haqqında dediklərinə, prosesə münasibətinə tamamilə şərkiyəm.

Biz həmsədrlər birləikdə, ciyin-ciyanına işləyirik. Təkliflərimizi və mülahizələrimizi bölüşürük, birləikdə qərar qəbul edirik. Biz eyni əhvalla hər iki prezidentlə də səhərbətlər aparıraq və mənçə, görüşlər müəyyən müsbət nüticələrə gətirib çıxarıcaqdır. Təşəkkür edirəm.

Jan Jak Qayyad: Həmkarlarının indi dediklərini dəstəkləmək üçün cəmi bir neçə söz demək istərdim. Danışqlar çox gözəl şərətdə, aşkarlıq və ciddilik zəminində də davam edir. Prezidentlər problemin həlli üçün əhəmiyyətli irəliyüsət meyllidirlər, bizim aramızda yaxşı münasibətlər yaranmışdır. Prezidentlərlə ciddi danışqlar aparılır.

Keri Kavano: Biz suallara keçə bilirok.

Sual: Hər üçünüz çox gözəl, çox rəngarəng, çox ümidi verici mənzərə yaratdırınız. Lakin eyni



zamanda dünəndən bəri burada sülh danışqları getdiyi zaman biz Dağılıq Qarabağdan müharibə çəgçinşəri eşidirik. "Prezident" Qukasyan deyir ki, biz bu torpaqları zəbt etmişik, onu geri qaytarmağa hazırlaşmışıq, ya da müharibəyə başlayacaq.

Keri Kavano: İcazə verin, sadəcə, deyim ki, dünən və bu gün orzında eşitdiklərimizin hamisi münaqişəyə deyil, sülhə xidmət edir. Sizin dediyiniz o çıxışı man hələ eştirməmişəm və həmsədrlerə aparılmış müzakirələrdə, habelə bu yaxınlarda cənab Qukasyanla görüşdə problemin yalmız sülh yolu ilə həllino önmə verilmişdir. Mənçə, Dağılıq Qarabağın yerli rəhbərliyi başa düşür ki, bu regionda döyüşlərin yenidən başlanması nə onlara, nə Ermənistana, nə də Azərbaycana heç bir xeyir verməyəcəkdir. Mən ümidi və inanıram ki, bu həftə bizim burada etdiklərimiz, prosesi irlə aparmaq yolunda on yaxşı imkandır.

Sual: Belə bir ümidi varım ki, Dağılıq Qarabağ atrafındaki sülh danışqlarına tezliklə Türkiye də daxil edilsin?

Keri Kavano: Biz həmişə demmişik ki, bu prosesdə təkamül gedir və son bir neçə ildə siz özünüz Minsk qrupunun təkliflerinin təkamülünü görmüsünüz. Təkliflər prezidentlərin birbaşa dialoglarına çevrilmişdir, hər iki prezidentin Fransada Prezident Jak Şirakla görüşüne çevrilmişdir. Ki Uestdakı bu həftənin görüşü isə qloballığı ilə seçilir.

Biz nə etmişiksa, nə etmək istəyiriksa, hamisi sülh prosesinin əhatəsini genişləndirməyə, konkret nəticələr əldə etməyə yönəlməşdir. Həmsədrlerin hər üçü, - mən o birilərin də adından deyirəm, - həmişə demmişir ki, hər bir hələttə qəbul edilən olmalıdır, regiondakı əhali üçün işlək olmalıdır, hər kəsə uzunmüddətli, daimi sülh bəxş etməlidir. Odur ki, üzərndə işlədiyimiz proses əhalinin bütün maraqlarını nazərdə tutur.

Biz həmişə demmişik ki, Dağılıq Qarabağın nümayəndələri də bu prosesə cəlb olunmalıdır. Onlar bu həftə burada deyillər. Biz düşünmürük ki, onların burada olması indiki halda işə kömək edər. Ona görə məsələ həmişə açıq saxlanılır ki, hansı addımda, hansı məqamda onların sülh prosesinə daxil edilməsi xeyrli olardı.

Türkiyəyə gelincə, Türkiye bu münaqişənin əhatə dairəsinə daxil olmayan tərəfdər. O, geniş

Minsk qrupunun üzvüdür, yeri gəlmışkən, Minsk qrupunun üzvü olan 12 ölkə vardır. Türkiyə orada önəmlü rol oynayır. Türkiyə bu məsələyə ciddi maraq göstərir. Mənçə, bu, münaqişəni aradan qaldırmaq istəyən hər kənara başa düşüləndir. Bu elə münaqişədir ki, Türkiyə sərhədləri yaxınlığında baş verir, lakin o, danışqların obyekti deyildir.

Sual: Səfir Kavano, mətbuat konfranslarından birində siz demişiniz ki, Rusiya regiondakı tərəflərden biri ilə müttəfiqlik edir. Elədərsə, onda Rusiyannın həmsədr kimi iştirakı adəmdə şübhə oyada bilər. Bu barədə siz nə deyə bilərsiniz? Mən cənab Trubnikovdan da bu suala cavab almaq istərdim.

Keri Kavano: Cavab verməyə şad olardım. Rusyanın Ermənistan Respublikası ilə ümum-müdafiə əlaqələri hamiya məlumatdır. Eyni zamanda, mənçə, Rusiya özü bu sülh prosesinə qoşulmağı arzulamışdır və son aylarda onun fəaliyyəti göz qabağındadır. Yanvarın əvvəl-lərində Rusiya Prezidenti Vladimir Putin Bakıya rəsmi səfər etdi. Rusiya Təhlükəsizlik Şurasının rəhbəri Sergey Borisoviç İvanov da yanvarda regiona diplomatik səfər etdi. İndi o, müdafiə naziridir.

Böyük bitərəflik münasibəti daha yaxşıdır, mənçə, daha vacibdir. Mənçə, biz nə iş görmüşksə, - son üç ayda isə daha aydın olaraq nə iş görmüşksə, - bu, üç ölkənin hamısının birləşdiridir. Bu, regionda sülhün və əmin-amanlığın bərpasına yönəlmış ümumi arzudur.

Təfsilata vərmədən sizə deyə bilərəm ki, - bəlkə də mənim həmkarlarım hansısa faktı deyəcəklər, lakin düşünürəm ki, deməzlər, - bu müzakirələrdə üç böyük ölkənin əlaqələrindəki və ümumi mövqelərdəki səviyyə və dərinlik sizi təaccübəldirəcəkdir.

Vyaçeslav Trubnikov: Mən yalnız onu əlavə edə bilərəm ki, həmsədrlerden biri kimi buradayam və buraya Rusyanın və mənim vətənimin milli maraqlarını müdafiə etməyə gəlməmişəm. Mən öz iki həmkarımı birləşdə Qafqaz regionundan sülh maraqları üzərndə iş aparıram.

Sual: Mənim sualim cənab Trubnikovadır. Əslində, bu, məndən əvvəl verilmiş suala aid oluna bilər. Dağılıq Qarabağla bağlı Ermənistan-Azərbaycan münaqişəsinin on ildən artıq yaşlı var. Rusiya həmişə münaqişəni aradan qaldırmağa

cəhd göstəribidir. Lakin bu müddət ərzində Rusyanın mövqeyində bəzi dəyişikliklər olmuşdur. Mənim sualim belədir: Bu münaqişəni aradan qaldırmaq üçün Rusyanın indiki mövqeyini necə xarakterizə edərdiniz? Bəzi müşahidəçilər belə inam ifadə edirlər ki, Rusiya münaqişənin həlli açarını əlində saxlayır. Cənab onun Ermənistanla yaxın əlaqələri vardır. Buna münasibətinizi bilmək istərdim.

Vyaçeslav Trubnikov: Mən buna öz münasibətimi bildirmək istərdim. Münaqişənin həlli açarı Ermənistanla Azərbaycanın əlindədir. Rusiyada elə açar yoxdur. Biz hər iki tərəfi razı salan həllən məmmən olardıq. Bu, bugünkü Rusyanın son və praktiki olaraq ən işlək mövqeyidir.

Sual: Siz dediniz ki, Pauell gedəndən sonra iki prezident görüşməyib. Ondan əvvəl onlar hər hansı qisa vaxt ərzində görüşməsdəm? Yəni siz onların bu gün orzında bir-biri ilə görüşməməsinə mənfi meyl kimi baxmırıñız ki? Dedyim odur ki, biz bir neçə günlüyə buradayıq. Lakin əger onlar görüşmürsə, bu, inkişafə olan şansı itirmək deyildirmi? Siz bununa razılaşdırınızmı?

Keri Kavano: İcazə verin, birincisi, ondan başlayım ki, mənim bildiklərimə görə, Dövlət katibi Pauell gedəndən sonra prezidentlər görüşməyiblər. Dünən onlar nahar vaxtı görüşüb, birləşdə nahar ediblər. Sonra bizimlə birləşdə çox uzun ümumi iclasımız olubdur. İclasın bir hissəsi - açılış hissəsi mətbuat tərəfindən işqalandırılıbdır. Siz görmüsünüz ki, hər iki prezident eyni stol arxasında oturmuşdu, aralarında heç bir metr məsafə yox idi ki, bir-birləri ilə səhəbat edə bilməsinlər. Bunların məhz bu cür düşüntülüb həyata keçirilməsi, sadəcə, o məqsədi daşıyır ki, onlar bir-birləri ilə adı görüşməkdən daha artıq nəyə malik olsunlar. Biz Ki Uestdə gəlməzdən qabaq onların iki il ərzindəki görüşlərini nazərə alaraq, bəzi məsalələri danışmışıq. Bu görüşlər çox kömək etmişdir, sülh prosesinin irəli getməsinə xidmət göstərmişdir.

Biz bu həftə ərzində burada, Ki Uestdə əvvəl-kilərdən daha yüksək nailiyyət qazanmaq fikrindəyik. Prezidentlərin bir-biri ilə görüşməyə həmişə imkanı olubdur. Burada isə bir-birləri ilə görüşməzdən əvvəl, hər üç ölkə ilə İslamak imkanı yaranıbdır. Biz həm barişdırı, həm də beynəlxalq missiya daşıyan tərəf kimi çıxış edirik və inanırıq ki, bu həftə Ki Uestdə baş verən hadis-

ələr məhz bu əsas məqsədə xidmət edir. Beləliklə, onların hər gün görüşməməsi faktı heç də pis əlamət sayılmamalıdır. Bu, hətta yaxşı əlamət hesab edilməlidir. Çünkü onlar birbaşa olaraq bizi zimlə, biz də birbaşa onlara işləyirik.

Sual: Siz həmsədrlər arasında yaxın əlaqələrdən danışdırın. Bu, o deməkdir ki, əgər siz bir şeyi düşünsəniz, - ya arzu olsun, ya plan, ya da təklif, - üç ölkənin üçü də onu müdafiə edəcək? Belə deyə bilərkəm ki, hər üç həmsədrin möhkəm müdafiə etdiyi bir plan indi müzakirə edilir?

Keri Kavano: Mən artıq dediyim ki, bizim çox aydın olan ümumi məqsədimiz, ümumi arzularımız vardır, münasibətlər möhkəmdir və bir məqsədə yönəlmışdır. Düşünmürəm ki, xarakterizə etməyə ehtiyac vardır - onlar plandırı, ya strategiya və ya taktikadır. Bir şey aydın ki, iki prezidenti buraya dəvət etmək, onlara tam bir həftə ərzində burada işbirliyi qurmaq sülhə tərafə aparan mühüm addım hesab edilməlidir.

Biz Florida'da ideyalarız və konsepsiyalarsız gəlməmişik. Məsələ bundadır ki, biz onları Birləşmiş Ştatlara gəlməyə davət etməzdən qabaq çox gərgin İsləmədik. Sonra onlar bizim dəvətimizi qəbul etdilər. Biz bu məsələ ətrafında Fransa, Rusiya və Birləşmiş Ştatların möhkəm işbirliyinə nail olmuşuq. Bu, təkcə bizim səviyyəmizi deyil, xarici işlər nazirlərinin, prezidentlərin, milli təhlükəsizlik nazirlərinin səviyyəsini əhatə edir.

Cəhdərimiz naticəsində nəyə nail olacaqsa, iki prezidentin iştirakı ilə həll ediləcəkdir.

Sual: Mən işin metodologiyası haqqında soruşmaq istərdim. Siz bəzi konkret müddəələr irəli sürüb, müyyən müddət ərzində bunların ətrafında işləyərək həll etmək istəyirsiniz, yaxud ümumi müddəələrlərə əsaslanıb ümumi istiqamət üzrə hərəkət etmək istəyirsiniz?

Keri Kavano: Mənçə, burada təfsilatı aşkarla-maq xeyrli olmazdı, biz bu cür suallara cavab verməklə əsas məqsədimiz olan sülhə yalnız mane olardıq.

Sual: Mənim sualim cənab Trubnikovadır. Belə şayiələr dolaşır ki, sülh danışqlarının növbəti mərhələsi Moskvada keçiriləcək və cənab Putin Prezident kimi ev sahibi olacaqdır. Mən bunun həqiqət olub-olmadığını bilmirəm. Biza bəzi məlumat vermək istərdinizmi?

Vyaçeslav Trubnikov: Başa düşürəm. Siz "şayılalar" deməklə sualımıza çox düzgün başladınız. Beləliklə, mən ona yalnız yaxınlaşa bilərəm, vəssalam.

Sual: Həmin fikrin davamı kimi. Mənim həmkarımı dediyi kimi, güman ki, Rusiyanın Azərbaycandan daha çox Ermənistana təsir imkanı vardır. Ermənistana Rusiyaya yaxın müttəfiq hesab edilir. Rusiya öz imkanlarından istifadə edərək, Ermənistana təsir edə bilməzmi ki, bəzi məsələlərdə, xüsusilə da Dağlıq Qarabağ müstəqilliyi məsələsində bir qədər güzəştli mövqe tutsun. Axi, Rusiya özü indiki halda Çeçenistana vuruşur. Siz öz təsir imkanınızdan istifadə edərək erməni dostlarınıza izah edə bilməsinizmi ki, separatçılıq heç bir ölkə üçün yaxşı hal deyildir?

Vyaçeslav Trubnikov: Mən bayaq dediklərimi təkrar edə bilərəm ki, problemin həlli açarı bu iki ölkənin öz allarındır. Rusiya heç bir güc nümayiş etdirəm fikrində deyildir. Bu, məsalənin bir tarifi. İkincisi, üç hömsədr kimi biz öz təsir-lərimizdən birləşdə istifadə edirik. Ölkənin Ermənistana və ya Azərbaycan olduğuna fərqli qoymadan. Biz ayrı-ayrılıqla İsləmirik.

Sual: Bu danışqlar nöticəsində inkişaf edəcək humanist münasibətlər haqqında qısa danışa bilərdinizi? Uzun illər ərzində bu münasibətlər tamamilə qırılmışdır. Tilsim sınmır, yoxsa, onlar belə düşünürək ki, artıq bir-birlərini yaxşı təmizlərlər?

Keri Kavano: İcaza verin, bu məsələyə şəxsi münasibətimi bildirirəm və albəttə, buna on yaxşı cavabı prezidentlər özürləri verə bilərdi. Lakin,

mənçə, öz-özlüyündə də aydınlaşdır ki, son iki ilde 15 dəfə görüşən prezidentlər şəxsi münasibətlər qurmuşlər. Həmin müzakirələrdə onlar bir-birini aydın başa düşməyi qazanıblar və mənçə, sülh

prosesinə bunun müsbət təsiri olmuşdur. Çünkü onların üçüncü tərəf-müqəbili olmamışdır. Onlar irəliyə hərəkətin vacibliyini başa düşmüş, bu faciəli münaqışının humanist dayərlərə vurdugu ziyanın qiymətini bilsək, hər ikisinin galəcək idə-allarla yaşayan adam olduğunu sübut etmişlər. Onlar oturur və bir-birilə birbaşa danışırlar, bu məsələdə prezidentlərin problemi yoxdur. Onların geniş spektrli məsələlər haqqında dialoq aparmaq qabiliyyətləri vardır ki, bu da prosesə yalnız xeyir verə bilər.

Sual: Əgər bu həftə ərzində hər şey gözlədiyiniz kimi yaxşı olarsa, siz danışqlarda növbəti addımın atılacağı vaxt haqqında müləhizə verə bilərsinizmi?

Keri Kavano: Mənçə, artıq soruşulmuş bu sual haqqında rus hömkarım danışdı. Sühl danışqlarının növbəti mərhələsi haqqında hər şey aydınlaşdır: bu gecə biz yaxşı ki, prezidentlərdən biri, ya da hər ikisi ilə görüşəcəyik. O biri addım işə sabah atılacaqdır. Biz bu adanı nəzərəçarpan perspektiv olmadan tərk etməyəcəyik. Yadda saxlayın, onlar, əvvəllər tez-tez iki və ya üç saatlıq görüşürdülər. Bu gün çərşənbə günüdür. Onlar şənbəyə kimi buradadırlar. Bizim hələ üç bütün günüümüz vardır. Həmin müddətdə həm prezidentlərlə, həm öz aramızda, daha çox isə prezidentlərin ikisi ilə də danışqlar davam edəcəkdir. Qarşısındaki bir neçə gündə nələrin baş verəcəyi barədə qabaqcədan fikir söyləmək mümkün deyildir.

Sual: Əgər tərəflər razılışma əldə etsələr, beynəlxalq birliliklərin hər iki ölkəyə hər hansı yardımı haqqında müzakirələr aparırsınızmı? Başa sözü desək, üç hömsədr ölkənin sühl prosesindəki mövqeyində tam konsensusa nail olmusunuzmu?

Keri Kavano: Mən yenidən bayaqqı fikrimə qayıdır ki, müzakirələrdəki təfərrüati açmayı arzulamırıq, lakin qeyd etmək istərdim ki, beynəlxalq yardım məsələləri vaxtılıq müzakirə obyekti olmuşdur və həmin məlumat geniş yayılmışdır. May ayında Cenevrə şəhərində üç hömsədr ilə aparıcı beynəlxalq təsisatların nümayəndələrinin görüşü keçirilmişdir. Biz Dünya Bankı²¹, BMT-nin Qaçınlar üzrə Ali Komissarlığı və digər beynəlxalq təsisatlarla son bir neçə ayda görüşərək, regionda əhalinin yenidən maskulşlaşması və quruculuq məsələləri ilə bağlı mümkün variantlar müzakirə etmişik.

Əlavə edərdim ki, son zamanlarda Avropa Birliyinin rəhbərliyi İsvəçin xarici işlər nazirinin başçılığı ilə regiona sefərlər taşkil etmiş, orada regionun iqtisadi inkişafı ilə bağlı atılması vacib olan addımlar haqqında danışmış, özü də həm sülhən qabaq, həm də sühl vəxti görüləsi tədbirlərdən söz açılmışdır. Aydınlaşdır ki, beynəlxalq birlilik bu regiona kömək etməyə hazırlı və inanıram ki, agar regionda sühl bərqrar olsa, orada daha böyük işlər aparılacaqdır.

Sual: Dediniz ki, səhər hər iki Prezidentlə görüşmüsünüz. Sizin fikrinizcə, tərəflərdən hansı son razılıq üçün güzəştə getməyə daha çox hazırlıdır?

Keri Kavano: Biz yenə də mənim bayaqqı fikrimə qayıdır ki, hər iki prezident burada, Florida'da sühl əldə etməyə elə səy göstərirək ki, bu, bizi xüsusilə təsirləndirir.

Sual: Mən, sadəcə olaraq, hömkarımın fikrini davam etdirəcəyəm. Sualım cənab Trubnikovadır. Mən bilərəm ki, danışqlar məxfi aparılır, təfərrüatdan bizim xəborimiz yoxdur. Lakin hər halda bir məsələyə aid fikrini öyrənə bilərikmi - mən yadınıza salmaq istəyirəm ki, problem təkcə

Dağlıq Qarabağla bağlı deyil, axı Dağlıq Qarabağdan əlavə, Azərbaycanın daha yeddi rayonu Ermənistana işğalı altındadır. Mənim üçün maraqlıdır: müzakirələrdə bu məsələyə toxunulub, Siz Dağlıq Qarabağla Ermənistana işğalı altında olan digər yeddi rayonun arasında hər hansı fərqli qoysunuzmu?

Vyaçeslav Trubnikov: Mən yalnız onu demək istərdim ki, problemin sühl yolu ilə həlli bütün maneələri müzakirə obyektiనə çevirmişdir.

Sual: Siz dediniz ki, prezidentlərin hər ikisi razılıq əldə olunmasına ciddi maraq göstərir. Sizcə, sühl razılığına ən böyük maneə nədir? Bu suala üç hömsədrin hər biri cavab verə bilər.

Keri Kavano: İki prezident bir-biri ilə münəsibət yaratmışdır. Mənçə, keçən il ərzindəki görüşlərində onlara get-gedə daha çox aydın olmuşdur ki, sabit sühlə nail olmaq üçün güzəştli mövqə tutulmalıdır. Onlar ona görə də bu nöqtəyə diqqət yetirmişlər ki, hər ikisi möhkəm gələcək haqqında düşünür. Onlar bilirlər ki, sühlə nail olmaq ölkələrinə nələr gətirə bilər və sühl olmazsa, hənsi faciələr baş verə bilər.

Prezident Əliyev və Prezident Koçaryan öz ölkələrinin üzvləşdiyi iqtisadi problemlər, didərgin adamlar, həm də qaçın düşərgələrində yaşayınlar haqqında danışqlar aparmışlar. Beləliklə, onlar irəli getmişlər. Mənçə, həmin cığırda çox uzağa getmişlər.

Təsəssüf ki, Ermənistana və Azərbaycanın əhalisi haqqında bu yaxınlaşmanın demək mümkün deyildir. Düşünürəm ki, sühlə ehtiyac məsələsində anlaşılma vardır, gələcək üçün narahatlılıq vardır. Lakin hər iki taraf sabit sühl üçün güzəştlər edilməsinin vacibliyinə dəha ciddi yanaşmalıdır. Bu istiqamətdə iş aparılmalıdır.




"Amerika" gemisi ilə gəzinti

Azərbaycan Prezidenti Heydər Əliyev və Ermenistan Prezidenti Robert Koçaryan aprelin 5-də ATƏT-in vəsiqəliliyi ilə "Amerika" gəmisində Meksika körfəzinə gəzintiyə çıxdılar. Gəzintidə

ATƏT-in Baş katibi Yan Kubiş, Minsk qrupunun həmsədrleri və digər rəsmi şəxslər iştirak edirdilər.









Həmsədrlərin Ki Uestdə mətbuat konfransı

ATƏT-in Minsk qrupunun həmsədrləri aprelin 6-da Florida statının Ki Uest şəhərində mətbuat konfransı keçirdilər.

ABŞ-dan olan həmsədr **Keri Kavano** mətbuat konfransını açaraq dedi:

- İcazə verin, ilk öncə, bütün bu həftə ərzində Ki Uest sakinlərinin bizim nümayəndə heyatına, Ermanistanın və Azərbaycanın nümayəndə heyatlarına çox böyük qonaqpərvərlik göstərdiklərini qeyd edim. Onlar öz qapılarını da, qalblərini da bizim üzüməzə açmışlar. Bu, olduqca mühüm məqamdır.

Biz burada, Floridakda dinc şərait yaradılacağına əvvəlcədən əmin idik. Buna baxmayaraq, burada bizə belə mehribanlıq göstəriləcəyini gözləmirdik. Bu mehribanlıq danışqların bütün işirakçıları, eləcə də prezidentlər hiss etmişlər və onlar bizə anlıdlılar ki, Floridakı isti ağışunu, həqiqətən, duyurlar. Biz dəfələrə eștidik ki, buraya bir daha galmayımızı dəyər. Bu gün bizim, həqiqətən, belə bir yanızarafat səhbətimiz oldu ki, ölkələrində sühl bərqrar olduqdan sonra onlar bu hadisəni qeyd etmək üçün buraya gələ bildirlər. Beləliklə, siz Atlantik okeanı və Meksika körəfizi sularının yuduğu bu yarımadada bizi yenidən görmək imkanına maliksiniz.

Biz rəsmi məlumat qəbul etmişik. İndi siz onu alacaqsınız. İcazə verin, onu oxumayı. Lakin mən orada deyilənlərə bəzi şəyərə əlavə edə bilərəm. Burada nail olduğunu tərəqqidən orada çox dəyişildi. Nəzərə çarpdırmaq istiyirəm ki, biz gözlədiyimizdən da böyük tərəqqi alda etdik. Bu görüş Dağlıq Qarabağda dair sühl prosesinə çox səmərəli töhfə oldu. Biz bu görüşə hazırlaşarkən deyirdik ki, o, uzun yolda ancaq bir addım olacaqdır. İndi görürük ki, bu görüş irəliyi doğru casarlı və əhəmiyyətli addımdır. Ermanistan Prezidentinin və Azərbaycan Prezidentinin bu addimin zəruriliyinə möhkəm inamı olmasayı, o, baş tutmazdı. Bizi sühl qərarının tapılmasına yaxınlaşdırın bu ciddi işi məhz onlar mümkin etdilər.

Həmçinin demək lazımdır ki, onlar iki ölkə arasında atəşkəsi qoruyub saxlamaqın, onu

möhkəmlətməyin, insanların həlak olmasına qarşısını almaq üçün tədbirlər görməyin zəruriliyini dəfələrə vurgulamış, habelə qəti əmin olduqlarını bildirmişlər ki, Dağlıq Qarabağ münaqişəsi ancaq dinc vasitələrlə aradan qaldırıla bilər.

Bütün həmsədrlər regionda məsuliyyət daşımayan şəxslər tərəfindən verilmiş boyanatlarla tanışdırılar. Həmin şəxslərin dediklərinə görə, problemin həlli müharibənin, döyüş əməliyyatlarının davam etdirilməsindən ibarətdir. Sizə deyə bilərəm ki, belə münasibətə cavab olaraq biz bu ölkələrin rəhbərlərinin qətiyyətli və inandırıcı "yox" sözünü və sühl prosesinin inkişafına dair addımlardan və konkret tədbirlərdən səhəbət getdikdə, qətiyyətli və inandırıcı "bəli" sözünü eşidirik.

Malum olduğu kimi, Prezident Harri Trumenin stolunun üstündəki lövhəcikdə "Mən hər şey üçün məsuliyyət daşıyıram" sözəri yazılımışdır. Görünür, bizə də belə bir şurə lazımdır. Ona görə də biz İlahidən gələn səsə qulaq asdıq və prezidentlərə təklif etdik ki, danışqları Matfeydən nazıl olmuş İncilin ruhunda, - "Sühl yaradıcılarına İlahidən xeyir-dua verilir", - aparsınlar, çünki onlar da Allah-Təalanın övladlarıdır. Sizə deyə bilərəm ki, biz prezidentlər tərəfindən xoş reaksiya gördük, belə ki, onlar da bütün bu həftə ərzində sühl yaradıcıları rolunu yerinə yetirirdilər.

Sözü həmkarlarına verirəm. Buyurun, rəsmi məlumatı oxuyun. Sonra isə suallarımıza cavab verməyə şad olanıq.

Vyaçeslav Trubnikov: Düzü, mənim əlavə ediləsi bir sözüm yoxdur, çünki amerikalı həmkarımın indica dediklərinin hamısı ilə razıyım. Biz, doğrudan da, çox çətin, həm də çox faydalı bir iş gördük. Mənə gəldikdə, Ki Uesti yerinə yetirilmiş borc hissi ilə tərk edəcəyəm.

Jan Jak Qayyard: Mən bu əhval-ruhiyyəyə, əlbəttə, şərikəm. Bu dörd gündə Ki Uestdə olduqca böyük iş görüldü və indi demək olar ki, biz sühl qərarına bu görüşdən əvvəlkən nisbətən çox-çox yaxınıq. Qeyd etmək lazımdır ki, burada hər iki Prezidentin də xidməti var. Biz xoş məramimizi, müraciət olunan məsələlərə ciddi yanaşığımızı və sülhə möhkəm səy göstərdiyimizi nümayış etdirdik.

Uğurumuzun səbəblərindən biri üç ölkə arasında, üç həmsədr ölkənin nümayəndələri arasında əməkdaşlığın yüksək səviyyəsi olmuşdur. Fikrimizcə, indiki danışqlar üçün qəbul olunmuş formatın münasib formatdır və o, yüksək səviyyədə danışqlar aparılların bundan sonra da tətbiq edilməlidir.

Sual: Kimin cavab verəcəyindən asılı olma-yaraq, sualıñ hər üç həmsədrdir. Birgə rəsmi məlumatda deyilir ki, həmsədrlər yeni təkliflər kompleksi hazırlanırlar. Siz bu işi nə vaxt tamamlamaq və yeni təklifləri prezidentlərə təqdim etmək fikrindəsiniz? Prezidentlər növbəti görüşün keçirilməsi haqqında qərar qəbul etmişlər?

Keri Kavano: Burada, Floridakda biz bu istiqamətdə xeyli tərəqqiya nail olduq. Hər iki prezidentlərə aşağıdakı növbəti addımlardan danışdıq. Öyrəndik ki, indiki proses davam etdiriləcəkdir. Biz bundan sonra nə olacaq barədə hələ axırdıq razılığı galəməmişik. Lakin hesab edirəm ki, bu ilin iyundə Cenevrəda görüşü də belə formatda keçirilməyin yaxşı perspektivi var.

Sual: Konkret olaraq, hansı istiqamətdə də böyük tərəqqi alda edilmişdir? Ən başlıcası isə, madam ki, hər iki prezident burada keçirdikləri dörd gündən sonra, deyəsən, sühl əhval-ruhiyyəsindədir, onlar Dağlıq Qarabağda və ya digər erazilərdə dəha heç vaxt döyüş əməliyyatları aparılmamasını öhdələrinə götürürənlərmi?

Jan Jak Qayyard: Prezidentlərin buraya gələmisi faktunun özü onların bu problemi dinc vasitələrlə həll etməyə və sühl sazişi bağlanması gedən yolda lazımi kompromiso nail olmağa çalışıqlarını göstərir. Burada dəha uzun tarixə malik bir çox problemlər müzakirə edildi və demək olar ki, bir çox mövqelərdə yaxınlaşma baş verdi. Aydındır ki, sühl sazişi bağlamadan ötrü hələ də böyük iş görülməlidir. Lakin Ki Uest görüşü bu yolda çox mühüm addım oldu.

Sual: Sualıñ hamımızdır. Biliyik ki, nizaməsalmanın üç variansi vardi. Siz üç təklif irali sürmüdüñün. Hər üç təklifin əsasında nə kimin baza konsepsiyası durduğunu da bilirik. Bu günlərdə haqqında danışdıqımız və yeni təklifin məhvəri olacaq təzə ideya nədən ibarətdir? Bu, kombinasiyamı olacaq - Qarabağın və Azərbaycanın bərabərhüquqlu tərəfdəşlər, yaxud sadəcə tərəfdəşlər olacaqı bir vəziyyət yaradılacaqmı, yoxsa, dəha nə isə bir şey təklif

ediləcəkdir? Bu barədə konkret ideyaları bizimlə bölüşa bilərsinizmi?

Keri Kavano: Demək lazımdır ki, kompromis Ki Uestdə müzakirə etdiyimiz çərçivə razılaşmaları üçün təməldir. Prezidentlər buraya gəlmək orafəsində məhz bu barədə danışmlar və onlar öx hərəkətləri ilə konkret suradı məhz bunu təsdiqləməislər: münaqişənin həllinin yeganə üsulu kompromisə nail olmaqdan, hər iki ölkənin xalqları üçün məqbul və uzunmüddəli sülhə və bütün regionun köklü transformasiyasına gətirib çıxara bilən kompromisler axtarılmışından ibarətdir.

Sual: Güman edirsınız ki, burada görülmüş uğurlu iş nəzərə alınmaqla, Vaşinqtonda müəyyən sənədlər imzalamaq və ya belə bir varianti müzakirə etmək olar?

Keri Kavano: Zənnimcə, mən burada əldə olunmuş böyük müvəffaqiyət barədə kifayət qədər aydın danışdım, ona görə də biz bazar ertəsi Prezident Buşla görüşdən bu müvəffaqiyəti artırmaq üçün istifadə etmək niyyətindəyik. Artıq siza dedik ki, çox güman Cenevrədə məhz bu formata dəha bir görüş keçirəcəyik. Buna görə də indiki halda saziş imzalanması məsələsini müzakirə etmək hələ tezdir.

Sual: Siz prezidentlər arasındaki konseptual razılıqlandan danışdmızzı. Əsas fikir ayrınlıqlarından dəha ətraflı danış bilərsinizmi?

Keri Kavano: Sözün düzü, bu heftə mən fikir ayrınlıqlarından dəha çox razılıq gördüm və bu razılıq aşağıdakı massalalarla aididir: sülhün bərqrar edilməsinin zəruriliyi, atəşkəsin qorunub saxlanmasının zəruriliyi, çünki insanların əzab-əziyyətləri artıq həddən çox davam edir; sülhün bərqrar olunmasında beynəlxalq dəstəyin zəruriliyi; habelə danışqların indiki formatının faydalılığı barədə razılıq.

Hər iki prezident bir neçə dəfə nəzərə çarpdırdı ki, burada, Ki Uestdə tətbiq olunmuş format münaqişənin nizama salınmasında dəha də irəliləməyin əvvəller tətbiq edilməmiş üsuludur. Hesab edirəm ki, biz məhz buna görə münaqişənin dinciliklə mümkün həlli yolunda iniyədək olduğundan dəha çox irəliləmişik.

Sual: Cənab səfir, Sizin İran və Türkiyə barəsində söylədiğinizən o deməkdirmi ki, onlar danışqların növbəti dövrəsində iştirak edə

bilarlar? Belə ki, onlara qonşu olan Rusiya danışqlarda iştirak edir. Türkiye və İran nümayəndələri Cenevə görüşündə və sonrakı danışqlarda iştirak edəcəklərmi?

Keri Kavano: Mənə elə gəlir ki, hər iki prezident indiki formatın səmərəli olduğunu qiymətləndirmişdir. Prezidentlərin fikrincə, bu format onlara indiyadək olduğuna nisbətən daha da əralıqlamaya imkan verdi. Əslində, bu məqam rəsmi məlumatımızda aks etdirilmişdir. Biz bu formatı eynilə Cenevədə təkrar etməyi planlaşdırırıq, çünki o, özünün səmərəliyini burada, Florida'da sübut etdi.

Sual: Cənab Kavano, keçmiş neft biznesmeni olan Prezident Buş bu işdə obyektiv vasitəçi hesab etmək olarmı? Axı, Ermanistan neft hasilatçısı olan ölkələr sırasına daxil deyildir.

Keri Kavano: Əlbəttə, hesab etmək olar. Prezident Buş Birleşmiş Ştatların 275 milyonluq xalqını təmsil edir. Dəsək ki, o, neft sanayesində işləyib və buna görə də bu sülh prosesinin qarazsız iştirakçısı ola bilməz, onda gərək deyik ki, o, bir vaxtlar beysbol komandasının sahibi olmuşdur və buna görə də Birleşmiş Ştatlarda idman haqqında öz rəyinə malik ola bilməz və ya o, əslən Texas ştatındandır və buna görə də Kaliforniya ştat üçün ədalətli energetika siyasəti hazırlaya bilməz. Düşünürəm ki, bu, qotiyən belə deyildir. Zənimcə, siz özünüz yaqın edəcəsiniz ki, Prezident Buş sülh prosesinə mümkin olan yerda, tərəflərin özlərinin bu məqsədə doğru getməyə hazır olduğunu bildirdikləri vaxtda öz köməyini göstərmək niyyətini Birleşmiş Ştatlar adından ifadə edəcəkdir. Bu həftə Florida'da olduğu kimi, o, hamim məqsədə çatmağa kömək göstərmək üçün Birleşmiş Ştatların imkanlarını səfərberliyə alacaqdır.

Sual: Mənəm sualım İran haqqındadır. İranın danışqlara bu və ya digər formada qatılacağına guman etmək olarmı? Bu, Birleşmiş Ştatların və Buş hökumətinin siyasəti ilə nə dərəcədə uzlaşıır? Bu, yeni dönüldür, yoxsa yox? Həmin regionda İran barəsində siyasetin dəyişməsinin alamatlarından danışmaq olarmı, yoxsa yox?

Keri Kavano: Bizdən soruştular ki, biz region xalqlarının röylərini və əhval-ruhiyyəsini nəzərə alacaqımız? Zənimcə, mən tam birmənalı şəkildə bildirdim ki, biz bunu edəcəyik, bundan əlavə, regionun digər ölkələrinin də mənafelərini nəzərə alacaqıq və bu həftə burada, Ki Uestdə əldə olunmuş tərəqqi barədə onlara məlumat verəcəyik. Hesab edirəm ki, "Tərəqqi haqqında onlara məlumat vermək" ifadəsi danışqların indiki formatının dayışdırılması osla nəzərdə tutmur. Biz bu formatı səmərəli sayıraq və bunu prezidentlərin özləri də təsdiq etdilər.

Bəli, mən, həqiqətan, dedim: biz burada əldə edilmiş uğur barədə, İranla həmsərhəd olan regionda sülh yaradılması üçün göstərdiyimiz söylər barədə, habelə bu söylərin İranın mənafelərinə xələl gotirmədiyi barədə region ölkələrinin hökumətlərinə, o cümlədən də İran hökumətinə məlumat verəcəyik.

Sual: Mənim sualım cənab Trubnikovadır. Danışqların indiki mərhəlesi başa çatdıqdan sonra Rusiya bu prosesdə özü üçün hansı rolü görür? Rusiya öz mövqeyinə yenidən baxacaqmı?


Vyaçeslav Trubnikov: Cənab Kavanonun nəzərə çarpıldırdığı kimi, biz hamımız bu prosesdə konsensus mövqeyinə qəti tərəfdarıq. Bu, birincisi. İkincisi, rəqabat aparmaq yox, six əməkdaşlıq etmək lazımdır. Düşünmürəm ki, Rusiya öz mövqeyini dayışdırımlı və ya ona yenidən baxmalıdır. Mən bunda nə bir mənə, nə də zərurət görüram.

Sual: Prezident Putin hər iki prezidentlə görüşüb və mən bilən, Prezident Şirak da belə görüş keçiribdir. Prezident Buş prezidentlərlə nə üçün ayrı-ayırılıqda görüşlər keçirəcədir?

Keri Kavano: Söhbət hökumətlərin işinin mikrosaviyyadə necə qurulduğundan gedir. Birleşmiş Ştatların nümayəndələri bütün həftə ərzində hər iki prezidentlə görüşüblər. Biz onlara birlikdə də, ayrı-ayırılıqda da görüşmüştük. Belə başa düşürrəm ki, bu, hər iki liderin Prezident Buşla ilk görüşü olacaqdır. Hesab edirəm ki, belə görüşü hər prezidentlə ümumi söhbət çərçivəsində deyil, birbaşa keçirmək daha yaxşıdır.

ATƏT-in təşkil etdiyi rəsmi qəbul

Ki Uestdən yola düşmə



Aprelin 6-da axşam Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı adımdan Ki Uestdə rəsmi qəbul təşkil olundu. Azərbaycan Republikasının Prezidenti Heydər Əliyev qəbulda iştirak edirdi.

Azərbaycan Prezidenti Heydər Əliyev aprelin 7-də sahər Ki Uestdən Vəsiqətən yola düşdü. Dövlətimizin başçısı ABŞ hərbi dəniz qüvvələrinin hərbi təyyarə meydənində şəhərin yüksək vəzifəli şəxsləri yola saldılar.

VƏTƏNƏ DOĞRU

Azərbaycan Prezidenti
Heydər Əliyev vətənə qayıdı

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev aprelin 13-də Amerika Birləşmiş Ştatlarından Londona gəldi.

Dövlətimizin başçısı Heydər Əliyev aprelin 14-də Londondan Bakıya yola düşdü. Respublikamızın rəhbərini hava limanında Böyük Britaniya hökumətinin yüksək vəzifəli şəxsləri və Azərbaycanın Londondakı səfiri Mahmud Məmmədquliyev yola saldılar.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Amerika Birləşmiş Ştatlarına işgəzar səfəri zamanı "Azərbaycan Hava Yolları" Dövlət Konserni maxsus yeni "Boinq-757" təyyarəsi ilk dəfə olaraq, Bakıdan okeannın o tayına və geriye bütövlükde 32 saat uçuş keçirdi. Dövlətimizin başçısı vətənə qayıdarkən tayaranın uçuş heyəti bu mühüm hadisə münasibətlə xatirə olaraq, Prezident Heydər Əliyeva qlobus hədiyyə etdi.

Prezident Heydər Əliyev təyyarənin uğurlu uçuşu münasibətlə heyəti və bütövlükda "Azərbaycan Hava Yolları" Dövlət Konserninin kollektivini təbrik etdi, dəyərlər tövsiyələr verdi və yeni nailiyyətlər arzuladı.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev elə hamim gün gecə vətənə qayıdı.

Binə hava limanında dövlətimizin başçısı jurnalistlərə müsahibə verdi.

Prezident Heydər Əliyev mətbuat nümayəndələrinə müraciətlə dedi:

- Sizi maraqlandırıran bu səfərdir, səfərin yenikunlardır. Əlbəttə, bu barədə çox danışmaq

olar. Ancaq qısaca onu deyə bilməm ki, hər şey yaxşıdır. Səfər çox vacib bir səfər idi. Səfər zamanı çox iş görə bilmək və bundan çox məmənunam. İndi də vətənə gəlmışəm. Sualınız varmı?

Sual: Cənab Prezident, Siz ki Uestdə danışıqlara başlayarkən ATƏT-in Minsk qrupunun həmsədrlerini ciddi tənqid etdiniz. Həmsədrler bundan nəticə çıxardılar mı?

Cavab: Bəli, yəqin ki, mənim bəyanatımı oxumusunuz. Görüşün açılışı günü, düzdür, orada böyük bir salon, filan yox idi ki, bəyanat verəsən. Əgər televiziyyada görmüsünüzsa, biz dəyirmi stol arxasında oturmuşduq. Ancaq həmsədrələr hiss etmişdilər ki, mən onları tənqid edəcəyəm. Çünkü bu, birinci dəfə deyildi. Mənə xəbər göndərməmişdilər ki, tənqid etmək lazım deyildir. Ancaq mən həqiqəti demmişəm. Mən deyəndən sonra heç kəs bir şey edə bilməyibdir. Amma nəticə çıxarıblar, yoxsa yox, bu, gələcəyin işidir.

Sual: Cənab Prezident, Azərbaycanın güzəşti limitləri nədən ibarət idi və Ermənistən hansı güzəştlərə getməyə hazır idi?

Cavab: Bilirsiniz, burada limit yoxdur. Siz bilməlisiniz ki, Azərbaycanın bu barədə mövqeyi Azərbaycandan ən uzaq bir yerdə, Floridanın da xeyli uzaq bir adada, kiçik adada açıq-aydın göstərilibdir və bütün dünyaya elan olunubdur. Bilirəm ki, dünyanın ən böyük informasiya orqanları da, qozətləri də bəziləri mənim bəyanatımın hamisini verib, bəziləri lazımlı bildikləri yeri veriblər. Hər halda bəyanat yayılıbdır. Ona görə də

bizim mövqeyimiz, bilməm, mən gedəndə də, mən orada olanda da burada, Azərbaycanda müxtəlif sözlər danışıblar, - Azərbaycan dövlətinin, Azərbaycan Prezidentinin mövqeyi həmin o bəyanatda öz əksini tapıbdır. Bəyanat həqiqəti əks etdirən bir bəyanatdır. Həm münəaqışının başlanması və sonrakı prosesin tarixi haqqında, həm də 1992-ci ildən ATƏT-in bu işə qarışması, həmsədrlerin gördüyü işlər və inдиyə qədər ATƏT tərəfindən onlara tapşırılan bu böyük missiyanın axıra çatdırılmaması barədə. Ona görə də hər şey orada var.

Sual: Cənab Prezident, ümumiyyətlə, görünüşün nəticələri ilə razısanızmı?

Cavab: Bilirsiniz, mən deyə bilmərəm ki, hansısa görünüşün nəticələrindən narazı olmuşam. Görüşsək yaxşıdır, yoxsa görüşməskə? Əlbəttə ki, görünüşək. Hər səfər, hər görüş, töbiidir ki, əhəmiyyətlidir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münəaqışının Azərbaycan üçün nə qədər ağır və çətin olması məlumatdır. Mən bunların hamisini orada verdiyim bəyanatda bildirmişəm.

Ola bilər, görüşməyim, oturum, heç bir nəticə də olmasın. Amma hər bir görüş yeni bir irəliləmə əmələ gətirir, yeni bir təsəvvür yaradır. Məsələn, bəzən mən fikirləşirəm, - bəzən yox, elə həmişə, - bu münəaqışa get-gedə unudulur. Ümumiyyətlə, münəaqışlər həmişə onlar gedən vaxtı dünya ictimaiyyətinin diqqət mərkəzində olur. Yəni



vuruşmalar gedən vaxtı, döyüşlər gedən vaxtı, qan tökülen vaxtı. Ancaq atəşkəs yaranıb, münaqişə həll olunmamış vaxtda get-gedə bu, unudulur. Elə Yaxın Şərq münaqişəsini götürün. Məsələn, İsrail ilə fələstinlilər vuruşanda, bir-birinə güllə atanda, nə bilim, bir-birinə bomba atanda, filan edəndə bütün dünya ictimaiyyəti qaynayır. Amma münaqişə həll olunmayıbdır. Bu məsələlər yatan- da münaqişə də çox yerlərdə yavaş-yavaş gündəmdən çəkilir.

1994-cü ildən ki, biz atəşkəs haqqında qərar qəbul etmişik, Ermanistan-Azərbaycan münaqişəsi get-gedə unudulur. Elə bu görüşün özü, - deyə biləram ki, o, bütün dünya dövlətlərinin nəzərdiçiqqtini cəlb edib və bu görüş zamanı Azərbaycan Prezidenti bütün dünyaya bəyan edibdir ki, təcavüzü kim başlayıbdır, münaqişəni kim başlayıbdır, günahkar kimdir, Azərbaycanın bugünkü vəziyyəti nədən ibarətdir, Azərbaycanın nə qədər qəçqını var, nə qədər torpağı işgal olunubdur, - bu, bütün dünyının siyasi ictimaiyyətində, siyasi mətbuatında, dövlət orqanlarında, təbiidir ki, münaqişəni hamının yadına

salır. Yoxsa ki, məsələn, hansısa qəzetdə yazmışdır, heç bilmir ki. Dağlıq Qarabağ haradadır, yaxud da nəsə bir şey yazılmışdır. Mən o qədər oxumuşam ki, bunun hansı qəzetdə yazıldığını unutmuşam.

Amma bunun an böyük əhəmiyyəti ondan ibarət oldu ki, biz həm bu münaqişənin mövcudluğunu, həm də ki, münaqişənin günahkarının Ermənistan olmasına, Azərbaycanın torpaqlarının Ermənistan tərəfindən işğal edilməsini və bir milyondan artıq azərbaycanlıların yerindən-yurdandan çıxarılmasını bir də bəyan etdik. Məsələn, mən təyyarədə oxuyurdum. "Nyu-York tayms" qəzətində məqalə var. Orada açıq-aydın yazılır ki, münaqişəni ermənilər başlayıblar. Orada 800 min qəçqın deyirlər, ola bilər. Çünkü biz həmişə Ermənistandan gələn qəçqinləri da sayıraq, ona görə bir milyondan artıqdır. Azərbaycanın torpaqları işğal olunubdur. İşğal olunmuş torpaqlardan azərbaycanlılar çıxarılibdir. Belə məlumatı, məqalələri televiziyalarda, mətbuat orqanlarında yaymaq adı vaxtda mümkün olmur! Elə bunun özü-özülüyündə nəticədir, Azərbaycanın ağır



vəziyyətini göstərməkdir. Çünkü biz etiraf etməliyik ki, erməni diasporu dünyada çox güclü olduğuna görə, aparıcı dövlətlərdə onun təsiri olduğuna görə, onlar elə bu münaqişə başlananadan belə bir fikir yaradıblar ki, guya bunun günahkarı azərbaycanlılardır, Azərbaycandır. Çünkü azərbaycanlılar Dağlıq Qarabağda "yazılı ermənilər" azıbilər, nə bilim, incidiblər, pis hala salıblar və sair. İndi biz həqiqəti açıb ortaya qoyuruq. Özü də elə bir səviyyədə ki, bütün dünya görür, - man orada da, təyyarədə gələndə də qəzətlərə baxırdım, - nə qədər məqalələr, dövlət orqanlarında, mətbuat orqanlarında, televiziya, radio vasitələri ilə nə qədər məlumatlar, internetdə nə qədər məlumatlar. Bunlar hamısı Azərbaycanın xeyrinə olandır. Bu, bunun birinci tərəfi.

İkinci tərəfi də, əlbəttə ki, danışqlarda məsələnin həll olunması yolları araşdırılır. Ona görə də hesab edirəm ki, bu görüş çox əhəmiyyətli idi.

Sual: Cənab Prezident, Ermənistan Prezidenti Robert Koçaryan bəyan edibdir ki, danışqlarda bir sira razılaşmalar əldə olunubdur. Sırr deyilsə, bu razılaşmalar nədən ibarətdir? O deyib ki, bu münaqişə paket şəklində həll olunacaqdır və Cenevrədə hansısa bir sənəd imzalanacaqdır.

Cavab: Bilirsiniz, hərə öz sözünə cavabdehdir. Mən bir şey deyəndə, görürsan, Koçaryan da onu demir. Koçaryan deyəndə, mən də demirəm. Demirəm ona görə ki, məsələn, bir şey yoxdur. Mən çox vaxtlar demirəm. Çünkü manım, ümumiyyətlə, xüsusiyyətim bundan ibarətdir ki, məsələ tamamilə həll edilməyə yaxın olmayan halda, mən bunları aqmağı məsləhət görmürəm.

Sual: Cənab Prezident, Minsk qrupunun amerikalı höməsədi Kavano bildirdi ki, höməsərlər Dağlıq Qarabağın erməni icmasının nümayəndəlarının bu prosesə qoşulması istiqamətində işlər aparırlar. Danışqlarda bu barədə hər hansı təkliflər irəli sürüldümü?

Cavab: Heç bir təklif irəli sürülməyib. Son görüşlərdə da Dağlıq Qarabağ icmasının bu işdə iştirak etməsi haqqında heç bir söz olmayıbdır.

Sual: Cənab Prezident, ABŞ Prezidenti Corc Buşa görüşünüzü necə qiymətləndirirsınız?

Cavab: Çox yaxşı, çox yaxşı. Biz Klinton²² hökuməti ilə əməkdaşlıq edirdik. Hər halda, mən onlarla yeddi ildən artıq çox ciddi əməkdaşlıq

etmişdim, dəfələrlə hamısı ilə görüşmüdük. İndi yeni Prezident seçilib, yeni hökumətdir. Təbiidir ki, bunlar bu problemləri bilirlər, amma onun içində o qədər də olmayıblar. Ona görə də bu görüşün çox böyük əhəmiyyəti var. Həm də nəzərə alsaq ki, bu görüşdə təkce Prezident Buşun özü deyil, onun bütün komandası iştirak edirdi - vitse-prezident Çeyni, Dövlət katibi general Colin Pauell, Prezidentin milli təhlükəsizlik üzrə köməkçi Kondoliza Rays və orada bu işlərlə məşğul olan başqa adamlar. Yəni bu, prezidentin əsas komandasıdır. Onların hamısı bu görüşdə iştirak edirdi. Demək, bu, onu göstərir ki, onlar tərəfindən bu məsələyə nə qədər böyük diqqət var, maraqlı var. Görüş də çox yaxşı keçdi.

Sual: Cənab Prezident, Siz Cenevrədə əvvəl Moskvada görüşcəksinizmi?

Cavab: Belə bir şey planlaşdırılmayıbdır.

Sual: Cənab Prezident, Sizin verdiyiniz gözlənilməz bayanat danışqlara necə təsir göstərdi?

Cavab: Hesab edirəm, müsbət təsir göstərdi.

Sual: Cənab Prezident, Sizin Amerikaya bu sefəriniz erməni lobbisinin 200 ildə gördüyü işi heçə endirdi. Ancaq Azərbaycanda fəaliyyət göstərən pozucu müxalif qüvvələri ağa qara deməkden usanımlar. Ağsaqqal kimi Siz onlara na tövsiyə edərdiniz?

Cavab: Mən onlara nə tövsiyə edəcəyəm. Bu, bizim üçün yeni bir şey deyil ki? Əgər bu, yeni olsayıdı, mən deyərdim, bu, haradandır, niyə belədir, filandır. Artıq biz buna öyrənmişik ki, onlar ağa qara deyirler. Desinlər.

Sual: Cənab Prezident, danışqlardan əvvəl dövlət departamenti bayanat verdi və bayanatda Ermanistan faktiki olaraq ilk dəfə işğalçı kimi təqdim edildi. Bu, danışqlarda Ermanistanın mövqeyinə təsir göstərdimi?

Cavab: Göstərdi. Bax, dediyin bu sözə əmal edəcəksən, yoxsa yox, düzü düz, eyni ayrı yazıcaqsan, yoxsa yox? Bax, budur. Sən özün bunu deyirsən, amma bunu sən nə təbliğ edirsən, nə də... Kiçik bir yerdən nəsə çıxarırsınız ki, filankas filan şeyi belə dedi, onu sışirdirsiniz. Bax, bu kişi sözü tamamilə düz deyir. Elə sənən manə verdiyin sənəln əvvəl hissəsi onu təsdiq edir ki, görürsan, bu görüşün əhəmiyyəti də var və Ermanistan Dövlət Departamenti tərəfindən təcavüzkar kimi göstərilibdir. Siz bunu göstərin. Onu da göstərin,

bunu da göstərin. Demokratianın tələbi birtərəfliyik deyil. Tələbi ondan ibarətdir ki, piso pis de, yaxşıya yaxşı de, düzə düz de, ayriya ayri de. Tənqid ela, sahvları, nöqsanları, qüsurları de, amma olan şeyləri de gizlətəm. Nəinki gizlətəm, olan şəyə qara yaxma. Bir məsol var, deyirlər ki, qozbeli qəbir düzəldər.

Sual: Cənab Prezident, İran bu prosesə qoşula biləmi?

Cavab: Bunu gələcək göstərəcəkdir.

Sual: Cənab Prezident, Ki Uest danışçılarından sonra münaqışının müharibə yolu ilə həll olunması istisna edirsiniz?

Cavab: Bilirsiniz, müharibə belə bir şeydir ki, bu, heç vaxt istisna olunmur. Amma mən hələ müharibəyə ehtiyacı hiss etmirəm.

Sual: Cənab Prezident, sülh uzaqqadır, yoxsa yaxındır?

Cavab: Bilirsən, bəzən baxırsan ki, sülh yaxındır. Bəzən də baxırsan, uzaqqadır. Hər halda, mən yeddi ildən artıqdır ki, bu işlə gecə gündüz məşğul oluram və biliram ki, bu, na qədər çətindir, na qədər ağırdir. Bunu orada bəyanatında açıq göstərdim. Danışqlar aparan məsələnin sülh yolu ilə həll edilməsi bizim üçün çətindir. Çünkü Ermənistən Azərbaycan torpaqlarının 20 faizini işgal edibdir. Ona görə öz üstünlüyündən istifadə edir. Amma təssüf ki, bunu Azərbaycanda çoxları anlaya bilmir. Bəzilər də analıylar, bunu tarsına deyirlər.

İndi təsəvvür edin, biz gedib Ermənistən bir qismını işgal etmiş olsaydıq, bu, bizim üçün asanlı olardı? Yox, asan olmayıcaqdı. İndi onlar gəlib işgal ediblər. Bu, reallıqdır. Ona görə de burda hər şey çətindir.

Sual: Cənab Prezident, Siz gəzinti zamanı Robert Koçaryanla bəliq tutmusunuz. Robert Koçaryan üç bəliq tutdu. Bu, o deməkdirmi ki, artıq onların dəlilləri tükenib, enerjilərini bəliq tutmağa sərf edirlər?

Cavab: San zarafat edirsin. Amma doğrudan, deyirdilər, Koçaryan orada bəliq tutubdur. O, bəliq manimla tutmayıbdır. Ümumiyyətlə, mən bəliq ovu ilə məşğul olan adam deyiləm. Əgər şəhəryəni gəzinti, gəmidəki gazintini deyirsinəsə, o, sadəcə, Amerika hökuməti tərəfindən istirahət üçün təşkil olunmuşdu. Orada hamimiz bir gəmidə idik. Orada söhbət edirdik, istirahət edirdik, kimsə kofe içirdi, kimsə dondurma yeyirdi.

Sual: Qeyri-rəsmi şərait danışqlara müsbət kömək etdim?

Cavab: Qeyri-rəsmi şərait hər yerdə olur. Bilirsiniz, əgər belə çətin danışqlar üçün qeyri-rəsmi şəraitlər çox kömək etsəydi, ondan 10 dənəsini qurardılar ki, kömək etsin.

Sual: Cənab Prezident, problemin ədalətli həlli Azərbaycan üçün nə deməkdir?

Cavab: Ədalətli həll üçün izahat verməyə ehtiyac yoxdur.

Sual: Cənab Prezident, "ümumi dövlət" prinsipi gündəlikdən çıxıb, yoxsa onun elementlərindən istifadə olunacaqdır?

Cavab: Yox. Biz onu müzakirə etmərik.

Sual: Cənab Prezident, Koçaryanla rəsmi təbəkə görüşünən olmaması na ilə əlaqədardır?

Cavab: Ona ehtiyac yox idi. Çünkü biz orada bir yerdə idik, görüştürük. Amma ehtiyac yox idi ki, mən onuna takbatək görüşüm. Hesab edirəm, budəfəki görüşün ən üstünlüyü ondan ibarətdir ki, - mən bunu öz bəyanatında da xüsusi qeyd etdim, - burada format çox uyğun idi. Çünkü həmsədrələrin hamısı bir yerdə iştirak edir və iki ölkənin prezyidentləri, nümayəndə heyətləri iştirak edirdilər.

Məsələn, müxtəlif yerlərdə biz Koçaryanla görüşürdük. Amma budəfəki görüşü özümüz yox, Amerika Birləşmiş Ştatlarının xarici işlər naziri Kolin Pauell açı. Münaqışının sülh yolu ilə həll olunması prosesində bu, ilk dəfə idi. Bu, özü-özünlüyündə göstərir ki, artıq yeni bir mərhələ başlanır.

Sual: Cənab Prezident, Cenevərədə hər hansı bir sazişin imzalanması ehtimalı var mı?

Cavab: Mən düşünmürəm ki, orada bir müqavilə imzalana bilər.

Sual: Cənab Prezident, Ermənistən mətbuatı Rusiya diplomatik qaynaqlarına istinadən belə məlumat yayırlar ki, guya Laçın rayonu Dağlıq Qarabağla birlikdə gələcəkdə yaranacaq dövlət ərazi qurumuna qatılıcaqdır. Bunun müqabilində Azərbaycanın əsas hissəsindən Naxçıvana Mehri dəhlizi açılacaq və ora beynəlxalq sülhyaratma qoşunlarının nəzarəti altında olacaqdır.

Cavab: Bilirsən, Azərbaycanda olduğu kimi, Ermənistənda da adamlar var ki, özlərini qəzetə yazar, yaxud da uydururlar. Ona görə hər bir uydurmaya mən cavab verməyəcəyəm ki? Mən bilirom, na var, na yox.

Sual: Cənab Prezident, danışqlar zamanı Ermanistan silahlı qüvvələri işgal olunmuş Azərbaycan ərazilərində də hərbi təlim keçirirdilər. Bu, nə ilə izah oluna bilər? Bu, Azərbaycana təzyiq kimi qiymətləndirilə bilərmi?

Cavab: Baş, görmürsünüz ki, Azərbaycan da hərbi təlim keçirirdi, bunu eşitməmisiniz? Hətta mənə dedilər ki, orada vertolyotlar üçəndə sərhəd rayonlarında bəziləri şey-süyərləri yığışdırıb ki, tezliklə çox bilsinlər.

Sual: Cənab Prezident, Siz vaxtilə bildirmişdiniz ki, "miatsum" sözü erməni xalqını birləşdirdi. Azərbaycanda elə bir söz varmı ki, Azərbaycan xalqını birləşdirsin?

Cavab: Var, var, var. Azərbaycan xalqının birliyi və Azərbaycan xalqının hamisinin düz yol ilə bir-birinə kömək edərək, torpaqlarını işğaldan azad etməsi və ərazi bütövlüyünü bərpə etməsi. Onlar bir sözlə deyirlər, amma mən bir neçə sözlə dedim. Var, amma bu, Azərbaycanda tamim olunmayıbdır. Bu gün də olunmur. Çünkü mən bu gün də görürəm ki, bu hadisədən hər özü üçün, öz şəxsi məqsədləri üçün, - siyasi qüvvələri deyirəm, - istifadə etməyə çalışırlar. Qurtardı getdi. İndi bəziləri deyirlər ki, gəlin, müharibə edək. Yaxşı, get müharibə et. Gedib heç müharibənin yanına çıxmayacaqsan. Hamisi yalan şeylərdir.

Sual: Cənab Prezident, Koçaryan Ki Uestdən qayıdanda Zwartnos hava limanında deyib ki, münaqışın "paket həlli" müzakirə olunur, ola bilsin, iyunda Cenevərədə sənəd imzalanacaqdır. Sizə, onun tərəfindən məxfiliyə əməl edilməməsi Ter-Petrosyanın başına gələndən qorxaraq, danışqları pozmaq cəhdə deyilmə?

Cavab: Mən onun məxfiliyi pozub-pozmadığını bilmirəm. Hər halda, onun bəyanatı gələcək danışqlara heç bir zərər vurmayaçaqdır. Sanballı bir sualınız var, yoxsa yox?

Jurnalist: Cənab Prezident, "Saman yolu" televiziyyasındaki yanından sonra büromuz yenidən fəaliyyətə başlayıb. Xahiş edirəm, biza öz arzularınızı bildirəsiniz.

Heydər Əliyev: Mən sizə uğurlar arzulayıram. Sağ olun.

Azərbaycan Prezidenti Heydər Əliyevi Binə hava limanında Milli Məclisin sədri Murtuz Ələsgərov, Baş nazir Artur Rasizadə, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər qarşılıqlı.



Amerika mətbuatından sahifələr

"Buş neftlə zəngin regionda münaqişənin həllini dəstəkləyir"

Prezident Buş Azərbaycan və Ermənistan liderlərini Dağlıq Qarabağ anklavında münaqişənin dinc həllinə doğru irəliləyişi dəstəkləməyə təkidlə çağırılmışdır.

Cənab Buş Ermənistan Prezidenti Robert Koçaryanla Azərbaycan Prezidenti Heydər Əliyev arasında öten həftə Floridada aparılmış və nikbin ruhda başa çatmış, həm də tərəflərin tərəqqi əldə edildiyini bildirdiyi sülh danışlarından sonra Ağ evda onlarla ayrı-ayrılıqla görüşlər keçmişdir.

İki keçmiş sovet respublikası ermənilərin sayca üstünlük təşkil etdiyi və 1988-ci ildə Azərbaycandan ayrılmaga cəhd göstərmiş Dağlıq Qarabağ regionu üstündə 13 ildən bəri münaqişə aparır.

Münaqişənin gedişində 35 minədək adam həlak olmuş və 1994-cü ildə rəsmi atəşkəs əldə edilənədək taxminan 800 000 azərbaycanlı öz ev-əşiklərindən didərgin salınmışdır. Atəşkəs baxmayaraq, hər il 200-dək adam minalardan və snayper güləsindən həlak olur.

Birləşmiş Ştatların bəzi maraqlı dairələri münaqişənin qurtarmasına çalışaraq ümidi edirlər ki, sabitlik Azərbaycanın Qərb bazarlarına böyük miqdarda neft göndərən ölkəyə çevriləsinə imkan verəcəkdir.

ABŞ hökumətinin yüksək vəzifəli əməkdaşı demişdir: "Prezident hər iki lideri fikir arayıqlarını aradan qaldırmaq məqsədi ilə bu prosesi davam etdirməyə, birgə işləməyə çağırılmışdır".

Həmin rəsmi şəxs demişdir: "Müzakirə zamanı bütün tərəflər razılaşmışlar ki, süh bölgəyə, hər iki ölkənin xalqlarına və bütün Cənubi Qafqaz regionuna və onun hüdudlarından konarlı regionlara böyük üstünlükler götərcəkdir".

Cənab Buş hər iki liderin Avropana Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının himayəsi, amerikalı, fransızlı və rusiyalı

vasitəçilərin köməyi ilə öten həftə Ki Uestdə /Florida şəhəri/ danışqlar zamanı gördükleri işə hörmət olaməti olaraq onları dəvət etmişdir.

Cənab Əliyev görüşdən sonra jurnalistlərə demişdir: "Biz ümidi edirik ki, Amerika Birləşmiş Ştatları və digər həmsədrələr bu münaqişənin dinciliklə həllinə nail olmaq üçün öz səyrlərini gücləndiricəklər".

Amerikə hökumətinin jurnalistlər üçün brifinq keçmiş yüksək vəzifəli iki rəsmi şəxsi tərəflər arasında hələ də qalan fikir arayıqları və onların səsişə nə dərəcədə yaxın olduğunu barədə təfərrüati açıqlamadın imtina etmişdir.

Ki Uest danışqları zamanı nəzərdən keçirilmiş məsələlər sırasına Ermənistan qoşunlarının mübahisəyə səbəb olan regionda qalması, yəli iqtisadiyyata xeyli ziyan vurmış ticarət blokadaları, mühərbi nəticəsində ev-əşikləri itirmiş qacqınların köçürülməsi və Dağlıq Qarabağ bölgəsinə na daracada muxtarıyyat veriləcəyi ilə bağlı məsələlər daxil idi.

Cənab Əliyev də proqnozlar verməmiş, cənab Koçaryan isə jurnalistlərə səhəbat etmadan çıxıb getmişdir. Cənab Əliyev demişdir: "İndi bizim nə dərəcədə yaxın olduğumuza ölçməyə mənim hələ vaxtim olmayıbdır".

Yanvarda və martın əvvəllərində Parisdə keçirilmiş görüşlərdə irəliləyiş olmamışdır. Hər iki lider iyunda İsvəçrədə yenidən görüşməlidir.

Bir yüksək vəzifəli Amerika nümayəndəsi sülhə nail olmaq səyrlərində Rusiya və Fransanın rolunu haqqında tərifli sözər səyləmisiştir. O, Rusiyani həqiqi əməkdaşlığı misal kimi xatırlatmışdır, elə bir əməkdaşlıq ki, bu, Amerikanın raketdən müdafiə sistemini dair planlarına görə Moskva ilə müyyən ixtilafların olduğu bir vaxtda Birləşmiş Ştatlarla Rusiya arasında da yaranı bilər.

"Nyu-York təmsil" qəzeti,
10 aprel 2001-ci il

"Regional münaqişələrdə vasitəçilik"


ABŞ-in çıxankı Yaxın Şərqi müttəfiqlərinin davam edən çağırışlarına baxmayaq, Prezident Corc Buş ərəblərlə israilliər arasında getdiçə gərginləşən zoraklığın dayandırılması sahəsində vasitəçilik səylərinə öz hökumətini yaxından cəlb etməkdən hələlik boyun qaçırmır. Ötən həftə Dövlət katibi Kolin Pauell yolüstü Makedoniya saflar etə də, Ağ ev Avropa hökumətlərini Balkanlardakı son böhranın nizama salınmasına aparcı rol oynaması çağırır. Bununla yanaşı, Şimalı İrlandiyadakı münaqişənin həlli üçün məsuliyyət Milli Təhlükəsizlik Şurasından Dövlət Departamentinə ötürülmüşdür ki, bu da həmin məsləyə yetirilən diqqətin azaldırması deməkdir.

Lakin eyni dərəcədə mürəkkəb və uzaq digər regional münaqişə - Dağılıq Qarabağ münaqişəsi, deyəsan, yeni hökumətin diqqətini bilavasitə cəlb etmişdir. Bu ay canab Pauell Ki Uesta /Florida statu/ gedərək, 13 ildən bəri Dağılıq Qarabağ üstündə münaqişə vaziyətində olan Ermənistən Aralıq denizinə boru kəməri çəkilməsində əməkdaşlıq edir. Belə bir kəmərin çəkilməsi regiondakı görüsələrin təsəbbüsüsü olmuşdur. Ötən həftə Ağ evdə canab Buş hər iki prezidentlə ayrı-ayrılıqla görüşmüştür.

ABŞ hökumətinin vasitəçilik etdiyi münaqişə nə qədər mürəkkəbdirsə, amerikalıların

əksəriyyəti üçün bir o qədər də anlaşılmazdır. Azərbaycanın əyaləti olan Dağılıq Qarabağda əsasən ermənilər məskunlaşmışdır. 1988-ci ildə onlar qiyam qaldırmış və qanlı mühəribədən sonra Azərbaycan qüvvələrini oradan çıxararaq, bu dağılıq ərazini Ermənistənə birləşdirən dəhlizi ələ keçirə bilmisler. Uzun illərdən bəri hər iki ölkəni yoxsullağ və qarşılıqlı nifrotə götürüb çıxaran müşkül vaziyətin yarandığı indiki zamanda onların prezidentləri, nəhayət, saziş bağlanması böyük maraq göstərirler. Uzun müddətdir ki, ABŞ, Rusiya və Fransı həmin münaqişədə vasitəçilik fəaliyyəti göstərməli olan həmsədrər qrupundan birləşmişlər. Corc Buş hökuməti bu vasitəçilik rolunu tez qəbul etmiş və sonuncu zirvə görüşünün keçirilməsində fəaliq göstərmişdir.

Bəs nə üçün məsələyə belə "tələsik" münasibət göstərilmişdir? Ola bilsin, ona görə ki, söhbət prezident üçün an mühüm məqamlardan biri olan neftdən gedir. Azərbaycan Xəzər dənizindən Aralıq denizinə boru kəməri çəkilməsində əməkdaşlıq edir. Belə bir kəmərin çəkilməsi regiondakı olduqca zəngin neft və qaz ehtiyatlarına Qərb üçün birbaşa yol açmaq, neft və qazi Rusiya və İran vasitəsilə naqıl etməməyə imkan verəcəkdir. Bu layihələrin gerçəkləşdirilməsinə Amerikanın bir neçə iri şirkəti cəlb edilmişdir. Rusiya keçmiş



sovət respublikaları olan Ermənistəndə və Azərbaycanda əvvəlkitək təsirinin olmasına çalışır. Rusiya Prezidenti Putin də Prezident Heydər Əliyevin sülhə bəslədiyi ümidi lər tərəfdarı kimi görünməyə can atır. ABŞ hökumətinin nümayəndələri bildirlərlər ki, Dağılıq Qarabağda dair danışçılar Buş və Putin hökumətlərinə casusluq və silahlara nəzarət kimi məsələlər üstündə bir neçə ay sürmüş gərginlikdən sonra əməkdaşlıq etmək imkanı verir.

Bu məsələdə hətta neft amili olmasa belə, ABŞ-in Dağılıq Qarabağda dair danışçılar cəlb edilməsi diqqətəlayiq haldır. Nizaməsalsa qeyri-sabit və strateji əhəmiyyətli regionu sabitləşdirməyə, Ermənistən və Gürcüstən kimi Qərb yönümlü ölkələrə ticarət və sərmayələr üçün imkan açmağa kömək edərdi. Klinton hökuməti bu problemi "unutmuşdu" və Ağ ev nümayəndələrinin belə bir məlumatı əsلا təccüb doğurmur ki, saziş hələ əldə olunmasa da, hökumətin yüksək səviyyədə diqqət yetirməsi real tərəqqiyə kömək etmişdir. Corc Buş komandasının bu cür səmərəli diplomatiyası, şübhəsiz, tərifləyidir; indi məsələ ondadır ki, ABŞ hökuməti Yaxın Şərqi kimi digər regionlarda da bu cür səyər göstərməyə hazırlıdır?

*"Vaşington post" qəzeti,
16 aprel 2001-ci il.*

"Cənab Buşun Xəzər diplomatiyası"

Prezident Buş öz sələfinin xarici dövlətlər arasında münaqişələrin aradan qaldırılması üçün göstərdiyi səylər barədə mənfi fikir söyleşə də, bu yaxınlarda özü bir-birilə həlli çətin görünən etnik münaqişə vaziyətində olan iki dövlətin - Ermənistən və Azərbaycanın liderləri ilə görüşmüşdür. Cənab Buşun Azərbaycanda ermənilərin məskunlaşduğu Dağılıq Qarabağda dair danışçılarla cəlb olunması, şübhəsiz, qismən Xəzər regionundakı çox zəngin neft və qaz ehtiyatları ilə bağlıdır. Buna baxmayaq, ümidi varıq ki, alqışlanmağa layiq bu addım Vaşingtonun Yer kürəsində problemlər olan regionlara cəlb edilmək iradəsindən xəber verir.

Sovet İttifaqı dağlıklärən Dağılıq Qarabağ erməniləri Ermənistəndə six əməkdaşlıq şəraitində Azərbaycandan ayrılmak uğrunda müharibəyə

başladılar. Hazırda ermənilər praktiki olaraq Dağılıq Qarabağda əslində nəzarət edir və onun ətrafindəki əraziləri, habelə bu anklavi Ermənistənə birləşdirən dəhlizi işğal altında saxlayırlar. Həmin zonadan qovulmuş 800 000 azərbaycanlı ölkənin hər yerində qacqınlar üçün yaradılmış düşərgələrdə ağır şəraitdə yaşayır. Ermənistəndə iqtisadiyyatın acınacaqlı vəziyyətə düşməsi əhalinin təxminən yarısının ölkədən köçüb getməsinə gətirib çıxarmışdır. Amerikadakı erməni icması isə Konqresi Azərbaycana ABŞ-in yardımını qadağan etməyə inandırılmışdır.

Övvəllər danışçılar Dağılıq Qarabağın hüquqi statusu üstündə fikir ayrılıqlarına görə dirənib qalmışdı. Azərbaycan Prezidenti Heydər Əliyevdəyir ki, əgər bölgə Azərbaycanın bir hissəsi kimi qalsa, ona geniş muxtarlıyyat verilməsini həll edəcəkdir. Ermənistən və Dağılıq Qarabağ isə bu anklava tam müstəqillik verilməni istəyir. Lakin, deyəsan, indi Corc Buş hökumətinin bazı əməkdaşları nikbindirlər ki, Ermənistən daha üzüyələ ola bilər. Onlar ümidivar olduqlarını söyləyirlər ki, həmin anklavın əslən dağılıq qarabağlı olan keçmiş lideri, Ermənistənindəki Prezidenti Robert Koçaryan erməniləri, xüsusən də nüfuzlu hərbi dairələri müstəqillik iddialarından əl çəkməyin zəruriyinə inandırıbilar, bir şərtlə ki, onun özü məhz belə hərəkət etmək qarşına gəlsin.

Cənab Buşun münaqişənin nizama salınmasına cəlb olunmasının başlıca səbəblərindən biri budur ki, sülhün bərqaşar edilməsi Xəzərin neft yataqlarının işlənilməsini və neftin Azərbaycandan Qərbə nəqli üçün boru kamərinin çəkilişini sürətləndirirdə. Üstünlük verilən marşrut neftin nəqlinin siyasi hadisələrin "girov"una çevrilə biləcəyi Rusiyadan yan keçərdi. Lakin bu marşrut da təhlükəli hesab edilir, ona görə ki, ermənilərin nəzarət etdikləri ərazinin lap yaxınlığından keçir. Şübhəsiz ki, cənab Buş Rusyanın, eləcə də Britaniya və Fransa neft şirkətlərinin hakim mövqə tutduqları regionda Amerikanın təsirini gücləndirməyə ümidi bəsləyir. Onun sülhə nail olmaq üçün imkanlarını genişləndirməkə bunu etməsi tövdürələyiqdır.

*"Ny-York tayıms" qəzeti,
16 aprel 2001-ci il*

Əlavələr

**ATƏT-in Minsk qrupunun həmsədrlərinin
Ki Uest dənisiqlarına dair rəsmi
məlumatı**

ATƏT-in Minsk qrupu həmsədrlərinin dəvəti ilə Azərbaycan Prezidenti Heydər Əliyev və Ermənistən Prezidenti Robert Koçaryan Dağlıq Qarabağ üstündə münaqişənin həllinə dair sülh dənisiqlarında iştirak etmək üçün aprelin 3-dən 7-dək ABŞ-in Ki Uest şəhərində /Florida ştatı/ olmuşlar. Burada görülen konkret iş Fransa Prezidenti Jak Şirakin təşəbbüsü ilə yanvarın 25-də və martın 4-5-də Parisdə iki Prezident arasında aparılmış dənisiqlərə əsaslanmışdır.

Yeni formatdan istifadə edilməklə, dörd gün ərzində ciddi və intensiv müzakirələr aparılmışdır. Amerikadan, Rusiyadan və Fransadan olan həmsədrlərin fəal vəsitəçilər kimi hərtərəfli əməkdaşlığı bu formatın hazırlanmasına kömək etmişdir.

Prezidentlər bu münaqişənin qarşılıqlı kompromis əsasında həlli üçün xoş məram və azm nümayiş etdirmişlər. Həmsədrlər yeni hərtərəfli təklif hazırlayırlar. Bu təklif Prezidentlərin aşkar etdiyi və sülhə nail olmaq üçün həlli zəruri olan problemləri və tələbləri əhatə edir. Dənisiqlər zamanı həmsədrlər sülh təkliflərinin hazırlanması üzrə işlərini bilavasita hər iki ölkənin Prezidentləri ilə davam etdirmişlər. Bu söylər davam edəcəkdir.

Həmsədrlər ölkələr münaqişənin siyasi vəsitələrlə nizama salınması yollarının axarılıb tapılmasına kömək göstərməyə sadıq qalmadı yenə də yekdildirlər. Sülhü təmin etmək üçün biz, hökumətlərimizin en yüksək dairələri də daxil olmaqla, bundan sonra da tərəflərlə qarşılıqlı fəaliyyət göstəracayık.

**Azərbaycan Respublikasının Prezidenti
cənab Heydər Əliyevin
Amerika Birləşmiş Ştatlarına işguzar səfərinin
p r o q r a m i
(1-14 aprel 2001-ci il)**

1 aprel, bazar

- Bakı şəhərinin Binə hava limanından yoladılmış
- 12.50 - İsländiyanın Keflavik şəhərinin hava limanına texniki eniş (yerli vaxt ilə)
- 17.40 - ABŞ-in Florida ştatının Ki Uest şəhərinin "Boca-Çoka" (yerli hərbi danış bazasına gəliş vaxt ilə)
- 18.00 - "Pyer Hauz Rezort" mehmanxanasına gəliş

2 aprel, bazar ertəsi

- sərbəst vaxt

3 aprel, çərşənbə axşamı

- 10.40 - Harry Truman adına kiçik Ağ evə gedisi
- 10.45 - Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyevin Amerika Birləşmiş Ştatlarının Dövlət katibi cənab Kolin Pauell ilə görüşü
- 12.30 - Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyevin, Ermənistən Respublikasının Prezidenti cənab Robert Koçaryanın və Amerika Birləşmiş Ştatlarının Dövlət katibi cənab Kolin Pauellin ləncə
- 13.45 - Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyevin, Ermənistən Respublikasının Prezidenti cənab Robert Koçaryanın və Amerika Birləşmiş Ştatlarının Dövlət katibi cənab Kolin Pauellin jurnalistlər ilə görüşü
- 14.00 - Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyevin ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşü
- 19.00 - Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyevin ATƏT-in Minsk qrupunun Rusiya tərəfdən həmsədri cənab Vyaçeslav Trubnikov ilə görüşü

4 aprel, çərşənbə

- 10.00 - Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyevin ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşü
- 18.15 - Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyevin ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşü

5 aprel, cüma axşamı

- 10.00 - Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyevin ATƏT-in Minsk qrupunun ABŞ tərəfdən həmsədri cənab Keri Kavano ilə görüşü

- 14.00 - Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyevin ATƏT-in Minsk qrupunun Fransa tərəfdən həmsədri cənab Jan Jak Qayyard ilə görüşü
- 18.20 - "Historik Si Port" körpüsüne gəliş
- 18.30 - "Amerika" yelkənlə qayığı ilə dəniz gazintisi
- Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyevin ATƏT-in Baş katibi cənab Yan Kubilə ilə görüşü

6 aprel, cüma

- 12.00 - Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyevin ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşü
- 18.00 - Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyevin ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşü
- 20.00 - Avropana Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı tərəfindən təşkil olunmuş rəsmi qəbul

7 aprel, şənbə

- Ki Uestdən Vaşington şəhərinə uçuş
- Vaşington şəhərinin "Endryüs" hərbi təyyarə meydənına gəliş
- "Monarx" mehmanxanasına gediş

9 aprel, bazar ertəsi

- Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyevin Amerika Birləşmiş Ştatlarının Prezidenti cənab Corc Bus ilə görüşü
- Vaşington ilə tanışlıq
- Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyevin Türkiyənin ABŞ-dakı səfiri cənab Baki İlkin ilə görüşü

12 aprel, cuma axşamı

- ABŞ-dan yoladılmış

13 aprel, cüma

- Londona gəliş

14 aprel, şənbə

- Londondan yoladılmış
- Bakıya gəliş

G E Y D L Θ R

1. Minsk qrupu - ATƏM Şurasının 1992-ci il martın 24-də Helsinkidə keçirilmiş əlavə görüşündə Fəaliyyətdə olan sədr təklif etmişdir ki, ATƏM çərçivəsində qəbul edilmiş prinsiplər, öhdəliklər və müddəaların bazasında Dağlıq Qarabağ böhranının sülh yolu ilə aradan qaldırılması üzrə danışıqlar üçün daimi əsasda işləyən forum yaratmaq məqsədi ilə on qısa müddədə ATƏM-in himayəsi altında Dağlıq Qarabağ üzrə konfrans çağırılsın. Nəzərdə tutulurdu ki, Minskdə keçirilməli olan konfransda Azərbaycan, Ermənistan, Belarus, Almaniya, İtaliya, Rusiya Federasiyası, ABŞ, Türkiyə, Fransa, Çexiya-Slovakıya Federativ Respublikası və İsvəç iştirak edəcəklər. "Minsk qrupu" deyilən qrupda birləşmiş bu ölkələr Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılması probleminin siyasi yolla həll olunması sahəsində ATƏM-in səylərində vasitəçilik rolunu öz üzərlərinə götürürlər. Hazırda Minsk qrupunun tərkibinə aşağıdakı ölkələr daxildirlər: Azərbaycan, Ermənistan, Belarus, Almaniya, Rusiya Federasiyası, ABŞ, Fransa, Türkiyə. Minsk qrupunda ABŞ-ı K.Kavano, Fransanı F.Suremeyn, Rusiyani N.Qribkov təmsil edirlər. - 5.

2. İsmayıł Cəm - Türkiyənin xarici işlər naziridir. 1940-ci ildə İstanbulda anadan olmuşdur. 1959-cu ildə İstanbul "Robert" kollegini bitirmiş və Lozanna Universitetinin hüquq fakültəsinə daxil olmuşdur. 1963-cü ildə oranı bitirərək, Paris Siyasi Elmlər İnstitutunda siyasi sosiologiya elmləri üzrə aspiranturada oxumuşdur. 1963-cü ildən etibarən müxtəlif qəzetlərdə işləmişdir. 1971-1974-cü illərdə Türkiyə Qəzetiçiləri İttifaqının İstanbul şöbəsinin rəhbəri, 1974-1975-ci illərdə Türkiyə Radio və Televiziyanın baş direktoru olmuşdur. 1987-ci və 1991-ci illərdə İstanbuldan, 1995-ci ildə Qayseridən millət vəkili seçilmişdir. 1996-ci ildə Demokratik Sol Partiyasının idarə heyatına üzv seçilmişdir. 1987-1996-ci illərdə Avropa Şurası Parlamentlərarası Assambleyasının (AŞPA) və Qərbi Avropa İttifaqı (QAİ) Assambleyasının üzvü, 1996-ci ildə isə hamim təşkilatlarda Türkiyənin nümayəndə heyatının başçısı olmuşdur. 1989-1991-ci və 1993-1995-ci illərdə AŞPA sosialistlər qrupu sədrinin müavini olmuşdur. 1995-ci ildə Türkiyənin mədəniyyət naziri vəzifəsində çalışmışdır. 1997-ci ildən Türkiyənin xarici işlər naziridir. Evidir, iki övladı var. - 6.

3. NATO (Şimali Atlantika Müqaviləsi Təşkilati) - hərbi-siyasi ittafaqdır, ABŞ-in təşəbbüsü ilə 1949-cu il aprelin 4-də Vaşinqtonda ABŞ, Böyük Britaniya, Fransa, Belçika, Niderland, Lüksemburq, Kanada, İtaliya, Portuqaliya, Norveç, Danimarka və İslandiya tərəfindən imzalanmış Şimali Atlantika müqaviləsi əsasında yaradılmışdır. 1952-ci ildə Yunanistan və Türkiyə, 1955-ci ildə AFR, 1982-ci ildə İspaniya NATO-ya qoşulmuşdur. 1966-ci ildə Fransa, 1974-cü ildə Yunanistan NATO-nun hərbi təşkilatından çıxmışdır. 1980-ci ildə Yunanistan təşkilata qayıtmışdır. Varşava Müqaviləsi Təşkilatı dağıldıldıqdan sonra keçmiş sosialist ölkələri düşərgəsinə daxil olan ölkələrin bir qismi NATO-ya bərabərliyə ilə kimi NATO-ya qoşulmuş, digər qismi ilkin mərhələ kimi NATO-nun "Sühl naminə tərəfdəşliq" programına qoşulmuş, üzvlük arzusunda olduqlarını bildirmişlər. NATO-nun ali orqanı NATO Şurasının sessiyasıdır, NATO-nun mənzil-qərargahı Brüsseldədir. - 7.

4. "Rusyanın və yeni müstəqil dövlətlərin azadlığını müdafiə aktı"na 907-ci düzəliş - 1992-ci ilin iyulunda senator Con Kerri (demokrat, Massachusetts ştatı) tərəfindən ABŞ Senatının Xarici Əlaqələr Komitəsinə təqdim olunmuşdur. Düzəlişin müzakirəsi gedisində senatorlardan Luqar (Indiana), Mak Kone (Kentukki), Kessembaum (Kanzas) və Stenford (Şimali Kaliforniya) onun qəbul edilməsinin əleyhinə çıxış etmişlər. Lakin erməni lobbisinin fəallığının nəticəsində 1992-ci il oktyabrın 24-də düzəliş qəbul edilmişdir. 907-ci düzəliş ABŞ hökumətinin Azərbaycan hökumətinə yardımını qadağan edir. - 8.

5. Corc Buş - ABŞ Prezidentidir. ABŞ-in 41-ci prezidenti Corc Herbert Buşun oğludur. 1968-ci ildə Yel universitetini (incəsənat, tarix bakalavri), 1975-ci ildə Harvard universitetini (incəsənat magistri) bitirmiştir. "Horgen Enerci Korporeyş" firmasının təsisçisidir. 1994-cü ildən Texas ştatının qubernatorudur. Respublikaçıdır. 2000-ci ildə ABŞ-in 43-cü prezidenti seçilmişdir. Evidir, iki övladı var. - 14.

6. Corc Herbert Buş - ABŞ-in 41-ci Prezidentidir. 1924-cü il iyunun 12-də Miltonda anadan olmuşdur. İkinci dünya müharibəsi dövründə ABŞ-in Hərbi Hava Qüvvələrində xidmət etmişdir. 1948-ci ildə Yel universitetini bitirmiştir. 1953-1964-cü illərdə neft şirkətində işləmişdir. 1966-1970-ci illərdə Nümayəndələr Palatasının Texas ştatından üzvü olmuşdur. 1971-1973-cü illərdə ABŞ-in BMT-də daimi nümayəndəsi olmuşdur. 1974-1975-ci illərdə ABŞ-in Çinə səfəri işləmişdir. 1976-1977-ci illərdə Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru işləmişdir. 1980-1989-cu illərdə ABŞ-in vitse-prezidenti olmuşdur. 1989-1992-ci illərdə ABŞ-in 41-ci prezidenti olmuşdur. 1992-ci ildəki prezident seçkilərində B.Klintonu uduzmuşdur. 1993-cü ildə pensiyadadır. Evidir, beş övladı var. - 14.

7. Kongres - ABŞ-in qanunvericilik orqanıdır. İki palatadan - Senatdan və Nümayəndələr Palatasından ibarətdir. Senatın 100 üzvü var. Ölkənin hər ştatından Senata iki senator seçilir. Nümayəndələr Palatasının 435 üzvü var. Bu palatanın üzvləri hər seckü dairəsində yaşayışın sayına görə seçilir. Qanun layihələri hər iki palatada müzakirə olunur. Kongres tərəfindən qəbul olunan qanunları ABŞ prezidenti təsdiq edir. Hər ilin yanvar ayında ABŞ prezidenti Senata gələrək ölkənin vəziviyəti barədə hesabat verir. - 15.

8. 1996-ci il dekabrın 2-4-də Portuqaliyanın paytaxtı Lissabon şəhərində keçirilmiş ATƏT-in Zirvə görüşündə müzakirə olunan məsələlər içərisində Azərbaycan Respublikası nümayəndə heyatının təkidi ilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi geniş diskussiyaya səbab olmuşdur. Zirvə görüşü çərçivəsində aparılmış danışıqlar və görüşlər zamanı Azərbaycan Respublikası nümayəndə heyatı tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunması, qaćqınların və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması və ümumiyyətlə münaqişənin sülh yolu ilə həll olunması məsələləri qoyulmuş, Azərbaycan Respublikası nümayəndə heyatının başçısı Heydər Əliyevin principial mövqeyi və gərgin soyi nəticəsində yenik sonədə əlavə kimi ATƏT sadrının bayanatı qəbul olunmuşdur. İlk dəfə olaraq ATƏT çərçivəsində on yüksək səviyyədə münaqişənin həlli prinsipləri müəyyən edilmiş, ATƏT-in üzvü olan 54 ölkədən 53-ü bunun lehini, yalnız Ermənistan əleyhinə səs vermişdir. Bayanatda ifadə edilmiş prinsiplər aşağıdakılardır: Azərbaycan Respublikasının və Ermənistan Respublikasının ərazi bütövlüyü; Azərbaycanın tərkibində Dağlıq Qarabağ öz müqəddərətini təyin etməyə asaslanan bir razılışmada müəyyən edilən, Dağlıq Qarabağ üçün on yüksək özüntüidarəetmə dərəcəsi verən hüquqi status; Məsəlanın həllinin müddəələrinə əməl olunmasını təmin etmək barədə bütün tərəflərin qarşılıqlı öhdəlikləri daxil olmaqla Dağlıq Qarabağın və onun bütün əhalisinin təminatı təhlükəsizliyi. - 19.

9. Riçard (Dik) Çeyni - ABŞ-in vitse-prezidentidir. 1941-ci il yanvarın 30-da ABŞ-in Nebraska ştatında anadan olmuşdur. 1966-ci ildə Vayominin ştatının universitetini bitirmiştir. 1966-1968-ci illərdə Viskonsin Universitetində təhsil olmuşdur. 1974-1975-ci illərdə ABŞ prezidentinin köməkçisinin müavini. 1975-1977-ci illərdə ABŞ prezidentinin köməkçisi, 1979-1989-cu illərdə ABŞ Kongresinin üzvü olmuşdur. 1989-1992-ci illərdə ABŞ-in müdafiə naziri işləmişdir. "Halibörtn" energetika şirkətinin başçılardan biridir və Amerika-Azərbaycan Ticarət Palatasının fəxri üzvüdür. 2001-ci ildən ABŞ-in vitse-prezidentidir. - 22.

10. Kondoliza Rays - ABŞ Prezidentinin milli təhlükəsizlik məsəlləri üzrə müşaviridir. Denver Universitetini siyasi elmlər sahəsində bakalavr dərəcəsi ilə bitirdikdən sonra Notr-Dam Universitetində magistraturada təhsilini davam etdi, Denver Ali Beynəlxalq Məktəbində doktoranturada oxumuşdur. Uzun müddət Stanford Universitetinin Hoover Institutunda rəhbər vəzifələr tutmuşdur. Milli Təhlükəsizlik Şurasında SSRİ və Şərqi Avropa ölkələri ilə əlaqələr üzrə direktor, sonralar Milli Təhlükəsizlik və SSRİ ilə əlaqələr üzrə prezidentin köməkçisi vəzifələrində çalışaraq keçmiş SSRİ-ya münasibətdə siyasetin işlənilib hazırlanmasında, Polşada demokratik islahatların keçirilməsində iştirak etmişdir. Beynəlxalq Əlaqələr Şurasının, Amerikanın Elm və İncəsənat Akademiyasının üzvüdür. Yeni Nəsil Mərkəzinin təsisçilərindən biridir. Beynəlxalq münasibətlərə dair bir sırə kitabların müəllifidir. - 22.

11. Robert Koçaryan - Ermenistanın Prezidentidir. 1954-cü il avqustun 31-də anadan olmuşdur. Yerevan Dövlət Politexnik İnstitutunu mühəndis ixtisası üzrə bitirmiştir. 1997-ci ildən Ermenistanın baş naziri, 1998-ci ildən Ermenistanın Prezidentidir. -25.

12. Şərq mədəniyyəti üzrə tanınmış mütəxəssis Eliza Sidmor Yaponiyaya səfərindən sonra ilk dəfə 1985-ci ildə Vashingtonda Potomak çayının sahil boyunca yapon albalısı ağacınları əkmək ideyasını irəli sürmüdü. 1906-ci ildə Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı Devid Feyrçayld ilk dəfə olaraq Yaponiyadan götürilmiş 100 adəd **yapon albalı** ağacını əkmışdır. 1908-ci ildən cənab Feyrçayld bütün Kolumbiya dairəsində bu ağacları əkilməsini töbliği etmişdir. Eyni zamanda Eliza Sidmor Amerika Prezidenti Taftın həyat yoldaşına bu barədə müraciət etmiş və o, "albalı meydani"nın salınması fikrini dəstəkləmişdir. 1910-cu ildə maşhur yapon təbəbi Yokiçi Takamine (adrenalinin keşfə edən) 3020 albalı ağacının alınb ABŞ-a götürülməsinə maliyələşdirmiş və həmin ağaclar 1912-ci ildən martında Amerikaya götürülmüşdür. İlk iki ağac martin 27-da Prezident Taftın həyat yoldaşı və Yaponiya səfirinin arvadı tərəfindən əkilmişdir. Ağacların əkilməsi 1920-ci ildək davam etmişdir. 1965-ci ildə Yaponiya hökuməti Vashingtonda əkilmək üçün daha bir neçə yüz ağac göndərmişdir. Ağacların əkilməsi mərasimində Prezident Consonun və Yaponiya səfirinin həyat yoldaşları iştirak etmişlər. Vashingtonda yapon albalı ağaclarının çiçək açması baharın gəlisinin tacəssümüne çevrilmişdir. Vashingtonda bu günədək 12 növdən çox 3700-dək yapon albalı ağacı əkilmişdir. -28.

13. Danışıqların keçirildiyi Florida ştatının Ki Uest şəhəri Amerika Birleşmiş Ştatlarının kurort şəhəri kimi bütün dünyada məşhurdur. Adalarда yerləşən Ki Uest şəhəri ölkədə ən canub nöqtədir. Şəhər Florida ştatının əsas hissəsi ilə Mərcan adaları zənciri, körpülər və dambalar üstündən çəkilmiş avtomobil yolları vasitəsi ilə birləşir. Təxminən 50 min nəfərə qədər əhalisi olan Ki Uestin kurort mövsumündə on minlərlə qonağı olur. Tikililərinin əksəriyyəti taxtadan və yüngül konstruksiyalı materiallardan olan Ki Uestin sakinlərinin əsas məsələsi ilk növbədə bahçelidir. Şəhərdə görkəmli şəxslərin adları ilə bağlı muzeylər saxlanılır. - 33.

14. Ermanistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üçün aparılan danışıqlar Amerikanın ən nüfuzlu prezidentlərindən biri olan Trumenin adı ilə bağlı binada keçirilir. "Kiçik Ağ ev" adılan bu bina 1890-ci ildə taxtadan tikilmiş iki mənzildən ibarətdir. Dənizlənə yerləşən bu ev 20-ci əsrin əvvəllərində bərpə edilmişdir. "Kiçik Ağ ev" dünənin bir çox tanınmış şəxslərini böyük saxavatla qəbul etmişdir. İkinci Dünya müharibəsindən sonra Amerika Birleşmiş Ştatlarının Prezidenti Harry Truman tez-tez bu evdə istirahət etmişdir. Amerikanın digər bir Prezidenti Duayt Eyzenhauer 1956-ci ildə ürək tutmasından sonra bu iqamətgahda müalicə olunmuşdur. "Kiçik Ağ ev" 1961-ci ildə Amerika Birleşmiş Ştatlarının Prezidenti Con Kennedy ilə Böyük Britaniyanın Baş naziri Harold Makmilanın görüş yeri olmuşdur. 80-ci illərdə Amerikanın Prezidenti olmuş Cimmi Karter isə burada Yeni il şənliklərini keçirmiştir. -33.

15. Kolin Pauell - ABŞ-in Dövlət katibidir. 1937-ci il aprelin 5-də Nyu-York şəhərində, Yamaykadan köçülü gəlmış mühacir ailəsində anadan olmuşdur. Məktəb və kollec təhsilini Nyu-Yorkda almış və coğrafiya üzrə bakalavr dərəcəsini qazanmışdır. Sonradan Corc Vaşinqton Universitetində biznes idarəciliyi ixtisasına yiyələnmişdir. 35 il orduda qulluq etmişdir. Bu müddət ərzində müxtəlif hərbi vəzifələrdə çalışmış, bir sıra döyüş əməliyyatlarında iştirak etmişdir. 1989-cu ildə Amerikanın ali hərbi vəzifəsinə irəli çəkilmiş. Müdafiə Nazirliyi birləşmiş qərargahının rəisi olmuşdur. K.Pauell Amerika təxixində bu məsul vəzifəyə təyin olunmuş ən gənc hərbçi, eyni zamanda ilk afro-amerikalıdır. Küveytin təcavüzdən müdafiəsi məqsədiələ keçirilmiş "Səhrada tufan" əməliyyatına BMT silahlı qüvvələrinin birləşmiş qərargahının rəisi kimi rəhbərlik etmişdir. Bir sıra dövlət mükafatlarına, o cümlədən iki dəfə Amerika Prezidentinin təqdim etdiyi "Azadlıq" medalına layiq görülmüşdür. Autobiografik səciyyəli kitabın müəllifidir. Evlidir, iki qızı, bir oğlu və iki nəvəsi var. - 33.

16. Trubnikov Vyacheslav İvanoviç - Rusiya Federasiyası xarici işlər nazirinin birinci müavini, Müstəqil Dövlətlər Birliyinin üzvü olan ölkələrdə federal nazir rəngində Rusiya Federasiyası Prezidentinin xüsusi nümayəndəsidir. 1944-cü ildə anadan olmuşdur. 1967-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirmiştir. İnstitutu bitirdikdən sonra SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Birinci baş idarəsinə (xarici əməkliyyat) işə qəbul olunmuşdur. 1992-ci ildən Rusiya əməkliyyatının ali rəhbərliyinin tərkibinə daxil olmuşdur. 1996-ci ilin yanvarından Rusiya Federasiyasının Xarici Əməkliyyat Xidmətinin direktoru işləməsi. Ordu generalıdır. SSRİ-nin və Rusiyənin dövlət mükafatlarına layiq görülmüşdür. Xarici əməkliyyat orqanlarının əməkdar işçisidir. Rusiya Təbii Elmlər Akademiyasının akademiki, Rusiya Jurnalistlər İttifaqının üzvüdür. Evlidir, bir qızı var. -64.

17. Keri Kavano - ATƏT-in Minsk qrupunda ABŞ-in nümayəndəsidir. 1976-ci ildə Florida Universitetində bakalavr dərəcəsi, 1978-ci ildə Notr-Dam Universitetində magistr dərəcəsi almışdır. 1984-cü ildə Dövlət Departamentinə işə qəbul edilərək aşağıdakı idarə və vəzifələrdə çalışmışdır: ABŞ-in Berlindəki Səfirliyinin Konsul İdarəsi; Dövlət Departamentinin Avropa/Sovet Beynəlxalq Münasibətlər İdarəsi; ABŞ-in Moskvadakı səfirliyinin siyasi şöbəsi; Dövlət katibinin müaviniñin Rusiya üzrə xüsusi müşaviri; Dövlət Departamentinin Cənub-Şərqi Avropa İdarəsinin direktoru; Dövlət Departamentinin Kipr üzrə xüsusi vasitəçisi; ABŞ-in Berlindəki missiyası rəhbərinin müavini. 1999-cu ildən ATƏT-in Minsk qrupunda ABŞ-in nümayəndəsidir. - 65.

18. Jan Jak Qayard - ATƏT-in Minsk qrupunda Fransanın keçmiş nümayəndəsidir. 1941-ci il dekabrın 31-də anadan olmuşdur. Filologiya (rus və serb-xorvat dilləri) və siyasi elmlər üzrə təhsil almışdır. 1967-ci ildə Fransanın Xarici İşlər Nazirliyində işə qəbul olunmuşdur. 1969-1970-ci illərdə hərbi xidmətdə olmuşdur. 1970-ci ildən yenidən Xarici İşlər Nazirliyində işə qayılmışdır. 1972-1974-cü illərdə Budapeştdə, 1975-1979-cu illərdə Belqradda, 1979-1980-ci illərdə Sofiyada, 1980-1985-ci illərdə Vashingtonda Fransanın səfirliklərində çalışmışdır. 1985-ci ildə Fransa Xarici İşlər Nazirliyinin Mədəni, elmi, texniki əlaqələr şöbəsində işləmiş, 1985-1989-cu illərdə kadrlar şöbəsi müdirinin müavini, 1990-1994-cü illərdə Hamburq şəhərində konsul, 1994-1999-cu illərdə Zagrebə səfir vəzifələrində çalışmışdır. 1999-2001-ci illərdə ATƏT-in Minsk qrupunda Fransanın nümayəndəsi olmuşdur. - 69.

19. Jak Şirak - Fransa Respublikasının Prezidentidir. 1932-ci il noyabrın 29-da anadan olmuşdur. 1957-1959-cu illərdə idarəetmə Milli Məktəbinin tələbəsi olmuşdur. 1962-ci ildən Baş nazir kabinetinin masul işçisi olmuşdur. 1967-1968-ci illərdə sosial məsələlər və məşhəlli məsələləri üzrə dövlət katibi, 1968-1971-ci illərdə iqtisadi və maliyyə məsələləri üzrə dövlət katibi vəzifəsində çalışmışdır. 1971-1972-ci illərdə Baş nazir yanında parlamentlə əlaqələr üzrə nazir işləmişdir. 1972-1973-cü illərdə kənd təsərrü-

fati naziri, 1974-cü ildə daxili işlər naziri olmuşdur. 1977, 1983, 1989-cu illərdə Paris şəhərinin məri seçilmişdir. 1995-ci ildən Fransa Respublikasının Prezidentidir. Evlidir, iki övladı var. -69.

20. Yan Kubiş - ATƏT-in Baş katibidir. 1952-ci ildə anadan olmuşdur. 1976-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirmiş, diplomatik xidmətə qəbul olunmuşdur. 1992-ci ildək Çexoslovakiya Xarici İşlər Nazirliyində müxtəlif vəzifelərde, o cümlədən təhlükəsizliy və silahlara nəzarət üzrə şöbənin müdürü vəzifəsində çalışmışdır. 1993-1994-cü illərdə BMT-nin Cenevrədəki ofisində Slovakianın daimi nümayəndəsi olmuşdur. 1994-1998-ci illərdə ATƏT-in Münaqişələrin Qarşısının Alınması Mərkəzinin direktoru vəzifəsində çalışmışdır. 1998-1999-cu illərdə BMT Baş katibinin Tacikistan üzrə xüsusi nümayəndəsi və BMT-nin Tacikistandakı Müşahidəçilər Missiyasının başçısı olmuşdur. 1999-cu ilin iyunundan ATƏT-in Baş katibidir. -71.

21. Dünya Bankı 1945-ci ildə Bretton-Wuds sistemi çərçivəsində təsis olunmuşdur. Hazırda onun məqsədi inkişaf etməkdə olan və keçid iqtisadiyyatına malik ölkələrin iqtisadi və sosial inkişafına kömək etməkdir. Bu məqsədlə tərkibinə Beynəlxalq Yenidənqurma və İnkışaf Bankının, Beynəlxalq İnkışaf Assosiasiyasının və Beynəlxalq Maliyyə Korporasiyasının daxil olduğu Dünya Bankı qrupu həmin ölkələrə maliyyə yardımını edir, onlar üçün məşvərətçi rolunda fəaliyyət göstərir və digər mənbələrdən investisiyaları təşviq edir. Qrupa həm də İnvestisiya Mühəbisələrini Nizamlayan Beynəlxalq Mərkəz və İnvestisiya Təminatları üzrə Çoxtərəfli Agentlik də daxildir. -87.

22. Bill Clinton (Uilyam Ceferson Blayd adı ilə xəç suyuna çəkilmişdir) - 1946-ci il avqustun 19-da Arkansas ştatının Hour şəhərində anadan olmuşdur. 1968-ci ildə Corctaun universitetini beynəlxalq məsələlər üzrə politoloq ixtisası üzrə bitirərək İngiltərənin Oksford universitetinə daxil olmuşdur. 1970-ci ildə ABŞ-a qayıtdıqdan sonra Yel universitetinin hüquq fakültəsinə daxil olmuş və universiteti hüquq diplomu ilə bitirmiştir. 1976-ci ildə Arkansas ştatının prokuroru vəzifəsinə öz namizədliyini irəli sürmüş və seçkilərdə qalib gəlmüşdür. Bir müddət keçidkən sonra Arkansas ştatının baş prokuroru seçilmişdir. İki ildən sonra bu ştatın qubernatoru olmuş və dörd dəfə dalbadal həmin vəzifəyə seçilmişdir. B.Klinton 1981-1982-ci illərdə fərdi hüquq praktikası ilə məşğul olmuş və Arkansas universitetində hüquqdan dərs demmişdir. 1992-ci ildə ABŞ-in 42-ci prezidenti seçilmişdir. 1996-ci ildə isə ikinci müddət ABŞ prezidenti seçilmişdir. 2000-ci ildə Prezident kimi səlahiyyət müddəti başa çatmışdır. Evlidir, bir qızı var. -103.

Şəxsi adların göstəricisi

- Antoni, Mark -9.
- Arçison, Deyvid - 9.
- Bəhmənov, Nizami - 6.
- Bitərəf, Həbibullah -7.
- Buş, Corc -14-23, 24,25,26,28,33,42,52,53,62,65,68,76,97,98,103,107,108,109.
- Buş, Corc Herbert - 14.
- Cəm, İslmayıl - 6,27,28.
- Çay, Əbdülxalıq - 7.
- Ceyni, Riçard (Dik) - 22,25,28,103.
- Eyzenhauer - 73.
- Frid, Dan -22.
- Heminquey, Ernest -81.
- İlkin, Baki - 27-28.
- Ivanov, Sergey Borisoviç -84.
- Kavano, Keri - 22,26,28,33,51,53,62,63,65-68,70-71,73-76,81,84,85,86,87,96,97,98,103.
- Kennedi - 73.
- Clinton -103.
- Koçaryan, Robert - 25,26,42,50,52,53,62,63,74,81,87,88,103,104,105,107,109.
- Kubis, Yan - 71-72.
- Qayyard, Jan Jak - 51,53,62,63,69,70-71,81,96,97.
- Qobl, Duqlas - 9.
- Oskanyan, Vardan -51.
- Pauell, Kolin - 22,25,28,33-41,42,43, 52, 53, 62,63,64,68,73,74,75,81,85,103,104,108.
- Putin, Vladimir - 6,53,64,76,84,85,98,109.
- Rays, Kondoliza - 22,26,28,103
- Robertson, -7.
- Şirak, Jak - 52,53,69,74,76,84,98.
- Şevardnadze, Eduard -7.
- Ter-Petrosyan - 105.
- Trubnikov, Vyacheslav - 51,53,62,64-65,70-71,81,84,85,86,87,96,98.
- Trumen, Harri - 33,42,73,81,96.
- Uikli, Cimmi - 33.

MÜNDƏRİCAT

İşgüzar səfərə5
Vaşinqton görüşləri11
Ki Uest danışqları33
Vətənə doğru103
Amerika mətbuatından səhifələr107
Əlavələr110

Kitab Azərbaycan Respublikası Prezidentinin Katibliyi
tərəfindən hazırlanmışdır

Kitabın hazırlanmasında
AzərTAc-in materiallarından istifadə olunmuşdur



NUROL PRINTING & PACKAGING INDUSTRY INC.

AF-219717